

**MAHİRƏ QULİYEVƏ**



# **NƏSİMİ VƏ SÖZ**

AZƏRBAYCAN MİLLİ EMLLƏR AKADEMİYASI  
NİZAMİ GƏNCƏVİ ADINA ƏDƏBİYYAT İNSTITUTU

*MAHİRƏ QULİYEVA*

*NƏSİMİ  
VƏ  
SÖZ*

Azərbaycan Mili  
Kitabxanası

Bakı – 2019  
“Elm və təhsil”

## BÖYÜK İDEALLAR ŞAİRİ

Ön söz: **İsa HƏBİBBƏYLİ**  
*akademik*

Redaktor: **Qəzənfər PAŞAYEV**  
*Əməkdar elm xadimi, professor*

Rayçı: **Vasim MƏMMƏDƏLİYEV**  
*akademik*

**Mahirə Quliyeva. Nəsimi və söz.**

Bakı, "Elm və təhsil", 2019, 160 səh.

"Nəsimi və söz" kitabında klassik ədəbiyyatda insanın kamil-ləşməsində önemli yeri olan söz dəyərləndirilir. Nəsimi sözünün mənə qatları və fərqli poetik düzənnin bir qismi – nəsimisayağı düzən və o cümlədən bu güna qədər tədqiqat obyekti olmayan bir neçə nadir Şərq poetik fiquru öz təhlilini tapır.

Azərbaycan klassik poeziyasının görkəmli yaradıcıları olan sənətkarlardan hər biri ədəbiyyatda tarixi mərhələyə imza atmış, konkret ədəbi istiqamətlərin ən görkəmli simalarına çevrilmişlər. Böyük sənət korifeyləri Nizami Gəncəvi, Əfzələddin Xaqani, Məhsəti Gəncəvi, Qazi Bürhanəddin, İmadəddin Nəsimi, Şah İsmayıllı Xətai, Məhəmməd Füzuli, Saib Təbrizi və başqaları ədəbi fikrin inkişafındakı möhtəşəm xidmətləri ilə orta əsrlərdə Şərq dünyası miqyasını aşaraq, beynəlxalq aləmdə də əsl sənət ilduzları kimi parlamışlar. Bu sənətkarların adları ilə bağlı olan ədəbi məktəblər, poetik-üslubi istiqamətlər türk-müsəlman aləmində uzun əsrlər poeziyanın inkişafında aparcı mövqeyə malik olmuşdur. Azərbaycan ədəbiyyatının dünya mədəniyyətinə bəxş etdiyi belə qüdrətli sənətkarların sırasında İmadəddin Nəsimi görkəmli yer tutur.

İmadəddin Nəsimi – ümumşərq miqyasında qüdrətli şair kimi tanınan və qəbul olunan böyük sənətkardır.

Nəsimi – Azərbaycan hürufizm ədəbiyyatının görkəmli yaradıcısıdır.

İmadəddin Nəsimi – dünya ədəbiyyatında sarsılmaz iradəsi və möhkəm əqidəsi ilə şəxsiyyətin bütövlüyünün və əzəmətinin nümunəsini göstərmiş nadir sənətkarlarından biridir.

Nəsimi – böyük ədəbi məktəb yaratmışdır.

Seyid İmadəddin Nəsimi (1369-1417) görkəmli Azərbaycan şairi və mütəfəkkiridir. O, Azərbaycanın qədim elm və ədəbiyyat mərkəzlərindən biri olan Şamaxı şəhərində dünyaya gəlmışdır. Uşaqlıq və gənclik illəri burada keçən Seyid İmadəddin Nəsimi Şamaxıda mükəmməl mədrəsə təhsili almışdır. Bədii istedadı ilə diqqəti cəlb

**ISBN 978-9952-8305-2-1**

© Mahirə Quliyeva, 2019

edən İmadəddin Nəsimi ilk şeirlərindən etibarən ədəbi mühitdə istedadlı cavan şair kimi qəbul olunmuşdur. Qardaşı Şah Xəndanın məzarının və türbəsinin Şamaxı qəbiristanlığında bu günə qədər yaxşı vəziyyətdə qalması və xalq tərəfindən ziyarət yeri kimi qəbul olunması İmadəddin Nəsiminin mənsub olduğu şəhərəyə Azərbaycan xalqının, yerli əhalinin bəslədiyi yüksək ehtirəmi nümayiş etdirir. Müxtəlif ədəbiyyatlarda Nəsiminin doğum yerinə dair müəyyən ölkələr və şəhərlər barədə qeyd edilən versiyalar onun anadan olduğu yerə aid olmayıb, tərcüməyi-halının digər hadisələri, xüsusən, hərufizlik təriqətini yaymaq üçün etdiyi səfərlər, müvəqqəti məskunlaşdırılmış məkanlarla əlaqədardır. Belə ki, Nəsimi hərufizm ideyalarını yaymaq üçün Azərbaycan vilayətlərindən başqa, həm də İranda, Türkiyədə, İraqda, Suriyada olmuş və geniş təbliğat işləri aparmışdır. Olduğu ölkələrdə Nəsiminin və hərufizmin əleyhdarları olduğu kimi, tərəfdarları da formalışmışdır. Bütün çətinliklərə baxmayaraq, onlar ustalarının adını və əqidəsini daim uca tutaraq yaşıtmışlar.

İmadəddin Nəsiminin həyatda və sənətdə rəhbər tutduğu hərufilik təliminin görkəmli yaradıcısı Fəzlullah Nəimi Astrabadi (1340-1394) ilə əlaqələri də maraq doğuran mühüm hadisələrlə bağlıdır. Mənbələrdə haqlı olaraq bu əlaqələr mürşid-şagird münasibətləri kimi yüksək qiymətləndirilir. Öz dövrünün görkəmli şəxsiyyətləri olmuş bu böyük mütəfəkkirlərin əlaqələri haqqında müxtəlif versiyalar mövcuddur. Bir versiyaya görə, İmadəddin Nəsimi XIV əsrin 80-ci illərində hərufizm ideyalarını təbliğ etmək üçün Şirvana gələrək söhbətlər aparan və hərufizmin ideya-nəzəri əsaslarını yaratmış Fəzlullah Nəimi ilə burada tanış olmustur. Elmi ədəbiyyatlarda da qeyd olunduğu kimi, yaradıcılığının başlangıç dövründə "Hüseyni" təxəl-

lüsü ilə şeirlər yazarı İmadəddin Nəsimi hərufizmin böyük ideoloquun təliminə maraq göstərmış və bu təriqəti qəbul etmişdir. Fəzlullah Nəiminin qızı ilə ailə qurması da sadəcə, tərcüməyi-hal göstəricisi olmayıb, Nəsiminin öz ustادına bütün varlığı ilə bağlı olmasının, əqیدə və amal birliyinin mühüm göstəricilərindən biridir. Eyni zamanda, İmadəddin Nəsiminin Şirvandan ayrılib son dəfə Türkiyə-Suriya səfərinə gedərkən, Naxçıvana gəlib, Xanəgahda Fəzlullah Nəimi ilə görüşməsi haqqındaki rəvayətlər də ədəbi-ictimai fikir tariximizin nadir səhifələrindən biri olmaqla bərabər, ham də onların arasındaki münasibətlərin dərinliyini nümayiş etdirir. Fəzlullah Nəimi hərufizmin mükəmməl nəzəriyyəsini, İmadəddin Nəsimi isə böyük poeziyasını yaratmış qüdrətli şəxsiyyətlərdir. Bundan başqa, İmadəddin Nəsiminin Şərqdə qəzəl janrında böyük şeir xəzinəsi yaratmış Hafız Şirazi ilə yaxın münasibətlərinin olması, onun dövrün ədəbiyyat aləmində əsas simalardan biri kimi qəbul edildiyini düşünməyə əsas verir.

Azərbaycan klassik lirikasının bənzərsiz nümunələrini yaratmış İmadəddin Nəsiminin şeirləri insanların qüdrəti haqqında himn kimi səslənir. Nəsiminin şeirlərində kamil insan olmağa qüvvətli çağrıqlar ifadə olunmuşdur. O, kamil insanı təkcə real dünyanın yox, geniş mənada kainatın ən uca varlığı kimi vəsf etmişdir:

*Mərhəba, ey bəhri-zatın gövhəri-yekdanəsi,  
Şəmi-vəhdətdir cəmalın, kün-fəkan pərvənəsi.*

*...Hər ki, qəvvas oldu bildi vəhdətin bəhrində kim,  
Aləmin cismi sədəfdir, sənisən dürdanəsi.*

*...Ey bu şeyda könlümün halın soran, hər dəm mana,  
Dərdini bildirməz ol, eşqin oduna yanəsi.*

*...Buldu ləbindən Nəsimi nəfxeyi-ruhulqüdüs,  
Ey Nəsiminin hayatı, canimin cananəsi.*

İnsanın qüdrətini tərənnüm edən Nəsiminin poeziyasında mübarizə ruhu vardır. O, üsyankar şeirləri ilə haqqaya qovuşan kamil insan olmaq uğrunda inadla mübarizə aparmışdır. Şairin fikrincə, ilahi varlıq səviyyəsinə yüksələn, böyük mənəvi sərvət olan kamil insan ədalətli cəmiyyət yaratmağın da real əsasını təşkil edir. İmadəddin Nəsimi yaradıcılığında ilhamla vəsf olunan kamil insan obrazı orta əsr Azərbaycan şeirində bədii sözdən yoğrulmuş əzəmətli insan heykəlidir.

Nəsiminin lirikası mənəvi kamillik konsepsiyasını ifadə edən Şərq poeziyasında fərqli bir mövqeyə malikdir. O, əsərlərində idealla insanlıq arasında bərabərlik yaratmağa nail olmuşdur. Daha doğrusu, İmadəddin Nəsimi insanı ilahi qüdrətə malik ideal miqyasında vəsf etmişdir. Onun şeirlərində insan orta əsrlər Şərq və Azərbaycan poeziyasında olduğu kimi, aşiqanə üslubdan daha çox, konkret olaraq fərdin mənəvi ucalığı, şəxsiyyətin daxili azadlığı və əzəməti formatında təqdim olunmuşdur. Nəsimi insanı klassik Azərbaycan şeirindəki eşq mehrabından çıxararaq, ilahi varlıq müstəvisinə doğru yol gedən həqiqət aşığı qismində tərənnüm etmişdir. Nəsimi daha çox aşiqanə ruhda inkişaf edən Azərbaycan poeziyasında ictimai motivlərin meydanını genişləndirmiştir. Bundan başqa, Nəsiminin poeziyasında nəsihətçilik arxa planda qalmış, həyat fəlsəfəsi və mübarizə ruhu ön mövqeyə keçmişdir. İmadəddin Nəsimi özü də keşməkeşli tərcüməyi-hali və mübariz ruhlu şeirləri ilə kamil insan obrazının möhtəşəm şair-mütəfəkkir abidəsi kimi ucalır.

Fikrimizcə, “Məndə siğar iki cahan, mən bu cahana siğmazam” misrası ilə başlanan məşhur şeiri İmadəddin Nəsiminin mükəmməl avtoportretidir. Sənəti və şəxsiyyəti haqqında müasirlərindən tutmuş, tədqiqatçılarına qədər məğrur şairin barəsində yazılışların hamisində “Siğmazam” bəyanatı Nəsiminin real simasını və idealini mənalandıran açar anlayış kimi göstərilir. Azərbaycan klassik lirikasının nadir nümunələrindən biri olan “Siğmazam” şeirində İmadəddin Nəsiminin mübariz ideyalarının və çağırışlarının dövrə-zamana siğmayan qüdrəti ifadə olunmuşdur. “Siğmazam” şeiri cahana siğmaya böyük Azərbaycan şairinin əsrlərdən-əsrlərə qədər gəlib çatan və yaşamaqda davam edən məğrurluq manifestidir. Şeirdəki yenilməz dağlar kimi parlaq və əzəmətli görünən lirik mən, “Can ilə həm cahan mənəm, dəhrilə həm zaman mənəm”, – deyən İmadəddin Nəsiminin cahana və zamana siğmayaq proobrazıdır. Bu, Şərq poeziyasında insan haqqında ən möhtəşəm poetik monoloqdır.

“Siğmazam” qəzəli kövnü-makana, cism ilə cana, dəhrü-zəmana və cahana siğmayaq qüdrəti Azərbaycan şairinin bənzərsiz ucalığının şəhhi-bəyanıdır. Bu, həyatda və sənətdə Nəsimi səviyyəsinə çata bilməyin poetik bəyanıdır:

*Məndə siğar iki cahan, mən bu cahana siğmazam,  
Gövhəri-laməkan mənəm, kövnü-məkana siğmazam.*

*...Kimsə gümanı zənn ilə olmadı həqq ilə biliş,  
Həqqi bilən bilir ki, mən zənnü-gümana siğmazam.*

*...Can ilə həm cahan mənəm, dəhrilə həm zaman mənəm,  
Gör bu lətiqifeyi ki, mən dəhrü-zəmana siğmazam.*

*...Zərrə mənəm, günəş mənəm, çar ilə pəncü şəş mənəm,  
Surəti gör bəyan ilə, çünkü bəyananı siğmazam.*

*Gərçi bu gün Nəsimiyəm, haşimiyyəm, qureyşiyəm,  
Bundan uludur ayətim, ayətə, şəna siğmazam.*

İmadəddin Nəsiminin lirikası özünəməxsus sənətkarlıq xüsusiyyətloruna malikdir. Ənənəvi klassik şeir üslubunda yazış-yaratmasına baxmayaraq, o, orta əsrlər Azərbaycan lirikasını bənzərsiz bədii təsvir və ifadə vasitələri ilə zənginləşdirmişdir. Təsvir və ifadə vasitələrindəki yeniliklər Nəsimi sənətinin orijinallığını müəyyən etmişdir. Onun hər misrasında bir neçə təşbeh işlənmış qəzəlləri təkrarsız sənət nümunələridir. Şairin "Nigarım, dilbərim, yarı�, ənisim, munisim, canum" misrası ilə başlayan 7 beytlik qəzəlinin bütün misralarının başdan-başa bənzətmələrdən və daxili qafiyələrdən ibarət olması ümumşərq poeziyasında nadir sənət hadisəsi sayılmağa layiqdir.

*Nigarım, dilbərim, yarı�, ənisim, munisim, canum,  
Rəfiqim, həmdəmim, ömrüm, rəvanım, dərdə dərmanım.  
...Gülüm, reyhanım, əşcarım, əbirim, ənbərim, udum,  
Dürüm, mirvaridim, kanım, əqiqim, lə'lü mərcanım.*

*Diləfruzum, vəfadarım, cigərsuzum, cəfakarım,  
Xudavəndim, cahandarım, əmirim, şahü sultanım.  
Çıraqım, şəm'İMÜ nurim, ziyanı yıldızım, şəmsim,  
Həzarım, bülbülm, kəbkim, Nəsimiyi-xoşəlhanım!*

Dilin sadəliyi, aydınlığı və xəlqiliyi etibarilə də İmadəddin Nəsiminin lirikası sələflərindən və xələflərindən

fərqlənir. O, dərinmənalı şeirləri ilə Azərbaycan şeir dilinin zənginliyini, sadəlik və aydınlığını, geniş imkanlara malik olduğunu nümayiş etdirmişdir. Nəsimi öz ideyalarını, hürufi fikirlərini saraylardan daha çox, xalqa çatdırmaq üçün sadə və anlaşıqlı dildə yazımağa üstünlük vermişdir. Beləliklə, Nəsimi klassik romantik poeziyanı xalqa daha da yaxınlaşdırılmışdır. Onun XIV-XV əsrlərde yazılmış elə şeirləri vardır ki, həmin poetik nümunələri dilin saflığı baxımından xalq dilinin poeziyada hakim mövqeyə çatdığı XVIII əsr lirikası örnəkləri ilə müqayisə etmək olar. Bu mənada Nəsiminin şeirləri Azərbaycan ədəbiyyatında farsdilli poeziya ilə Molla Pənah Vaqif lirikası arasında möhkəm mənəvi körpüdür. Şairin bir çox qəzəlləri dilinin tərkibi baxımından XX əsrin və hətta bu günün alınma sözlərə həssas olan qəzəl janrında yazılmış şeir təəssüratı yaradır:

*Cananı mənim sevdiyimi can bilir ancaq,  
Könlüm diləyin dünyada canan bilir ancaq.*

*...Abdal oluban bəylilik edən arifi gör kim,  
Bu səltənətin qədrini sultan bilir ancaq.*

*...Könlüm gəmisin qərq edə gör eşq dənizinə  
Kim, bu dənizin bəhrini ümman bilir ancaq.*

*Heç kimsə Nəsimi sözünü kəşf edə bilməz,  
Bu, quş dildir, bunu Süleyman bilir ancaq.*

Bu qəbildən olan qəzəllərdə məqtə beytdəki müəllifiyi bildirən Nəsimi sözü yerinə, Vahid (Əliağa Vahid), yaxud Mirmehdi (Mirmehdi Seyidzadə) və ya hətta Süleyman (Süleyman Rüstəm) yazılısa, dilinin sadəlik, ay-

dınıq və saflığı etibarılə həmin qəzəlin bu görkəmli şairlərə aid olduğuna heç kəs şübhə ilə yanaşmaz. Dilinin sadəliyinə, poetik ahəngdarlığına, ideyaca müasirliyinə görədir ki, bəstəkarlarımız və müğənnilərimiz indi də Nəsimi şeirlərinə müraciət edirlər.

Heç şübhəsiz, Seyid İmadəddin Nəsimi böyük mətəfəkkir şairdir. Onun fəlsəfəsində hürfizm ideyaları və ədəbiyyatın böyük idealları öz əksini tapmışdır. Nəsimi ədəbiyyatda müəyyən ənənəsi olan “Ənəlhəq” ideyasını ədəbi təlim səviyyəsinə çatdırmışdır. Böyük şair həyatda da, cəmiyyətdə də, ədəbiyyatda da sarsılmaz əqidə yoldunda, vahid amal uğrunda mübarizə aparmışdır. Möhkəm mənəvi bütövüllük və kamillilik İmadəddin Nəsiminin idealıdır. Orta əsrlər Azərbaycan poeziyasında insanı Nəsimi qədər uca və möhtəşəm səviyyədə, qüdrətli təqdim edən sənətkar göstərmək çatındır. O, klassik ədəbiyyatda xüsusi yer tutan humanizm fəlsəfəsini yeni mərtəbəyə qaldırmışdır. Nəsimi əsasən qəzəl üstündə köklənmiş Azərbaycan klassik şeirini yüksək poetik səviyyədə müstəzad, tərcibənd, müləmmə, tuyuq, əliflam janrlarında yazılmış orijinal şeirlərlə zənginləşdirmiş, daim novator sənətkar kimi çıxış etmişdir. Bütün bunlara görə, novator xüsusiyyətlər və ənənələrlə zəngin olan Nəsimi yaradıcılığı ədəbi məktəb səviyyəsinə yüksəlmişdir. Nəsimi ədəbi məktəbi Azərbaycandan başqa digər türk-müsəlman ölkələrinin də ədəbiyyatını əhatə etmişdir. Novator şairin adı və sənəti ilə bağlı olan poetik ənənələr uzun əsrlər boyu yaşamış və poeziyanın inkişafında böyük rol oynamışdır. Nəsiminin mübariz, mətin, mərdanə poeziyası bu gün üçün də aktual və müasirdir.

Böyük əqidə sahibi İmadəddin Nəsiminin facieli şəkildə öldürülməsi haqqında geniş yayılmış rəvayətlər dün-

ya ədəbiyyatında təkrarı olmayan qəhrəmanlıq misidir. Nəsiminin həyatı və sənəti, onun öz əqidəsi yolunda şəhidlik zirvəsinə yüksəlməyinin ibrətamız nümunəsidir. Bizim zamanlara qədər gəlib çatmış rəvayətə görə, edam zamanı onun bədənindən axan qanın bir damcısı “bu məlunun qanundan bir damcı hara düşsə, kəsilib atılmalıdır”, – deyən zahidin barmağına sıçradıqda, o, bu ifadəni “söz məsəli” dediyini bildirərək, canını qurtarmaq istəmişdir. Həyatının ən son məqamında məgrur şairin bağlarından qopmuş aşağıdakı misralar məsləki yolunda dönməzlik dərsləri kimi səslənmişdir:

*Zahidin bir barmağın kəssən, dönüb haqdan qaçar,  
Gör bu gerçək aşığı sərpa soyarlar, ağrımaz.*

Cəmi 48 il ömür sürmüş və 3 dildə: Azərbaycan, fars və ərəb dillərində böyük və zəngin ədəbi irs yaratmış İmadəddin Nəsiminin şeirlərində ifadə olunan yüksək humanizm, dünyəvilik, mənəvi kamillilik, ictimai ədalət və ilahi eşq ideyaları zamanı daha da irəli aparan çağışlılardır. Nəsiminin böyük idealları müasir dövrün də ideyalarını əks etdirir, onun əsərləri insanlığı mənəvi kamiliyyə, ədalətə, humanizmə çağırmaqdə davam edir.

Məlum olduğu kimi, İmadəddin Nəsimi Azərbaycandan getdikdən sonra müxtəlif fasılələrlə Türkiyədə, İranda, İraqda yaşamış, nəhayət, Suriyada olmuş və Hələbdə məskunlaşmış və olduğu yerlərdə hürfizm ideyalarını geniş şəkildə təbliğ etmişdir. Onun təbliğ etdiyi hürfi ideyalar heç də hər yerdə birmənalı qarşılanmamış, müzakirə və mübahisə mövzusu olmuşdur. Mətəfəkkir şairin əleyhdarları bundan istifadə edərək, haqqında müxtəlif böhtən və şayıələr yayımlmışlar. İmadəddin Nəsiminin

məsləki yolunda faciəli şəkildə edam olunması onun sar-sılmaz, möhkəm əqidəsinin isbatıdır. Buna görə də İmadəddin Nəsiminin Suriyanın Hələb şəhərindəki məzarı xalq tərəfindən həmişə chtiramlı ziyarət olunmuş və bu məqbərə ibadətgaha çevrilmişdir. Çox təəssüf ki, son dövrlərdə Suriyada gedən acınacaqlı müharibə böyük şairin məqbərəsi və məzarı ətrafında da müəyyənən dağın-tılara səbəb olmuşdur. Azərbaycan ziyalılarının nümayəndə heyəti, tanılmış alimlər və şairlər bir neçə dəfə İmadəddin Nəsiminin məqbərəsini ziyarat etmişlər.

Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan Sovet Respublikasına rəhbərlik etdiyi dövrə, 1970-ci ildə Sovetlər İttifaqı nümayəndə heyətinin rəhbəri kimi Suriya Respublikasında səfərdə olarkən rəsmi səfər programında nəzərdə tutulmasa da, şəxsi təşəbbüsü ilə Hələb şəhərinə gedərkən orada İmadəddin Nəsiminin məzarını yüksək ehtiramla ziyarət etmişdir. Bu, Azərbaycan dövlətinin başçı-sı Heydər Əliyevin klassik ədəbi-mədəni irsə, o cümlədən xalqımızın böyük sənətkarı İmadəddin Nəsiminin şəxsiyyətinə və sənətinə yüksək münasibətini göstərən mühüm tarixi hadisədir.

Azərbaycanda İmadəddin Nəsimi irsinin tədqiqi və nəşri sahəsində böyük işlər görülmüşdür. İlk dəfə tanılmış Azərbaycan ədəbiyyatşunası Salman Mümtaz görkəmli sənətkarın irsini toplayaraq kitab halında nəşr etdirmişdir. Sonrakı illərdə şairin zəngin irsi daha geniş səviyyədə toplanmış, kütləvi tirajla nəşr edilərək xalqımıza çatdırılmışdır. Nəsimi şeirindən müəyyənən seçmələr ingilis, rus, fransız, alman, Ukrayna və sair dillərə tərcümə edilib yاخılmışdır.

Eyni zamanda, İmadəddin Nəsiminin hayatı və yaradıcılığının tədqiqi istiqamətində mühüm addımlar atılı-

mışdır. Görkəmli Azərbaycan alimi, professor Mirzəağ Quluzadə "Böyük ideallar şairi" adlı monoqrafiyasını 1973-cü ildə nəşr etdirmiştir. Professor Cahangir Qəhrəmanovun elmi ictimaiyyətə təqdim etdiyi "Nəsimi divanının leksikası" adlı monoqrafiya və onun hazırlayıb nəşr etdirdiyi elmi-təqnid mətni Azərbaycan nəsimişünaslığının mühüm nailiyyətlərindəndir. Müxtəlif illərdə tanınmış Azərbaycan alımlarından akademiklər Həmid Arası, Bəkir Nəbiyev, Teymur Kərimli, Rafael Hüseynov, AMEA-nın müxbir üzvləri Əlyar Səfərli, Azadə Rüstəmovə, fəlsəfa elmləri doktoru Zümrüd Quluzadə, Əməkdar elm xadimi Qəzənfər Paşayev, filologiya elmləri doktorları Ənvər Əhməd, Gülsən Əliyeva, filologiya üzrə fəlsəfa doktorları Səadət Şixiyeva, Firudin Qurbansoy, Qüdsiyyə Qəmbərova və başqalarının elmi əsərləri İmadəddin Nəsimi irsinin tədqiqinə dair səmballı elmi töhfələrdir.

Görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1973-cü ildə İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinin yüksək səviyyədə və böyük təntənə ilə qeyd olunması qüdrətli Azərbaycan şairinin şəxsiyyətinə və yaradıcılığına dövlətimizin və xalqımızın bəslədiyi yüksək chtiramin və ümumxalq məhəbbətinin ifadəsidir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin böyük qayğısı ilə 1979-cu ildə İmadəddin Nəsimiyyə onun doğma vətənində, Bakı şəhərinin mərkəzi meydانlarından birində görkəmli heykəltəraşlar Tokay Məmmədov və İbrahim Zeynalovun ucaldıqları düşündürütü heykəl, Şamaxıda şairin şəminə ucaldılmış abidə Azərbaycan monumental heykəltəraşlıq sənətinin qiymətli nümunələrindəndir. Ulu öndər Heydər Əliyevin uzaqqorən siyaseti nəticəsində AMEA-nın Dilçilik İnstitutuna, Bakı şəhərinin ən böyük rayonlarından birinə və metro stansi-

yasına İmadəddin Nəsiminin adının verilməsi, onun xatirəsinin öz ölkəsində yüksək səviyyədə əbədiləşdirildiyini eks etdirən tarixi reallıqlardır.

Eyni zamanda, Xalq şairi Rəsul Rzanın “Son gecə” poemasının yazılması, Qabilin “Nəsimi” poemasının yanlanması və Dövlət Mükafatına layiq görülməsi, İsa Hüseyinovun “Məşhər” romanının, “Nəsimi” filminin xalqa çatdırılması, Bəxtiyar Vahabzadənin “Fəryad” dramının səhnəyə çıxarılması Azərbaycanda görkəmli sənətkara bəslənilən böyük marağın və yüksək ehtiramın real eksəsədasıdır.

Azərbaycan dövləti müstəqillik dövründə də böyük Azərbaycan şairi İmadəddin Nəsimi irsinin tədqiqi, nəşri və təbliği istiqamətində məqsədyönlü və ardıcıl siyaset həyata keçirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qayğısı ilə 2017-ci ilin may ayında İmadəddin Nəsiminin vəfatının 600 illiyinin Parisdə YUNESCO-nun Baş iqtamətgahında beynəlxalq səviyyədə təntənəli surətdə qeyd edilməsi bu qüdrətli sənətkarı dünyaya tanıtmaq istiqamətində yeni səhifə açmışdır. Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında”kı 15 noyabr 2018-ci il tarixli Sərəncamı böyük mütəfəkkir şairə dövlət səviyyəsində bəslənən yeni və yüksək münasibəti aydın surətdə ifadə edir. Dövlət rəhbərinin mühüm tarixi əhəmiyyətə malik olan Sərəncamunda İmadəddin Nəsiminin şəxsiyyətinə və irsinə verilən aşağıdakı böyük qiymət bu görkəmli mütəfəkkir sənətkarın bənzərsiz sənətinin mahiyəyətini və miqyasını dolğun şəkildə eks etdirir: “Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətinin, insanı məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm et-

mişdir. Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzı və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri vardır. Nəsiminin mənbəyini xalq ruhundan almış parlaq üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolgunluğu və rəngarəngliyi ilə eks etdirir. Sənətkarın yaradıcılığı bir səra xalqların bədii-ictimai fikrinin inkişafına qüvvətli təsir göstərmişdir.”

Möhtərəm Prezidentimizin “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” kimi elan edilməsi haqqında” 11 yanvar 2019-cu il tarixli Sərəncamı olməz sənətkarın həyatı və yaradıcılığının, həmişəyaşar ideallarının daha geniş miqyasda və elmi əsaslarla tanılmasına və təbliğ edilməsinə geniş meydən açır. Eyni zamanda, mühüm tarixi əhəmiyyətə malik olan Prezident Sərəncamı dönməz məslək və əqidə nümayiş etdirən qüdrətli sənətkarın nümunəsində yeni nəsillərin tərbiyə edilib, azərbaycanlıq ruhunda formalasdırılmasına istiqamətləndirən böyük dövlət qayığının əməli ifadəsidir. Bütün bunlar həm də görkəmli Azərbaycan şairi İmadəddin Nəsimi mövzusuna elm, ədəbiyyat və incəsənətin bütün istiqamətlərində yenidən qayıdış baxımından qarşıya yeni vəzifələr qoyur.

Cəmi bir neçə ay bundan əvvəl, 2018-ci ilin sentyabr ayında Bakı şəhərində və Şamaxıda keçirilmiş Nəsimi şeir, incəsənət və mədəniyyət festivalı böyük sənətkarın ecəzkar sənətinin olməzliliyini bir daha sübut etməklə bərabər, həm də bu zəngin bədii irsin tədqiqat və təbliğat baxımından geniş imkanlara malik olduğunu nümayiş etdirmişdir. Festivalın dünyadan müxtəsilif ölkələrindən gəlmiş elm, ədəbiyyat və incəsənət xadimlərinin iştirakı ilə keçirilməsi, tədbirlərin Bakı şəhəri ilə yanaşı, şairin vətəni

Şamaxı şəhərini də əhatə etməsi, İmadəddin Nəsimini Azərbaycana və cahana bəxş etmiş bu qədim diyarın özü-nün böyük oğlu qarşısında mənəvi borcunu ifadə edən möhtəşəm hesabat olmuşdur. Xüsusən, Azərbaycan dövlətinin rəsmi dəvəti və himayəsi ilə İmadəddin Nəsiminin şəcərəsindən olub, hazırda Suriyanın Hələb şəhərində yaşayan və Nəsimi soyadını davam etdirərək yaşıdan, Hələbdəki Seyid İmadəddin Nəsimi məqbərəsinin mühofizisi Məhəmməd Cövdət Nəsiminin və onun mənəsub olduğu ailənin digər üzvlərinin Nəsimi tədbirlərində iştirakının təmin edilməsi, onların ata-baba yurdu Şamaxı şəhərini ziyarət etmələrinə şərait yaradılması, Şamaxı qəbiristanlığında böyük sənətkarın qardaşı Şahxəndanın bu günə qədər qorunub saxlanılmış məqbərəsi ilə tanışlığı mühüm əlamətdar hadisəyə çevrilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 23-24 iyun 2017-ci ildə "Ey Nəsimi, cahani tutdu sözün" adlı beynəlxalq konfrans keçirməsi və həmin elmi tədbirdə Azərbaycanla yanaşı, Rusiya, Hindistan, Türkiyə və Gürcüstan alimlərinin məruzələrlə çıxış etmələri Nəsimi irlisinin tədqiqinə müstəqillik dövrü işığında yenidən qayıdış sahəsində mühüm bir addım olmuşdur. 2018-ci ilin noyabr ayında İmadəddin Nəsimi ilə əlaqədar Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilmiş geniş elmi-mədəni tədbirlər, xüsusən, Moskva Beynəlxalq Münasibətlər İnstitutunun binasında ölməz sənətkarın büstünün açılması görkəmli sənətkarın yeni tarixi şəraitdə dünya şöhrətinin təntənəsini göstərən mühüm hadisə olmuşdur.

Bütün bunlarla bərabər, qəbul edilmiş dövlət Sərəncamları Azərbaycan alimləri və yazıçılarından, incəsənət xadimlərindən daha sanballı əsərlər yaratmayı tələb edir.

Çünki Nəsiminin hayatı və yaradıcılığı azərbaycançılıq ideyalarını, vətənpərvərlik və mənəvi bütövlük təriyəsini diqqət mərkəzinə çəkmək üçün tükənməz imkanlara malikdir. Etiraf etməliyik ki, Nəsimiyə həsr olunmuş bədii və elmi əsərlərin yaradılması sahəsində son yarım əsr ərzində yaranmış boşluğun aradan qaldırılması üçün çox iş görülməlidir. Xüsusən, şairin zəngin irsi tam halda çap olunaraq Azərbaycan oxucularına çatdırılmalıdır. Doğrudur, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə İmadəddin Nəsiminin "Seçilmiş əsərləri" böyük tiraşla nəşr edilib ölkə miqyasında bütün kitabxanalara göndərilmişdir. Son vaxtlarda professor Qəzənfər Paşayevin yenidən təkmilləşdirilmiş şəkildə nəşr etdiirdiyi Nəsiminin "İraq divanı" və naməlum şeirləri, AMEA Əlyazmalar İnstitutunda əldə olunmuş yeni əlyazma nüsxələri şairin irlisinin toplanması və nəşri işinə daha geniş miqyasda bir daha qayıtmaghan zəruriliyini nəzərə çarpdır.

Ümumiyyətlə, Azərbaycan elmi Nəsiminin tədqiq olunmasına bir daha baş vurmağa, yenidən qayıtmağa borcludur. Professor Mirzağa Quluzadənin İmadəddin Nəsimiyə həsr olunmuş "Böyük ideallar şairi" monografiyası 1973-cü ildə, 45 il bundan əvvəl yazılmışdır. Ötan dövr ərzində əldə edilən yeni əlyazmalar, ədəbi-tarixi sənədlər və xüsusən ölkəmizin dövlət müstəqilliyi qazanması ilə əlaqədar dəyişən zaman Nəsiminin dövrü və həyatını, zəngin irlisini, sənət ənənələrini bütün reallıqları ilə birlikdə dərinlən və əsaslı şəkildə tədqiq edib meydana qoymağın tələb edir. Hazırda həmin istiqamətdə AMEA Ədəbiyyat və Şərqşünaslıq İnstitutlarında aparılan elmi-tədqiqat işlərinin miqyası genişləndirilməli, nəzəri səviyyəsi dərinləşdirilməlidir. İmadəddin Nəsimi haqqında xa-

rici dillərdə tanıtma kitablarının hazırlanıb çap olunmasına böyük ehtiyac vardır. Eyni zamanda, şairin əsərlərinin xaric dillərə tərcümə edilib, kitab halında nəşr olunması dövlət Sərəncamlarının və yeni zamanın qarşımıza qoymuş zəruri tələblərdəndir. Bundan başqa, Nəsiminin həyatı və yaradıcılığının ali və orta məktəblərdə tədrisi, dərsliklərdə tutduğu yer məsələlərinə də yenidən qayıtmağa borcluyuq.

Bütün dünya bu reallığı bir daha bilməlidir ki, İmadəddin Nəsimi cahana və zamana sığmayan, əbədiy়əş Azərbaycan şairidir.

Nəsimi Azərbaycan ədəbiyyatı və ictimai fikri qarışından böyük xidmətləri ilə ölməzlik qazanmış qüdrətli sənətkardır.

İmadəddin Nəsiminin ölməz irsi Azərbaycan xalqının milli-mənəvi varlığının və böyük ideallarının, duyuş və düşüncəsinin zəngin və tükənməz xəzinəsidir. Azərbaycan xalqı məhz həmin möhkəm milli-mənəvi dayaglar və davamlı böyük ənanələr əsasında zaman-zaman formallaşma və dirçəliş mərhələləri keçirərək, indiki yüksək inkişaf səviyyəsinə gəlib çatmışdır.

Şərq poeziyasında xüsusi yeri olan İmadəddin Nəsimi geniş mənada dünya şeir mədəniyyətini də ləyaqətlə təmsil edir.

Möhtərəm Prezidentimiz İlham Əliyevin imzaladığı mühüm dövlət Sərəncamlarının işığında biz, Azərbaycan alimləri və yaradıcı ziyalıları elan olunmuş “Nəsimi ili”-nin ölkəmizdə klassik ədəbi-mədəni irsin, görkəmli ədəbi-tarixi şəxsiyyətlərimizin, böyük mütəfəkkirlərimizin, xüsusən də İmadəddin Nəsiminin həyatı və fəaliyyətinin öyrənilməsinə, xalqa çatdırılmasına, böyük dönüş ilinə çevriləməsi üçün çox iş görməli, bütün qüvvələri səfərbər et-

məliyik.

Azərbaycanın Xalq şairi Qabilin “Nəsimi” poemasından götirdiyimiz aşağıdakı misralar böyük Azərbaycan şairi İmadəddin Nəsiminin ölməz sənətinə bəslənilən tükənməz məhəbbəti dərin mənası ilə ifadə edir:

*Sinəm qalxıb-enir ümmanlar kimi,  
Seyrində daldıqca bu xoş səhərin.  
Gün kimi qalxırsan, babam Nəsimi,  
Yaqtı qübbəsindən sonsuz göylərin.*

*Axi kim deyir ki, bizdən uzaqsan,  
Çox da görünmürsən göz qabağında.  
Sən qoysi-qüzehsən, parlayacaqsan  
Sənət göylərinin sonsuz tağında.*

*Bayrağa çevrildin, qanlı bayrağa,  
Axıb tız-gözünü örtdükcə qanın.  
Elə bil boylam baxdın uzağa,  
Uzaq sabahına Azərbaycanın!*

İmadəddin Nəsimi əbədiyyət qazanmış görkəmli Azərbaycan şairidir. Ölməz sənətkarın böyük idealları yaşayır, doğma xalqını və bütün bəşəriyyəti haqqā, ədalətə inam bəsləməyə, insanlığı, mənəvi dəyərləri uca tutmağa çağırmaqdə davam edir.

**İsa HƏBİBBƏYLİ**  
*AMEA-nın vitse-prezidenti,  
Nizami Gəncəvi adına Ədəbiyyat  
Institutunun direktoru, akademik*

## GİRİŞ

Bəşər mədəniyyəti tarixində bəlkə də söz qədər dəyərlə ikinci məfhum yoxdur. İnsan digər məxluqatdan birinci növbədə öz ağıl və düşüncə ilə seçilir, ancaq həmin düşüncəni ifadə etmək və nəsildən-nəslə çatdırmaq üçün dilə ehtiyac vardır və dilin də ən ənəmlili vahidi sözdür. Büyük alim və filosoflar, şair və ədiblər, əqli fəaliyyətlə və yaradıcılıqla məşğul olan qələm sahibləri öz düşüncə və duyularını söz vasitəsilə bəyan etmiş, yazı ilə onları sənədləşdirmişlər. Təsadüfi deyildir ki, şairlər məhz sözün hərarətinə sığınaraq istər təbiətə, həyatə və ictimai gerçəkliliyə münasibətini, istərsə də öz xəyal aləmini ifadə etməyə çalışmışlar.

Şərqdə və İslam mədəniyyətində sözün dəyəri daha çoxdur və bu da təsadüfi deyildir, çünki Qurani-Kərim özü möhtəşəm söz abidəsi olmaqla, Allahan kəlamı adlanır. Peyğəmbər Allahın insanlara öz əxlaqi, mənəvi və sosial hayatlarını tənzimləmək üçün göndərdiyi hökmələri və təvsiyələri sözlə təbliğ etmişdir. Ancaq sözün dinləyici və ya oxucuya təsiri onun necə və hansı üsullarla ifadə olunmasından asılıdır. Ona görə söz ustadları onun təsir gücünü artırmaq üçün müxtalif vasitə və yollardan faydalanan, öz deyim və ifadələrini cılalayırlar.

Ədəbiyyat tarixinə ümumi şəkildə nəzər salsaq, söz sənətinin üç böyük tarixi mərhələ keçdiyinin şahidi olarıq. Birinci mərhələyə folklor və şifahi yaradıcılıq nümunələri daxildir. Bu halda söz sənəti öz sadəliyi, aydınlığı və axıcılığı ilə seçilir. Daha çox sadə təzad, cinas, təkrir, təsbih, məcəz və istiarələr işlənir.

İkinci və zəngin mərhələ klassik ədəbiyyata aiddir. Bu dövrə xas ədəbi üslub bir neçə cəhətdən diqqəti cəlb edir:

*1. Türk sözləri ilə yanaşı, ərəb və fars sözlərinin geniş işlənməsi;*

*2. Müxtalif mənşəli sözlər arasında uzlaşma;*

*3. İslam mədəniyyəti ilə bağlı yeni anlam və düşüncə tərzi;*

*4. Ənənəvi motiv, mövzu və süjetlərin yeni təəssürat bağışlayan müxtalif üslublarda təzahürü;*

*5. Sözlərin bədii-poetik baxımdan qəliblənməsi;*

*6. Şeir şəkilləri, obrazlar, bədii deyim və ifadələrin ənənəvi şəkil alması.*

Qeyd edək ki, İslAMDAN sonra anadilli şeirimizin təşkülü Divan ədəbiyyatı ənənəsi çərçivəsində başlamış və davam etmişdir. İmadəddin Nəsimi də məhz Divan ədəbiyyatının tanınmış nümayəndəsidir. Onun anadilli söz sənətində yeri haqqında qısaca da olsa təsəvvür yaratmaq üçün məsələni tarixi səpkidə gündəmə gətirmə lazımdır. Əlbəttə, burada biz Hürufiliklə bağlı şairin təriqət görüşləri və təsəvvüfi baxışları istiqamətində qarşıya çıxan mövzulara toxunmaq fikrində deyilik. Bizi əsasən onun sözə münasibəti və söz sənətində klassik poetikadan necə faydallanması ilə bağlı bir sıra mühüm məqamlar maraqlandırır.

Burada bizim Nəsimidən öncəyə və sonraya nəzər yetirməməziz lazımlı galır. Ondan öncə Qazi Bürhanəddin, sonra isə Şah İsmayıll Xətai galır.

Bununla əlaqədar öncə Qazi Bürhanəddindən söz açmaq olar. Belə ki, o, Divan ədəbiyyatında ilk böyük söz sahibidir. Ana dilində klassik Divan ədəbiyyatının tələblərinə uyğun şeirlər yazan ilk şairimiz Qazi Bürhanəddindir.

Əlyar Səfərli və Xəlil Yusifovun "Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı" kitabında F.Köprülüzadənin aşağıdakı fikri marağımıza səbəb oldu. O, şairin dünyəvi üslubda qəzəllər yazıb dini mövzulara az diqqət yetirmə-

sindən bahs edir, Qazi Bürhanəddin öz şeirlərində səmiyyətə, həyatılıyə və canlı bir dildə yazmaq tərzinə xüsusi əhəmiyyət verir: "Qazi Bürhanəddin əsərlərində şəkin və lisənin ibtidailiyinə və rəkakatınə rəğmən səmimi və çox canlı xüsusi əda vardır. Şeirlərində hər günük həyatdan alınmış səmimi milli məşhumlardan vardır ki, o qaba sətirlər altında kəndisinin cəngavər, cəsür ruhu görünür".<sup>1</sup>

Ərəb, fars və qədim türk dillərini dərinlənən bilən, Avropa nəzəri bilikləri ilə yaxından tanış olan və heç şübhəsiz ki, Divan ədəbiyyatının böyük bilicisi sayılan Fuad Köprülüzadənin Qazi Bürhanəddin haqqında bu düşüncələri olduğunu diqqətə layiqdir. Azərbaycan ədəbiyyatı tarixini araşdırıran müəlliflər də onun yaradıcılığında yüksək qiymət vermişlər. Onların fikrincə, Qazi Bürhanəddinin şeiri ictimai məzmun və bədii ləyagatına görə seçilir. Doğma ana dilində divan bağlayan sənətkar özünəqədərki Azərbaycan, türk, fars ədəbiyyatına yaxşı bələd idi. Onun yaradıcılığı və dünyagörüşünün təşəkkül tapmasında Xəyyam, Nizami Gəncəvi, Xaqani, Səlman Savəci, Cəlaləddin Rumi və başqalarının təsiri özünü göstərirdi. Bütün bunlardan başqa, şairin ruhoxşayan, nikbin şeirlərində xalq yaradıcılığına məxsus bir gözəllik, səmimiyyət və təravət vardır. Bu əsərlər bədii-poetik məziiyyətləri, ruhu, forma və məzmunu etibarilə şifahi ədəbiyyat ənənələri, türk xalqlarının qədim və zəngin poetik nailiyyətləri ilə səsləşir, xalq yaradıcılığından güclüdür.

Mütəfəkkir şair olan Qazi Bürhanəddin öz dövründə çox yayılan sufizm və hürufiliyə meyil etsə də, bunlarla məhdudlaşmış qalmamış, öz zamanəsinin ictimai-siyasi və

mənəvi-əxlaqi məsələləri ilə səsləşən əsərlər yaratmışdır. O, hər şeydən əvvəl, dünyəvi bir eşqi, "macəralı və hərakəti həyatının ilhamlarını", orta əsr insanı, onun mənəvi-ruhi ələmini, vətən torpağının təbii gözəlliklərini, qışını, baharını, əlvən payızını, el-əbanı və onun qədim adət-ənənlərini tərənnüm etmişdir.

Qazi Bürhanəddin barədə deyilən bu sözlər Azərbaycan ədəbiyyatı tarixində eksər klassiklərin bədii irsi haqqında söylənilən ümumi ənənəvi ifadələri təkrarlayır və onun fərdi yaradıcılıq üstslubunu müəyyənləşdirir. Bunun üçün mövzunun ayrıca elmi-müqayisili təhlilə ehtiyacı vardır.

Məhz ayrıca təhlil zamanı onun əsərlərində həm Divan ədəbiyyatına xas şeirin növ və şəkilləri, həm də bədiiyyat sistemində aid poetik qəlibləri və ifada vasitələrini müfəssəl şəkildə izləmək olar. Bununla belə, Divan ədəbiyyatı ənənələri bu hökmədə şairin yaradıcılığında tam oturşmamış və təsbitləşməmiş halda qalır. Onun şeirlərində şifahi xalq yaradıcılığından gələn motivlər və ənənələr, həm də yerli ədəbi ənənələr mühüm yer tutur. Eyni zamanda, Qazinin poeziyasında təsəvvüf motivləri də qabarıq deyildir. Bir sözlə, Qazinin bədii irsi qəliblənmış Divan şeirinin bütün incəliklərini və dərinliklərini ehata etmir. Bununla belə, milli ədəbi ənənələrinin, dil-üstslub xüsusiyyətlərinin klassik Divan ədəbiyyatında işlənməsi və onlara yeni həyat verilməsi baxımından Qazi Bürhanəddinin xidməti böyükdür.

Anadilli Divan ədəbiyyatında bədii dilin poetik baxımdan cilalanmasında, heç şübhəsiz ki, Nəsiminin xidməti daha böyükdür, yəni o, anadilli şeirimizin yerli dil-üstslub cəhətdən Divan poeziyası qəlibində təşəkkülü prosesini başa çatdırmışdır.

Nəsimi öz düşüncələrini son dərəcə səmimi və inan-

<sup>1</sup> Ə.Səfərli, X.Yusifov. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı. Bakı, "Maarif", 1982, s.181.

dirici bir dil ilə qələmə almışdır. O, Azərbaycan dilində yaranan şeirin ölməz nümunələrini yaratmış, orta əsrin ədəbi janrlarında gözəl əsərlər yazımışdır. Şairin bədii dili olduqca zəngin, söz ehtiyatı çoxdur. O, bir tərəfdən idiomatik ifadələrlə zəngin olan canlı danışq dilinin imkanlarından bacarıqla istifadə edir, ikinci tərəfdən isə klassik şeir dilinin çox yayılmış bədii ifadələrini məharətlə işlədir, eyni zamanda ərab, fars şeirinin ifadə vasitələrindən bəhrələnməklə şeir dilimizi zenginləşdirir.<sup>1</sup>

Nəsimi Azərbaycan ədəbiyyatında ana dilində yaranan şeirin şəkli xüsusiyyətlərinin təkmilləşməsində də çox mühüm rol oynamışdır. O, hər seydən əvvəl əruz vəzninin müxtəlif bəhrələrində və müxtəlif şəkillərində Azərbaycan dilində şeirlər yazmışdır. Nəsimi əruz vəzninin bəhrələrini Azərbaycan dilinin xüsusiyyətlərinə uyğunlaşdırmağa çalışmışdır. Daxili qafiyələr yaratmaq, şeirin musiqisini təmin etmək istərkən şair dilin təhrif edilməməsinə də diqqət yetirmiştir.<sup>2</sup>

Nəsimi bir sıra şairlərdən fərqli olaraq, şeirin qafiyəsinə xüsusi əhəmiyyət vermiş, hər üç dildə yaratmış olduğu şeirlərdə Orta əsr poetikasının tələblərinə uyğun olaraq uğurlu qafiyələr işlətmüşdür. Şair qafiyələrinin təkrar edilməməsi üçün rədif qafiyələrə daha çox fikir vermişdir. Bəzən misranın yaradan çoxu rədif kimi təkrar edilir. Məsələn:

*Üzünü məndən nihan etmək dilərsən, etməgil,  
Gözlərim yaşın rəvan etmək dilərsən, etməgil.*

<sup>1</sup> Həmid Arası. Azərbaycan ədəbiyyatı: tarixi və problemləri. Bakı, "Gənclik", 1998, s.274-275.

<sup>2</sup> Yenə orada, s.275-276.

*Bərgi-nəsrin üzrə mişkin zülfünü sən dağıdır,  
Aşıqi bixaniman etmək dilərsən, etməgil.*

*Qaşların qövsündə müjganın xədəngin gizləyib,  
Ey gözü məstanə, qan etmək dilərsən, etməgil.*

Sona qədər eyni ahənglə davam edən bu şeirdə misranın yarısından çoxunu "etmək dilərsən, etməgil" rədifi tutur. Rədiflərdən belə çox istifadə etmək şairi qafiyə yeknəsəkliyindən qurtarır.<sup>1</sup>

Şairin eyni şəkildə başqa bir qəzəli də vardır:

*Zülfünü ənbərəfşan etmək dilərsən, etməgil,  
Qarəti-din, qəsdi-can etmək dilərsən, etməgil.*

Yuxarıda qeyd edilən ümumi mülahizələrdən aydın olur ki, Nəsimi anadilli şeirimizin istər forma və şəkil, istərsə də məzmun cəhətdən təşəkkül və təkamülündə önməli yer tutmuşdur. Ancaq burada bizim məqsədimiz Nəsiminin hər seydən önce sözə münasibətini və bununla bağlı onun klassik söz sənətində yaratdığı bir sıra özünməxsus cizgiləri konkret nümunələrlə ortaya qoymaqdır.

İlk növbədə qeyd etməliyik ki, Nəsimi sözə tam mənası ilə hakim olan qüdrətli sənətkardır və onun poetikası Qazi Bürhanəddinlə müqayisədə daha çox cilalanmış və daha zəngindir. Xilqətin əsasını sözdə axtaran Nəsimi düşüncənin də əsasını sözdə görür. Nəsimi üçün söz hər şeidi və eyni zamanda hər seydən üstündür. Söz eyni zamanda müqəddəsdir, Allahın kəlamı da sözlə öz ifadəsini tapmışdır. Nəsimidən önce müsəlman Şərq mədəniyyətində

<sup>1</sup> Həmid Arası. Azərbaycan ədəbiyyatı: tarixi və problemləri. Bakı, "Gənclik", 1998, s.276.

sözün məqamını uca bilmışlər və bu səbəbdən onu inciyə, dütə, saf suya bənzətmışlər, hətta sözü bütün dəyərli sey-lərdən üstün hesab etmişlər.

Nəsimi öz zirvəsinə ucalana qədər böyük bir məktəb keçmişdir. Məlumdur ki, XIV-XVI yüzilliklərda hürufilik ideyalarının geniş yayılması Nəimi və Nəsiminin adı ilə bağlıdır. O, Fazlullah Naiminin "Cavidannamə", "Növ-namə" ("Yuxu haqqında kitab"), "Əsrarnamə" və "Vəsiyyətnamə" əsərlərinin sayəsində hürufiliyin elmi əsaslarına yiyələnmiş, bu məktəbi keçmiş şairdir.<sup>1</sup> Fikrimizi şairin sözləri ilə təsdiqləyək:

*Fəzli-ilahə canını eylə fəda, Nəsimi, sən,  
Olma məlul, ayitma kim, bəndü həsar içindəyəm.*<sup>2</sup>

\*\*\*

*Hər ki, Nəsimitək súcud Fəzli ilahə qılmadı,  
Div kimi bu gün anı bəlkə bu yolda dayına.*<sup>3</sup>

\*\*\*

*İrmış idi Nəsimiyə Fəzlin inayəti,  
Kövnü məkanü sübh ilə şam olmadan hənuz.*<sup>4</sup>

\*\*\*

*Adım Nəsimidir, bu gün oldum kəlami-natiq uş,  
Həm ayınə, həm nuri-həq, həm Fəzli-yəzdan olmuşam.*<sup>5</sup>

<sup>1</sup> Bax: Azərbaycan ədəbiyyatı tarixi. 3 cild, I cild. Azərbaycan SSR Elmlər Akademiyası, Bakı, 1960, s.323.

<sup>2</sup> İmadəddin Nəsimi. Seçilmiş əsərləri. Azərnəşr, Bakı, 1973, s.128.

<sup>3</sup> Yəna orada, s.41.

<sup>4</sup> Yəna orada, s.72.

<sup>5</sup> Yəna orada, s.133.

\*\*\*

*Favü zadü lamdur Fəzli-ilah,  
Fəzlinə qurban edəlim canımız.*<sup>1</sup>

Abbas əl-Əzzaviyə görə, "... Nəsimi ustادı Fəzlullah-dan çox səs salmış, hürufilik yoluna sapanlar arasında yüksək mövqə qazanmışdır. Heç kimin etmədiyi o etmişdi. Nəsimi olmasayı, hürufilik sənər, batardı".<sup>2</sup>

Nəsiminin dövründə hürufilik bir məslək, əqidə, dün-yagörüşü kimi geniş yayılmışdır. ... Öz kökü ilə xalqa bağlı olan bu təriqət xalqın ruhunu, ictimai-siyasi görüşlərini, hə-yata münasibətini əks etdirirdi.<sup>3</sup> Nəsimi yazır:

*Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qureşiyəm,  
Məndən uludur ayətim, ayətə, şanə siğmazam.*<sup>4</sup>

Nəsimi sözü öz mənşeyini bu qaynaqlardan əzx etdiyi üçün şair sözün məqamına məhz bu baxımdan yanaşır. Əlbəttə, hürufilikdə söz və hərfə xüsusi münasibət vardır və şair həmin firqənin ideologiyasını daşıdığı üçün sözü dəyərləndirərkən Fəzlullahın ideoloji doktrinasının təsiri altında qalır.

Nəsiminin söz sənətinə münasibəti onun həm də sözə olan sevgisindən qaynaqlanır. Buna görə sözü bacardığı qədər cılalayır və ürəyəyatılmış şəklə salır. Söhbət tək-tək

<sup>1</sup> İmadəddin Nəsimi. Seçilmiş əsərləri. Azərnəşr, Bakı, 1973, s.77.

<sup>2</sup> Azərbaycan ədəbiyyatı tarixi. 3 cild, I cild. Azərbaycan SSR Elmlər Akademiyası, Bakı, 1960, s.329.

<sup>3</sup> Əlyar Səfərli, Xəlil Yusifli. Azərbaycan ədəbiyyatı tarixi. "Ozan", Bakı, 2008, s.331.

<sup>4</sup> İmadəddin Nəsimi. Seçilmiş əsərləri. Azərnəşr, Bakı, 1973, s.320.

sözlərdən deyil, söz düzümdən, sözlərin ahəngdar sıralamasından, söz və məna arasındaki əlaqədən, sözlərin poetik məndə kəsb etdiyi fərqli və rəngarəng məna incəliklərindən gedir.

“Nəsimi və söz” kitabında şairin sözünü, onun ecazkar bəlağətinə düzgün dəyər verməklə öyrənməyə çalışdıq və aparılan araşdırımlar nəticəsində belə qənəata gəldik ki, şairin bədiyyatı öz həllini əsasən *bəyan* və ona daxil olan bədii ifadələr çərçivəsində tapmışdır. Düşünürük ki, görkəmli alimlərimiz təhlillərində *bəyan*a daxil olan poetik ifadələrə daha geniş yer verilməsinin başlıca səbəbi üç dildə yazan, hətta ana dilində yazarkən belə, ərəb və fars ifadələrindən geniş istifadə edən şairlərin şeirlərinin məzmun qatlarını aydın şəkildə açıqlamaqla, onu geniş oxucu ruhuna yaxınlaşdırmaqdan ibarət olmuşdur.

Qeyd edək ki, Nəsimi klassik Şərq poetikasını dərin-dən bilən usta sənətkardır, belə ki, o, əruz və qəfiyə ilə yanaşı, bəlağət kateqoriyalarını mükəmməl mənimşəyen şairdir. Həmin kateqoriyaların Quran bəlağətindən qaynaqlandığını nəzərə alsaq, deyə bilərik ki, bu deyilənlər onun söz sənətində geniş şəkildə və məhərətlə işlənmişdir.

Söhbət Nəsimi sözünün ecazkar bəlağətindən gedirə, bir məqamı da qeyd etməyi zəruri hesab edirik. Nəsiminin sənətkarlıq xüsusiyyətlərini dövrün ab-havası, şair sözünün ehtiva etdiyi məna tutumu və Şərq poetik sistemi buçagından 1990-cı ildə filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şixiyeva tədqiq etmişdir. Onun “Nəsiminin lirkası” adlı dissertasiyasında orta əsrlər Şərq poetikası əsərlərinə istinadən təşbeh, eyham, istiarə, müraatün-nəzir, epitet, hüsni-təlil, ırsalü-məsəl, cinas kimi fiqurların Nəsimi şeir-

lərindəki funksiyası açıqlanmışdır.<sup>1</sup>

Nəsimi şeirlərinin klassik Şərq poetikası işığında təhlili üçün iki mühüm cəhət diqqət mərkəzində dayanır:

*1. Şairin şeirlərində əruz və qəfiyə ilə yanaşı, ahəngdar nizam yaradan digər poetik vasitələrin geniş işlənməsi.*

Orta çağ Azərbaycan ədəbiyyatı, o cümlədən Nəsimi sənətkarlığı klassik ədəbi irdin söz-məna incəliyi, bənzərsiz poetik düzəni və bu düzənin qəliblənmış nizamlı kateqoriyaları üzərində təşəkkül tapsa da, Nəsimi poetikası bütövlükdə ümummüsləman nəzari düşüncə çərçivəsində yoğunlaşa da, ahəngdar nizam yaradan, şeirə musiqi ovqatı qatan poetik vasitələr, digərlərinə rəğmən, onun yaradıcılığının özülünü, ana xəttini təşkil edir.

Bununla bağlı bir məqamı da əlavə etmək vacibdir. Bəzən Nəsimi şeirlərində ritm və ahəngin mühüm yer tutmasını *təsəvvüf* və *səma* ilə əlaqələndirirlər. Təbiidir ki, *təsəvvüfdə* səma üçün nəzərdə tutulan şeirlərin ritmi daha qabarıq olur. Ancaq bunu təkcə *təsəvvüf* və *səma* ilə bağlamaq doğru olmazdı. Çünkü sözüñ ahəng və ritminə verilən diqqət Quran mətnində də müşahidə edilir. Təsadüfi deyil ki, müsləman xalqları məhz Quranın söz-məna gözəlliyi, kamiliyi və ahəngdarlığından doğan möcüzə müqabilində öz ədəbi yaradıcılığını cilalamışlar.<sup>2</sup> Bundan əlavə, klassik ədəbi nümunələrdə *səma* üçün nəzərdə tutulmayan şeirlərdə də zəngin ritm vardır. Çünkü şeirin ahənginin də dinleyicisinin duyğularına təsiri güclü olmalıdır. Bu da təbii haldır.

Məlum olduğu kimi, Nəsiminin qəzəllərininən əsas üs-

<sup>1</sup> Bax: S.Şixiyeva. Nəsiminin lirkası. Filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya. Bakı, 1990, s.131-177.

<sup>2</sup> Mahirə Quliyeva. Azərbaycan ədəbiyyatı ərəb-müsləman nəzəriyyəsi kontekstində, I c. (məqalələr toplusu). “Elm və təhsil”, Bakı, 2017, s.7.

lubi xüsusiyyətlərindən biri, təkrarlar üzərində qurulan təntənəli ifadə tarzıdır ki, bu da onun qəzəllərinə xüsusi ahəng və ritm zənginliyi bəxş edir:

*Mən mülki-cahan, cahan mənəm, mən  
Mən Həqqə məkan, məkan mənəm, mən.*

Klassik Şərq poetikasında da diqqəti çəkən əsas cəhətlərdən biri – təkrarlar sistemidir. Burada söhbət sadəcə sözlərin adı təkrarlarından deyil, onların mətndə yaratdığı ecazkarlıq və işlənmə yerinə görə yaranmış olan növlərindən gedir. Təkrarlarla bağlı əsas məqamlardan biri də türk dillərində, o cümlədən Azərbaycan dilində təkrarlar sisteminin poetik dilin, üslub İslətmələrinin başlıca stimullarından biri kimi çıxış etməsidir. Bu sayaq mətnlərdə ritmlik, şeir əlamətləri güclüdür. Əslində, qədim türk şeiri bu sistemə söykənir.<sup>1</sup>

Nəsimi yaradıcılığının zəngin məxəzlərini göstərmək üçün bir məqamı da qeyd etməyi vacib hesab edirik. Məlum olduğu kimi, folklor və klassik dövr ədəbiyyatı yerli-milli ənənələr üzərində təşəkkül tapıb. Bir tərəfdən folklor və klassik dövr ədəbiyyatının milli ənənələr üzərində təşəkkülnü, digər tərəfdən təkrarlar sisteminin Azərbaycan dilinin poetik dil və üslub işlətmələrinin başlıca istiqamətlərində olduğunu nəzərə alsaq, əlavə heç bir fikir söyləmədən, İmadəddin Nəsimi yaradıcılığının klassik ədəbi ırsin müstərək əsasları ilə yanaşı, milli-yerli ənənələr və mənsub olduğu poetik sistemə xas özellik və kateqoriyaların vahdət mehvəri olduğunu qeyd edə bilərik.

<sup>1</sup> Bax: Kamil Veli Nərimanoğlu. Azərbaycan eposunun poetik sintaksisi. "Oskar", Bakı, 2009, s.165.

2. Nəsimi şeirlərində işlənən poetik vasitə və qəliblərə gəlincə, onlar həm Şərq poetikasının *bayan* bölməsinə aid obrazlar sistemini, həm də *bədiyyat* bölməsinə daxil olan mühüm söz və məna gözəlliklərini əhatə edir.

Nəsiminin işlətdiyi təsbihlər, istiarələr, kinaya və məcazlar demək olar ki, Divan ədəbiyyatına xas ənənəvi motivləri ifadə edir, ancaq bunlar arasında şairin öz fərdi zövq və üslubundan gələn, yüksək sənətkarlıqla cıtlanan zərif deyimlər daha çox diqqəti cəlb edir. Şairin ənənəvi motiv və qəliblərə gətirdiyi yeniliklər həm söz və həm də mənəni əhatə edir. Bu həyata siğışmayan şair həyata real baxışını və ideallarını sözünün mazmun qatları ilə yanaşı, bənzərsiz düzəni ilə sevilən bədiyyatla da rövənqəldindir.

Nəsiminin işlətdiyi bədiyyat sistemi zəngin və gözəldir, şair hər sözü, ifadəni, ibarə və deyimi yerli-yrində işlətməklə yanaşı, söz və məna oyunu qurmaqdə da öz məharətini ortaya qoyur.

Kitabda **bədi** elminin söz incəlikləri və ləfzi sənətlərin qismində daxil eks, təbdil, tədvir, məzduc (**muzəvəcə**), raddül-əcəz aləs-sadr, təkrir, touzi, bədiyyat və mənənə gözəlliklərinə daxil edilən bədii xitab, istifham, iyahumul-vəsl, mutabaqa, təfriq, ləff və nəşr, tənasüb və ya mura-atun nəzir təhlil obyektiñə cevrilib.

Kitabın elmi yeniliklerinden biri araştırma zamanı Nəsimi sənətkarlığının özünəməxsusluğunu, yəni bir poetik formanın digər poetik forma düzəni üstündə nazmlaşdırılmasıdır. Belə ki, Nəsimi */Bir üzü gül, qöncə ləb dildar derlər, iştə sən/* Sən gülə bülbülb kimi bir zərderlər iştə mən/, hüsnül-mətləsi ilə başlayan qəzəlində inca təfriq sənətindən istifadə edərək, *"Sən və mən"* obrazlarını onlara məxsus səciyyəvi cəhətlərlə bir-birindən fərqləndirir. Şair təfriq sənətindən fərqli olaraq, *sən və mən*

obrazlarının səciyyəvi tərəflərini birinci yerdə, obrazları isə ikinci yerdə şeirinə getirir. Bununla da bir növ təfriq sənətini, düzəni baxımından iki və daha artıq anlamı bir obrazda birləşdirən cəm sənəti ilə səsləşdirmiş olur.

Qızılın özəl cəhəti özünü bir də **sən** və **mən** obrazlarının hüsnü'l-mətlədə misra daxilində, qızılın mabədində isə beyt boyunca təfriqlənməsinə bağlıdır.

Son dərəcə orijinal şəkildə yazılan bu qızıl həm dilinin, həm məzmununun, həm bədii ifadə vasitələrinin özəliyi ilə diqqət çəkir.

Araşdırımlar nəticəsində 1990-cı ildən bu günə qədər yazılmış kitablara daxil olmayan bir poetik forma – **mutabaqa** haqqında da məlumat verilir və Nəsimi beylərili öz təsbitini tapır. Bədiiyyat və məna gözəlliyyinə daxil edilən **təzad**, əslində **mutabaqanın** növüdür. Birincidə sözlərin leksik mənaları təzadlı şəkildə işlədilirsə, **mutabaqada** misralar bir-birilə müqabilədirilir.

Araşdırma zamanı nəzərimizi cəlb edən bir məsələni də qeyd etmək istərdik. Belə ki, **mutabaqa** sənəti Nəsimi yaradıcılığında Həllac Mənsurla bağlı mövzuların şairanə əksində özünü daha qabarlıq şəkildə göstərir.

**Məzduc** şairin sözlərinin qoşa və qafiyəli işlənməsidir. **Səcdən** fərqi, qoşa sözlərin arasında digər tərkib və sözlərin işlədilməməsidir. M.H.Quliyevanın "Şərq poetikasının əsas kateqoriyaları" (Bakı, 2010, s.161) kitabında bu bədii ifadə vasitəsi öz açıqlamasını tapıb. "Nəsimi və söz" kitabında isə **məzducun** yeni bir növü ilk dəfə işiq üzü görür və Nəsimidən gətirilmiş nümunələrlə elm müstəvəsinə çıxarılır. "Məcəmiül-ədəb", "Bələğə indəs-Səkaki", "Quran işığında bələğət dərsleri: Bədi' elmi" kitabları əsasında məzducun bu növünün əsas funksiyası iki anlamı bir şərt və cəzada birləşdirməkdir:

*Sən mana yar ol ki, könlüm bir dəxi yar istəməz,  
Könlümün dildarı sənsən, özgə dildər istəməz.<sup>1</sup>*

İmadəddin Nəsiminin eksər qəzəllərinin "Hüsnlü-məqtə" hissəsində yazdığı beylər /Peyğəmbər sözüdür, həm Tanrınnın kəlamı/, /Nəsiminin sözü həqdir..., /Həq-dən gələn kələmin möcüzdü..., /Heç kimşə Nəsimi sözünü kaşf edə bilməz, Bu, quş dilidir, bunu Süleyman bılır ancaq/ və s. misra və beylər şairin Qurana bağlılığına, ondan geniş şəkildə bəhrələndiyinə nümunədir. Şairin "Sözü rəhmanır-rəhim", məcmui-Quran göstərir, – misrasında bu fikir öz şairəni əksini tapıb. Bu anlamda kitabda Nəsimi yaradıcılığında Qurandan bu və ya digər şəkildə istifadənin poetik qəliblərinə də geniş yer verilmişdir.

Nəsimi sənətkarlığı bir daryadır. Onun bir damlasına sahiblənməyə çalışdıq və buna sırf müəllifin sözünün ehtiyyati dəyişmənə və bu mənanın təqdim poetikası bucağından yanaşıdır.

Sözün, onun məna qatlarının, ibrətamız məzmun və süjetlərin insanın kamilləşməsində önemli rolu olduğu kimi, bədii ifadə vasitələrinin də məzmunun insan beynində, ruhunda, yaddaşlarda həkkində rolü danılmazdır, mənanın özü qədər əhəmiyyətlidir. Ecazkar bələğət dolu Nəsimi sənətinə nöqtə qoymaq çox çətindir.

Hər bir nöqtənin yeni başlangıç olduğunu nəzərə almaq şərtlə, nöqtəni qoya bildik.

<sup>1</sup> İmadəddin Nəsimi. Seçilmiş əsərləri. Azərnəşr, Bakı, 1973, s.65.

# I FƏSİL

## SÖZ VƏ ƏXLAQ

Qurani-Kərim insan əxlaqını amirənə tərzdə deyil, tövsiyə üstündə qurur, insan təfakkürünün öz istayı və onun oyanışı üzərində, özü də mərhələ-mərhələ, aram-aram, Qur'anın surə düzəninin məğzinə, onun üslubuna, poetik formalarının yerli-yerində, düşündürүcü tərzdə, fikirlərə birlidirini tamamlayan aydınlıq gətirməklə tərbiyə edir. Bu anlamda Qur'anın üslubu özünəməxsus və ecazkardır. Əxlaqın – İslam əxlaqının tərbiyəsində insan, onun istək və arzusu önməli amildir. Sözsüz ki, bu əxlaqın kamilləşmə istiqamətində tərbiyələndirilməsində ayələrin nəticəsi kimi özünü göstəran nəsihatlər, məsəllər və bu məsəllərin ədəbiyyata “ırsəlül-məsəllər” şəklində daxili, ən başlıcası isə ayə və surələrin ehtiva etdiyi məzmundur.

Əməlin dəyəri əxlaqa və onun dərəcəsinə bağlıdır. Qurani-Kərim insanı özünü dərk etməyə çağırır. Məhz bu baxımdan Quranda düşündürүcü məsələlərə geniş yer verilir. Bu da insanların ibrat və nəsihatdən nəticə çıxarmalarına, doğru yola istiqamətlənmələrinə yardım edir. Ayələrdə tez-tez “misal” və “məsəl” sözlerinin işlədilməsi əməli-sələhliyin və əxlaqın dərəcəsinin artmasına yardım edir:

1. “Allah insanlar üçün belə misallar çəkir ki, bəlkə, düşünüb ibrot alsınlar.”  
*(Həsr: 21)*

2. “Rabbinizin kitabı (Quranda) sizin üçün Onun halal və haram, vaciblər və fəzilətlər (həmçinin), ibratlər və məsəlləri açıqlamışdır”.

3. “Biz bu məsəlləri insanlar üçün çəkirik. Onları

*yalnız (haqqı) bilənlər anlayarlar”.<sup>1</sup>*

Əbədi və ədəbi miras olaraq insanlığa doğru yol göstərən, xeyir və fəzilət dərsləri ilə zəngin olan, əbədi həyatə gedisi istiqamətləndirən və işıqlandıran, bəşər əvladının kamil insan kimi yetişməsinə təmin edən, ədalət və insafla münasibət bəsləməyi öyrədən, hidayət, rəhmət, rəhman, qafur, fəzilət və başqa əmsalları ilə (Əsmaü'l-hüsna) insanı kamilləşdirərək, əbədi mənzilini qazanmağa kömək edən Qurani-Kərim insan əxlaqının püxtələşməsində sözə böyük önəm verir.

Quran İslam mədəniyyətində bəlağət qaynağı kimi dəyərləndirilir və bu anlam Tanrı kəlamına xas olan bənzərsiz, yığcam söz düzümü, son dərəcə geniş və dərin məna tutumu ilə səciyyələnir. Bir sözlə, sözün – bəlağətli sözün ilkin qaynağı Qurani-Kərimdir. Onun gözəl söz düzümü elə bir yüksək fəsahət və bəlağətə malikdir ki, onun ifadə zərifliyi və söz ahəngi qarşısında hər kəs səcdəyə düşüb: “Bu kitab Allahın göndərdiyi kitabdır”, – deyər. Quran kəlamı ecazkar söz sənəti və möcüzə, zəngin fikir, düşüncə və ahəngdar söz toplusundan ibarət tükənməz bir qaynaqdır.<sup>2</sup>

“Quran bəlağəti və Azərbaycan ədəbiyyatı” kitabının “Qurani-Kərim söz möcüzəsi kimi” yarumbölməsində söza verilən dəyər, düşünürəm ki, hər bir kəsin marağına səbəb ola bilər: “Söz düşüncə ilə bağlıdır, daha doğrusu, söz düşüncənin təmsilçisidir. İnsanın fəziləti və əzəməti düşüncəyə verilən dəyərdir. Quran-Kərimdə Adəm əvladlarının eh-

<sup>1</sup> Hacı İlqar İsmayılov. Quran elmləri ensiklopediyası. Müqəddəs Qum şəhəri. Məhamməd Hadi Məərifət. 18 Zul-hicca 1426 (Qadiri-Xum bayramı) (19/01/2006), s.393.

<sup>2</sup> Mahirə Quliyeva. Quran bəlağəti və Azərbaycan ədəbiyyatı. “Nafta-Press”, Bakı, 2008, s.402.

tırımı onların təfəkkür və düşüncə qabiliyyətinə görədir".<sup>1</sup>

Düşüncə və təfəkkür dil və sözlə bəyan edilir, yəni düşüncə xəzinəsinin açarı sözdür və bəşər sözün yardımı ilə həmin zəngin xəzinədə gizlənən inciləri aşkarlayır, onları başqalarına çatdırır, nəsildən-nəslə ötürür. Sözün köməyi ilə bəşər övladları arasında anlaşma, bir-birinin düşüncə təcrübəsindən faydalınma imkanı yaranır.

Sözün bəşər mədəniyyətindəki əhəmiyyətini üç baxımdan dəyərləndirmək mümkündür:

1. *İnsanlar arasında ünsiyyət və anlaşma*
2. *Düşüncə və maarifin daşıycısı olmaq*
3. *Bəşərin əqli-mənəvi yüksəlişini təmin etmək.*<sup>2</sup>

Bütün bu sadaladıqlarımız kamilliyyin, kamillik issə yüksək əxlaqın göstəricisidir. Quran ayələri nazil olan zaman fəsahətli və bələğətli yazılar və şeirlər dövrün mədəni həyatında ən şərəfli işlərdən biri hesab edilirdi. Quran bir növ ədibləri belə bir söz abidəsi yaratmağa təhrik etdi.<sup>3</sup>

Yeri gəlmışkən xatırladaq ki, dünyadan yaramışı belə, Allahın bir kəlməsinə, ilahi kəlamına bağlı olmuş və bu kəlam bəşər mədəniyyətinə ölməz poeziya nümunələri bəxş etmiş klassik ədəbiyyatın özültündə geniş intişarını tapmışdır.

Məhz elə bu baxımdandır ki, "kon fəyəkon" Quran kəلامı Nizaminin "Leyli və Məcnun" əsərində ayəyə uyğun şəkildə işlədilib:

**Ey hər çə rəmide və aramide**

**Dər "kon fəyəkon" to afəride**

(Nizami, L.-M., s.69)

**(Ey hərəkət edən və hərəkətsiz nə varsa,  
Sənin "kon fəyəkon"unda yaranmış).**<sup>1</sup>

(Tərcümə edən: prof. R.Əliyev, s.17)

Göründüyü kimi, "kaf" və "nun" hərflerinin birləşməsindən "kon" ifadəsi əmələ gəlir ki, kainat da Allahın əmri ilə məhz həmin bu sözdən yaranıb: "Bir şeyi (yaratmaq) istədiyi zaman (Allahın) buyurduğu ona ancaq: Ol! - deməkdir. O da dərhal olar".<sup>2</sup>

Bütün bu qeyd etdiklərimizdə əsas məqsəd bir əsas qayəni - sözün əhəmiyyətini və onun əxlaqın kamilləşməsi və kamil insanın yetişməsində rolunu vurğulamaqdır.

Bəşərin düşüncə, elm və maarrif baxımından inkişaf və yüksəlişinə böyük əhəmiyyət verən İslam mədəniyyəti qeyd etdiyimiz keyfiyyətlərin əsas daşıycısı olan söz sənətinə tələbkarlıqla yanaşmış və heç bir ədəbiyyatda bənzəri olmayan bələğət təlimini yaratmışdır. Elə məhz bu təlim, sözün ecazkarlığı və nəsihətamız mənə tutumudur ki, klassik ənənənin davamlı şəkildə və müxtəlif dövrlərdə əbədiyyaşarlığını təmin edir. Stereotip ənənəviliyin mahiyyətini təşkil etsə də, bu hal heç də fərdi müəllif axtarışının orijinallığını məhdudlaşdırır.

Söz səmavi aləmlə, həm də yer aləmi ilə bağlıdır, yəni

<sup>1</sup> Mahirə Quliyeva. Quran bələğəti və Azərbaycan ədəbiyyatı. "Nafta-Press", Bakı, 2008, s.106.

<sup>2</sup> Yenə orada, s.107.

<sup>3</sup> Mahirə Quliyeva. Quran və Azərbaycan ədəbiyyatı (XIV-XVI əsrlər). Bakı, 2016, s.101.

<sup>1</sup> Mahirə Quliyeva. Quran bələğəti və Azərbaycan ədəbiyyatı. "Nafta-Press", Bakı, 2008, s.148.

<sup>2</sup> Mahirə Quliyeva. Aşıq yaradıcılığı və dastanlar Şərq poetikası və islami döyərlər baxımından. "Elm və təhsil", Bakı, 2016, s.446.

söz mənə baxımından göy aləmi, maddi qəlibilə, maddi dünya ilə əlaqədardır. Söz ağıl və təfəkkürün ifadəçisi, düşüncənin açarıdır. Heç nə söz qədər bəşərin düşüncə və duyularını, mənəvi aləmini yetərincə ifadə edə bilməz.<sup>1</sup>

Həz.Məhəmmədin əsas mövzusu söz və kəlamdır. Bu (Quran Allah dərgahında) çox möhtəşəm olan bir elçinin (Cəbrayılh) gətirdiyi kəlamdır.<sup>2</sup>

Quran bir kəlam olaraq öz söz möcüzəsi ilə insanlığı haqqı çağırın və bu çağrıları yönəldən əvəzolunmaz bir qaynaqdır. Haqqı gediş isə əmalisalehlikdən başlar.

Ədəbiyyat həyatın güzgüsü, inikası, söz isə bu inikasın təzahür vahididir. Ədəbiyyatda sözsə verilən dəyərin azacıq bir qismində nəzər salaq. Belə ki, XI əsr Azərbaycan ədəbiyyatının görkəmlı nümayəndəsi Qətran Təbrizi sözü ruhun ölçüsü adlandırır. O, sözün özüne belə ölçü lazımlı olduğunu vacib sayır. Qətran Təbrizi yə görə, hər sözü demək mümkünür, lakin hər sözü başqasına başa salmaq, anlatmaq həmişə mümkün olmur, ona görə də danışarkən, sözün ölçüsünü bilmək vacibdir:

Söz ruhun ölçüsüdür, ağıl isə tərəzidir

Ölçü sözə lazımdır, ancaq miqdarı tərəzi təyin edir.

Hər sözü dilə gətirmək mümkünür, lakin

Hər sözü ağla qandırmaq çətin və müşküldür.<sup>3</sup>

Dinə, Allaha istinad etməklə yanaşı, real həyata da

<sup>1</sup> Mahirə Quliyeva. Quran bəlagəti və Azərbaycan ədəbiyyatı. "Nafta-Press", Bakı, 2008, s.103.

<sup>2</sup> Yenə orada.

<sup>3</sup> Yusif Seyidov, Samad Əlizadə. Klassik Azərbaycan şairləri söz haqqında. XI-XVIII əsrlər. "Gənclik", Bakı, 1977, s.27.

açıq gözlə baxan, hadisələri düzgün şəkildə təhlil edən "Camü-cəm" əsərinin müəllifi Əvhədinin əsərində şairin söza, dilə və sənətə münasibəti özünü göstərir. O da sözü mütəxəssisləşdirir:

"Söz göydən gəlməsidir, yaxşı bil bunu", – deyə onun ülviyyətini, saflığını tərənnüm edir, sözün yüksəkliyi ni qorumağı məsləhət bilir və deyir:

**Mix kimi torpağa çalma, gəl, onu.<sup>1</sup>**

Ədəbiyyatda əxlaqın təminçisi, tərənnümçüsü kimi çıxış edən söz, dini kitablıarda "az olub mətbəə dəlalət edən" məzmunlu kəlam ifadəsi kimi işlədir. Əslində, kəlam ifadə azlığı, məzmun qatının çoxluğu ilə fərqlənən, dənişiq məqamında ecazkarlığı ilə seçilən elə sözün özüdür, kamil insan təfəkkürünün məhsuludur.

Xətainin sözləri ilə desək, – kəlamin ismi Qurandır:

**Hədisi-vəzi-Qurandan na buldun, gəl, gəl, ey zahid, Kəlamin ismi Qurandır, hədis Allahü əkbərdir.<sup>2</sup>**

Sözü insan qəlbinin tərcüməni sayan Nizami onun mənə və mahiyyətini, ifadə tərzini insanın psixologiyası, həyata baxışı, insanlara münasibətinə və düşüncənin sağlamlılıq dərəcəsinə bağlayır:

**Xəstə olur fikri, sözü xəstənin,  
Bədən sağlam olsa, saf olar söz də  
Süs adam süst olar bədəndə, sözdə.<sup>3</sup>**

<sup>1</sup> Yusif Seyidov, Samad Əlizadə. Klassik Azərbaycan şairləri söz haqqında. XI-XVIII əsrlər. "Gənclik", Bakı, 1977, s.27.

<sup>2</sup> Şah İsmayıll Xətai. Əsərləri. "Şərq-Qərb", Bakı, 2005, s.56.

<sup>3</sup> Yusif Seyidov, Samad Əlizadə. Klassik Azərbaycan şairləri söz haqqında. XI-XVIII əsrlər. "Gənclik", Bakı, 1977, s.37.

İnsanın iç dünyası, onun əxlaqi, söylədiyi sözə və fikrə bağlıdır. Bu fikrin özü də ədəbiyyatda nəzmə gətirilib:

**Şeiri oxuyanda bu Nizaminin  
Özü də hər sözdə görünər, yəqin.<sup>1</sup>**

Bəli, şübhəsiz ki, hər sözün arxasında özünün iç dünyası ilə onun müəllifi, bütün bunların sonunda isə kamil insan və ya ona zidd olan insan konsepsiyası öz əksini tapır.

Nizami əxlaqlı insanı az danışan, az dinən, danışarkən az sözlə ağızından dür'lər tökən kimi səciyyələndirir:

**İnci tək sözlər seç az danış, az din,  
Qoy az sözlərinlə dünya bəzənsin.  
Az sözün incitək mənəsi solmaz,  
Çox sözün kərpictək qiyməti olmaz.<sup>2</sup>**

Nizami Gəncəvi özünü bu dünyada sözün, sənətin yadigarı hesab edərək yazar: "...Yadında saxla, Şairlər içərisində, Dünyada sözün, sənətin yadigarı mənam; Mənimlə söz (binası) möhkəmləndi, Qiyamətə qədər o qiyamət edəcək".<sup>3</sup>

Sədi fəsih olmaqla yanaşı, həm də kamal sıfətə mənsub bir şairdir. Məhz bu ləqəbin sahibinin Firdovsi, Xəy-yam, Hafız, Nəsimi, Füzuli kimi dünya mədəniyyətinin xəzinəsində özünəməxsus yer tutan cahanşümül və görkəmli şairlərdən olması təsadüfi deyil. O, İran mədəniyyətinin

dünya ədəbiyyatına əta etmiş olduğu bir sənətkardır.<sup>1</sup>

Sədi Şirazi sözlərin dərinliyi və şirinliyini, şirinliyin meyarı kimi qeyd etdiyi qənddən belə üstün tutaraq yazar:

**Qəndim olmasa da, dərin sözüm var  
Misrin qəndindən də şirin sözüm var  
Bu o qənd deyil ki, olsun ağızda  
Tapar ağıllılar onu kağızda.<sup>2</sup>**

Göründüyü kimi, Sədi insan ağızını dada gətirməkdən deyil, beynlərə şirə verən, onu düşündürən sözün şirinliyindən bəhs edir.

Söz haqqında həm çox deyilib, həm də çox yazılıb. Deyilənləri Nizami ilə bitirmək istəsək də, Xaşanının fikrindən yan keçmək mümkün olmadı. Cəmaləddin Mosilinin sözünü nəzərdə tutan şair yazar:

**Həmişə çıxsa da dür'lər dənizdən,  
O durr dənizləri yaratdı sözdən.<sup>3</sup>**

Ədəbiyyat tariximizdə qəlb aləminə vaqif olan və bu aləmin həyatını hərtərəfli, xüsusi bacarıqla, gözəl və şairə-nə bir formada ifadə edən dahi şairimiz<sup>4</sup> Füzulinin "Söz" rədflili qəzəlini kənarda qoya bilmərik:

**Xəlqə ağızın sirlərini hərdəm qılır izhar söz,  
Bu nə sirdir kim, olur hər ləhzə yoxdan var söz.**

<sup>1</sup> Yusif Seyidov, Samad Əlizadə. Klassik Azərbaycan şairleri söz haqqında. XI-XVIII əsrlər. "Gənclik", Bakı, 1977, s.37.

<sup>2</sup> Yenə orada, s.43.

<sup>3</sup> Siracəddin Hacı. Həzər Nizami Gəncəvinin "Şirlər Xəzinəsi" dastanı insanlıq anası yasasıdır. Bakı, 2015, s.89.

<sup>4</sup> Mir Cəlal. Füzuli sənətkarlığı. Bakı, 1958, s.9.

*Artıran söz qədrini sidqilə qədrin artırar,  
Kim, nə miqdara olsa, əhlin eylər ol miqdara söz.*

*Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl  
Edə hər saat səni ol uyqudan bidar söz.*

*Bir nigari-ənbərinxətdir könüllər almağa  
Göstərir hərdəm niqabi-ğeybdən rüsxar söz.*

*Xazini-gəncineyi-əsrardır, hərdəm çəkər  
Rişteyi-izharə min-min gövhəri-əsrar söz.*

*Olmayan qəvvasi-bəhri-mərifət arif degil,  
Kim, sədəf tərkibi-təndir, lə'löi-şəhvər söz.*

*Gər çox istərsən, Füzuli, izzətin, az et söyü  
Kim, çox olmaqdan qılıbdır çox əzizi xar söz.<sup>1</sup>*

*1. Söz, ağızının sırrını hər nəfəsədə aləmə açıqlayır. Bu  
nə sirdir ki, hər göz açıb qapadıqda söz yoxdan var olur.*

*2. Doğru söyləməklə sözün qədir və qiymətini artırın  
hər kəs, öz qədir və qiymətini də artırmış olur.*

*3. Söza can ver ki, səni əcəl yuxusu tutduqda, yəni sən  
oldıldırdan sonra da söz səni o yuxudan oyandırsın.*

*4. Söz ənbər qoxulu bir gözəldir ki, könüllər almaq  
üçün hər an gizli pərdə (qeyb örtüsü) altından üzünü göstə-  
rir.*

*5. Söz, sirrlər xəzinəsinin xəzinədarıdır. Hər an izhar  
ipinə min-min iri və qiymətli inci düzər.*

<sup>1</sup> Məhəmməd Füzuli. Əsərləri, I c. Azərbaycan SSR Elmlər Akademiyası nəş-  
riyyatı. Bakı, 1958, s.164.

*6. İrfan dənizində qəvvas olmayan insan arif deyil-  
dir. Çünkü səadət vücuddur, candır (tendir), içindəki tək və  
dəyərli inci də sözdür.*

*7. Ey Füzuli, əgər xalq arasında çox əziz və möhtərəm  
olmaq istəyirsənsə, sözü az söyle. Əgər çox olarsa, çox əzi-  
zi zəlil edən də sözdür.<sup>1</sup>*

Füzuli yə görə, bədi əsərdə söz adı, sada mənasından  
çox-çox yüksək məna gözəlliyyinə və təsir qüdrətinə malik  
olmalıdır,<sup>2</sup> – yazar Mir Cəlal, Füzulinin “Söz” rədifi qəzə-  
linin açıqlamasını verir və onu Nizaminin “İsgəndərnama”  
əsərində sözə verilən dəyərlə müqabilləşdirir:<sup>3</sup> “Qəzəldə şa-  
ir sözün ölməzliyini, yaxşı əserin dünya durduqca yaşaya-  
cağını və sənətkarını yaşadacağını aydın deyir. Qiymətli  
söz, sahibinin qədrini artırığı kimi, uzun və mənasız söz  
də sahibini hörmətdən salar.”

Bu qəzəl fikir etibarilə böyük Nizaminin söz haqqında  
dediklərinə çox yaxındır. Nizami də “İsgəndərnama” əsə-  
rində sözə can deyir: “Söz ağızda dürrdür, yerə düşsə qırı-  
lar. Söz candır, can dərmanıdır. Onu elə adama de ki, cə-  
vahir kimi qulağından assın. Qələm hərkətə başladığı za-  
man dünyanın gözünü işqlandırıdı. Söz bizim qəsrimiz,  
eyvanımızdır. Fikirlərin əvvəli, duyğuların sonu sözdür.”<sup>4</sup>

Göründüyü kimi, sözün Adəm övladının hayatında  
önəmi ölçüyə gəlməz. O, həm Adəm övladını yaradan kəl-  
mə, həm də istək və arzularını Ulu Tanrıdan diləyəcəyi si-  
ğınacaq yeri, insanı Allahınə siğindıran və diləyinə çatdırın-  
“həblül-mətin” kimidir. Sözə bağlı şairlərin yazdıqlarının  
təfərruatına varsaq, əslində, insan hayatında qaydaları ilə

<sup>1</sup> Prof.Dr. Ali Nihad Tarlan. Füzuli Divanı şerhi. Ankara, 2005, s.304-306.

<sup>2</sup> Mir Cəlal. Füzuli sənətkarlığı. Bakı, 1958, s.15.

<sup>3</sup> Yenə orada.

<sup>4</sup> Mir Cəlal. Füzuli sənətkarlığı. Bakı, 1958, s.15.

intihası olan sözün, onun geniş mənasında intihasızlığından çıxa bilmərik. Ona görə də söylədiklərimizi İmadəddin Nəsiminin "Söz" rədifi qəzəli ilə tamamlayaq:

Dinləgil bu sözü ki, candır söz,  
Aliyü asiman məkandır söz.  
Şeş cəhətdən münəzzəh anlavü bax,  
Şöylə kim, xalıqi-cahandır söz.  
Nazılı münzil anla kim, birdir,  
Kəndi kənduya tərcüməndir söz.  
Tulü ərz ilə ümqü bulunmaz  
Yə'ni bihəddü binişandır söz.  
Bu hədisə nəzər qıl, ey aqil,  
Anlayasan ki, bigümandır söz.  
Ərş-i-rəhman dedi nəbi könülə,  
Çünki gördü, könuldə kandır söz.  
Dedi ya kafüha, əyzə-bikə,  
Cün Əli bildi, müstəandır söz.  
Qeyri-məxluqdur, nə demək olur,  
Anla kim, imdi rayigandır söz.  
Əqlı-küll, ərşü kürsü, lövhü qələm,  
Çar ünsür, nöh asimandır söz.  
Zahirü batin, əvvəlü axir,  
Aşikaravü həm nihandır söz.  
Ey üqulu nəsəb edən isbat,  
Qamuya söz de kim, hamandır söz.  
Kafü nundan vücuda gəldi cahan,  
Əgor anlar isən, əyandır söz.  
İsiyi-pak, Adəmü Əhməd,  
Mehdiyi-sahibəz-zəmandır söz.  
Bu bayanı dilərsən anlayasan  
Kim, necəsi filan-filandır söz.

"Cavidannamə"yi gətirgil əla,  
Ta biləsən ki, nəsnə candır söz.  
Sözə bu izzü cah yetməzmi,  
K'aydalar Fəzli-qeybdəndir söz.  
Aqil isən, sözünü müxtəsər et,  
Ey Nəsimi, çü bigirandır söz.<sup>1</sup>

Nəsimi "Söz" qəzəli ilə bir kəlməyə bağlı olan dünyənin yaranışının şairanə tablosunu yaradır. Beləki, sözün aliiyi, onun cahanın xalıqi olaraq göyələri, yeri, onların arasında olanları altı gündə xəlq edərək ərşι yaratması, sözün özü-özünün tərcüməni olması, ona heç bir şübhənin olmaması, könülün söz mədəni olduğunu görən peyğəmbərin könüla "ərş-i-rəhman" deməsi, sözün müstəənlığını görən Əlinin "kavuha" eyhamül-vəslı ilə Allaha siğınmasını, sözün qeyri-məxluqat olmasına, xilqətin həyatı üçün önəmli sayılan mürəkkəb, qələm, lövhə müraciəti, dörd ünsür və yeddi təbəqəni incə bir ustalıqla şeirina gətirir.

Qəzəldə Allahanın "Əsməül-hüsnsə" adı ilə tanınan adlarına da işarə edilir ki, bununla da Nəsimi Hədid surəsinin 3-cü ayəsinin mahiyyətini qəzelinə gətirmiş olur:

"Əvvəl də, axır də, zahir də, batin də Odur. O, hər şeyi biləndir. ...Allah varlığıyla, aşkar mahiyyəti ilə tamamilə gizlidir".

Qəzəldə eyni zamanda haqqında danışdığını sözün kafünün olması, cahanın bu sözdən yaranması fikri də əksini tapır. Beytlərin birində insana can verən "Ruhullah" ləqəbli İsa peyğəmbərə, Allahan öyüd və nəsihatlərinin təbliğçisi, sonuncu peyğəmbər, Adəmü-Əhməd adı ilə tanınan

<sup>1</sup> İmadəddin Nəsimi. Seçilmiş əsərləri. 2 cild, II c. "Lider" nəşriyyatı, Bakı, 2004, s.9-10.

nübüvvətin sonucusu Məhəmməd peyğəmberə və ən nəhayət, Allah-Təalanın iradəsi ilə qeybə çəkilərək öz zühuru-nu gözləyən imamətin sonucusu, on ikinci imam Mehdi əl-Müntəzərə işarə edilir.<sup>\*</sup>

Nəsimi beytlərin birində bir növ sözün intihasızlığına işara etmək üçün "Filan-filandır söz" ifadəsi işlədir ki, bununla da İbrahim surasının 24-cü ayasına işaret etmiş olur.

Şair sözün alılıyini "fəzlü-qeyb" dən olması ilə də deyərləndirir.

Nəsimi qəzəlində Nəimini də unutmur. Sözün ən gözəl nümunə, necə can olduğunu bilmək üçün Nəiminin "Cavidannamə"simi də önə çəkir.

Söz insan təfəkkürünün meyarı olduğu üçün, şair qəzəlini aşağıdakı misralarla bitirir:

Aqıl insan, sözünü müxtəsər et,  
Ey Nəsimi, çu bigirandır söz.

Nəsimi Şah İsmayıll Xətai yaradıcılığına dərindən təsir göstərmışdır. Xətainin yaradıcılığından aydın görünür ki, o, Nəsiminin əsərlərindən bədii örnək kimi istifadə etmiş, vəzn, qafiyə, rədif yaratmaqda Nəsimi sənətkarlığından bəhrələnmiş, onun ideya və mövzu qatlarını öz düşüncə və təfəkkürünün məhsuluna çevirərək şeirinə gətirmişdir:

Sözünü bir söyləyənin,  
Sözünü edər sağ bir söz.  
Pir nəfəsin dinləyənin,  
Yüzünü edər ağ bir söz.  
\*\*\*

\* Bax: Mahirə Quliyeva. Quran bəlağəti və Azərbaycan ədəbiyyatı. "Nafta-Press", Bakı, 2008, s.249.

Bir söz vardır xalq içində,  
Dəxi söz var xülq içində,  
Olmayə ki, dəlq içində,  
Deyəsən çarqadaq bir söz.

Söz vardır, kəsdirər başı,  
Söz vardır, kasər savaşı,  
Söz vardır ağulu aşı,  
Bal ilən edər yağ bir söz.<sup>1</sup>

Nəsiminin həqq sözü və həqq səsi onun sözünün məna qatları və poetikasının vəhdətində tapır.

<sup>1</sup> Şah İsmayıll Xətai. Əsərləri, 2 ciddə, II c. Azərnşər, Bakı, 1976, s.37.

## II FƏSİL

### NƏSİMİ SÖZÜNÜN POETİKASI

Əlfazi-Nəsimi bu gün ol möcüzədir kim,  
Bənzər ana bir lölövü şəhvar ələ girməz.

Vəsfində Nəsimi sözünü əşə çıxardı,  
Qanğı sədəfin incisi buldu bu nizamı.

Dur, Nəsimi, sözünü təhfə üçün bəhrə illət  
Kim, anın diqqətinə dürr ilə mərcan susadı.

Ey Nəsimi, həqqi sən tanı özündə, arif ol,  
Dəxi söz söyləmə kim, bir söz həmandır bilənə.<sup>1</sup>

Nəsimi yaradıcılığı Azərbaycan bədii və fəlsəfi fikir tarixində yeni hadisədir.

Nəsimi öz yaradıcılığı ilə Azərbaycan ədəbiyyatına yeniliklər göttürmiş, Azərbaycan şeir mədəniyyətinin inkişafında mühüm rol oynamış. Azərbaycan ədəbi dilinin inkişafına çox əhəmiyyətli təsir göstərmişdir.

Nəsimi şeirinin ənənələri yalnız Azərbaycan ədəbiyyatının deyil, bir sıra digər türkdilli xalqların bədii və ictimai fikrinin inkişafı üçün çox əhəmiyyətli olmuşdur.

Bədii söz sənətinin solmaz, gözəl incilərini yaranan Nəsimi Azərbaycan ədəbiyyatı tarixinə yeni bir üslub, deymərzi gətirmişdir.

Nəsimi şeirlərinin poetik xüsusiyyətləri çox zəngin,

təsvir vasitələri orijinal və yenidir.

Nəsimi şeirlərindəki nəsihat və çağırışlar mənali və iibrətamızdır.

Nəsimi behiştən gələn nəsim, yol göstərən, ilahi eşq yolunda şəhid olmuş bir rəhbər, mürsiddir.

Nəsimi lirikasında sözün müxtəsər, lakin ecazkar olması, ali asimanı yüksəlməsi və bigiranlığı, sözsüz ki, onun Allahdan qədər payına düşmüş istedadına, şairin yaşayıb-yaratdığı dövrün tarixi-ictimai tələblərinə, ədəbi zəminə, aldığı mükəmməl təhsilə və ən əsası, məxəzləndiyi qaynaqlara bağlıdır:

Ayəti-inni ənəllaham, bu narın nuriyəm,  
Həm minacatı-təcəlli, həm Kəlimin Turiyəm.

H.Arasıya görə, Nəsiminin bu qəbil şeirlərində Quran-dan alınmış ibarələr çoxdur. Şair bu dini ifadələri hürufi baxımından mənalandırır. Nəsiminin belə şeirlərində dil olduqca çətindir, ərəb və fars tərkibləri, Quran və hədís ibarələri ilə doludur və bunların hər birisi geniş izahat tələb edir.<sup>1</sup>

Fikrimizi Nəsiminin öz sözləri ilə təsdiqləyək:

Çıxdı Nəsiminin dili Allahi-nurun sırrınə,  
Ey nari-qüdsi, qandasan, ta ol zəbani yaxasan.<sup>2</sup>

Təkcə elə bu beyt Nəsimi yaradıcılığının özüндə Quran və onun kələminin önəmli yerini vurğulamağa kifayət edir. Quranda isə kəlam (söz) göylərə ucalan sonsuzluq kimi dəyərləndirilir:

<sup>1</sup> Həmid Arası. İmadəddin Nəsimi. Azərbaycan ədəbiyyatı: tarixi və problemləri. Bakı, "Gənclik", 1998, s.278.

<sup>2</sup> İmadəddin Nəsimi. Seçilmiş əsərləri. Bakı, Azərnşər, 1973, s.392.

<sup>1</sup> İmadəddin Nəsimi. İraq divanı. Bakı, 2018, s. 220.

وَقُلْ لِعِبْدِي بِقُولِّهِ هِيَ أَحْسَنُ إِنَّ الشَّيْطَانَ يَنْزَعُ بَيْتَهُمْ إِنَّ الشَّيْطَانَ  
كَانَ لِلْإِنْسَانَ عَذْرًا مُّبِينًا

İsra suresi 53: (Ya Məhəmməd!) Bəndələrinə de:  
gözəl sözlər söyləsinlər (la ilahə illallah).

الْمُثُرُ كَيْفَ ضَرَبَ اللَّهُ مِثْلًا كَلِمَةً طَيِّبَةً كَشْجَرَةً طَيِّبَةً أَصْلَهَا تَابِتٌ  
وَفَرَغَتْهَا فِي السَّمَاءِ

İbrahim suresi 24: Allahın necə bir məsəl çəkdiyini  
görmüşənmi? Xoş bir söz, kökü yerdə möhkəm olub  
budaqları göyə ucalan gözəl bir ağac (xurma) kimidir.

وَمَثَلٌ كَلِمَةٌ خَيْرٌ كَشْجَرَةٌ خَيْرٌ اجْتَنَّتْ مِنْ فَوْقِ الْأَرْضِ مَا لَهَا مِنْ قُرَارٍ

İbrahim 26: Pis söz isə yerdən qopardılmış, kökü  
olmayan pis bir ağaca bənzəyir.

وَهُدُوا إِلَى الطَّيِّبِ مِنَ الْقَوْلِ وَهُدُوا إِلَى صِرَاطِ الْخَيْرِ

Həcc 24: Onlar (dünyada) təmiz (pak) sözə (la ilahə  
illallaha, yaxud Qurana) müvaffeq olmuş, həm də Allahın  
bəyəndiyi yola (islama) yönəldilmişlər.

Hər kişinin mənliyi, sözün geniş mənasında, onun  
mənəviyyatı, düşünəcə və təfəkkür tərzı, dünyaya baxışı və  
yaşadığı dönmə münasibəti, onun söylədiyi sözə bağlıdır.

Əlfazi-Nəsimi bu gün ol möcüzədir kim,  
Bənzər ana lölövü şəhvar ələ gəlməz.<sup>1</sup>

Vəsfində Nəsimi sözünü ərşə çıxardı,  
Qanğı sədəfin incisi buldu bu nizamı.<sup>2</sup>

Dur, Nəsimi, sözünü töhfə üçün bəhərə ilət  
Kim, anın diqqətinə dürr ilə mərcan susadı.<sup>1</sup>

Bu anlamda Nəsimi sözüne, onun bələğətinin ecaz-  
karlığına dəyər verməyə ettiyac qalırı?...

Şeirin harmonik düzəni və kamiliyi hər şeydən öncə  
şairin xəyalında, yaşadığı ədəbi mühit və bədii-estetik  
düşüncə zəminində formalasaraq, onun ruhuna və üslubuna  
uyğun tərzdə sözə öz təzahürünü tapır.

Şair fikrinin, duyuşu və düşüncələrinin ifadəsində sö-  
zün ölçüyə gəlməyəcək qədər çeşidli mənalarının olması  
lazımdır. Şair təxəyyülünün obrazlaşmasında sözlərin hə-  
qiqi mənası azlıq təşkil edir, onların həqiqi-leksik mənasına  
siğmayacaq qədər çeşidli növ və mənalardan ibarət olması  
zərurəti yaranır. Bu da sözün həqiqi mənasından çıxaraq  
məcazi anlamlarına müraciətdə öz yerini tapa biler. Mə-  
cazlaşma nə qədər güclüdürse, sözün təsiri və estetik dəyəri  
bir o qədər çoxdur. Yəni, bir tablo olaraq, söz həqiqi ma-  
nasından kinayəli və məcazlı həlinə keçməli olur. Klassik  
ədəbiyyata gəlinə, söz həqiqi-məcazi anlamla yanaşı, həm  
də kəlamin məna qatlarına söykənir. (M.H.Quliyeva)

Ümumiyyətlə, Şərq təfəkküründə söz olduqca dəyərlə  
bir amildir. Haqq ilə ünsiyyət üçün oxunan dualar və dini  
inanc da, elmi düşüncələr də, bəşərin batını duyğuları və  
estetik aləmi də sözlə ən mükəmməl ifadəsini tapır. Yara-  
dılış qələmlə gerçəkləşir və qələmin ilk hərəkəti belə sözə  
başlayır.<sup>2</sup>

<sup>1</sup> İmadəddin Nəsimi. Seçilmiş əsərləri. Bakı, Azərnəşr, 1973, s.109.

<sup>2</sup> Nəsib Götüşov. Nizami və poetika. Hikmat. Elmi araşdırmalar toplusu, 19,  
2012. IIR-in Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi, s.21.

\*\*\*

Mənbələrdə qələmlə bağlı maraqlı bir fikirlə rastlaşdırıq: "Allahın ilk yaradığı şey nədur və ya qələmdir"? Buradakı "qələm" və "nur" nə mənaya gəlir? "Allah-Təalanın əvvəlcə xəlq etdiyi şey ağıdır". "Allah-Təalanın xəlq etdiyi qələmdir", hədislərindən başa düşürük ki, qələm ağlı-əvvəldir. Cili həzrətlərinə görə, ikisi də – Mühəmmədinin iki üzüdür. Yəni Peyğəmbərimiz: "Allahın xəlq etdiyi əvvəlcə Peyğəmbərin nərudur" buyurmuşdur.

Deməli, qələmi-əla, ağlı-əvvəl və həqiqəti-Mühəmmədi (Hz.Mühəmmədin nuru) eyni mənanın üç fərqli şərhidir. Bu cövhər xalq yönündən qələmi-əla adını alır. İnsan-i kamil yönündən həqiqəti-Mühəmmədi adını alır. Yəni, ağlı qələm, nəfəs isə lövhədür, ağıl ilə tapılan fikri hökmələr lövhə-məhfuzaya yazılıların surət geyinməyidir. Bu halda hər kəs öz lövhə-məhfuzunda var olan şeyləri idrak edə bilər.

Bütün bunlardan başa düşə bilərik ki, ağlı-əvvəl varlığıda olan ilahi elmdir, onun lövhə-məhfuzası enişənə qələmi-əla deyilir. Qələmi-əla ağlı-əvvəlin elmidir və bir murdan ibarətdir.<sup>1</sup>

\*\*\*

Nizami Gəncəvi "Sirlər xəzinəsi"ndə sözü, xüsusilə yazılı sözü insanların həyatında, cəmiyyətin inkişafında ən təsirli amillərdən biri kimi dəyərləndirir:

**Qələm ki, bu həyatda tərpənərkən ilk dəfə,  
Sözdən yazdı, diqqətlə baxsan birinci hərfə.**

<sup>1</sup> Canın canıdır. Həzrət Əhməd Mühəmməd Mustafa. Cəmalnur Şərqçut. Bakı, "Nurlan", 2019, s.13.

**Bu xəlvət pərdəsini açan zaman əlbəəl,  
Söz oldu bu cahanda cılvelənən ilk gözəl...  
O zamandan ki, qələm yazı yazdı, dürr saçıdı,  
Bu dünyanın gözünü ilk dəfə sözlə açdı.<sup>1</sup>**

Söz və ifadələrin cümlə daxilində gerçəkləşməsi, danışq məqamına uyğun işlədilməsi, danışq məqamından asılı olaraq, onun incə mənalarından istifadə etməklə yaranan bələğətli çalarlar, az sözə fikrin mənə qatlarının dəqiq şəkildə ifadəsi, nitqi həm forma, həm də məzmun-məna qatları baxımından tamamlayaraq gözəl və təsirliyi ilə bələğət və onun tərkib hissələri olan məani, bəyan və bədi emlərinin incəlikləri sayəsində öz həllini tapır.

Qeyd etdiyimiz təşbeh, istiarə, macaz və kinaya orta əsr mənbələrində bədii-poetik kateqoriyalar haqqında təlim kimi qiymətləndirilən, sözün adı funksiyadan çıxaraq, bədii-estetik dəyər kəsbetmə və bədii-poetik dilin sərhəddi kimi dəyərləndirilən bəyan elminə daxil edilmişdir.

Təşbehin çox önməli poetik vasitə olması bəlli olsada, onun bəyan və ya məani elmi hüdudlarında öyrənilməsi məsələsinə ikili yanaşılır. F.S.Karamollaoğlunun fikirləri bu anlamda nəzər-diqqətimizi cəlb etdi: "...təşbih, her ne kadar manalarla alakalı olsa da, istiare için bir giriş mahiyyətindədir... Meani ilminin konusu olduğu görüşündə olanlar təşbihteki lafzların lugattta var olunan manaya delalet etməleri, bunun da bu ilmin konusu olduğunu ileri

<sup>1</sup> Azərbaycan ədəbiyyatı tarixi. Elmlər Akademiyası nəşriyyatı, Bakı, 1960, s.121.

\* Bax: M.Quliyeva. Şərq poetikasının əsas kateqoriyaları. "Maarif", Bakı, 2010, s.117.

sürerler".<sup>1</sup>

Öslində **məani, bəyan və bədi** elmləri bütövlükda Şərq nəzəri sisteminin əsasını təşkil etdiyi üçün hər bir əvvəlki elm, istər-istəməz digərinin özültünü təşkil edir və bir növ bölmələr arasında keçid rolunu oynayır. Bu baxımdan da belə bir məsələnin ortaya çıxması mümkündür.

Mühəssənatı-mənəvi və ləfzini öz gözəl söz inciləri, özünəməxsus üslub və bədii ifadə vasitələri ilə zənginlaşdırı Nəsimi sənətkarlığı Azərbaycan ədəbiyyatı tarixi kitabında aşağıdakı şəkildə işıqlandırılır: "Şairin şeirlərində işlətdiyi istiarə, məcaz, bənzətma və bədii mübaliğələr çox əlvan və rəngarəngdir. Ana dilindən alınan bu bədii ifadələr canlı dilimizin özü kimi aydın və gözəldir, bulaq suyu kimi saf və şəffafdır, danız incisi kimi parlaq və dəyərlidir...".<sup>2</sup>

Araşdırmlar əsasında belə qənaətə gəldik ki, klassik şairlərin böyük əksəriyyətinin və o cümlədən, Nəsiminin bədiyyatı, əsasən, **bayan** elminə daxil olan bədii ifadə vasitələri əsasında izah edilib. Düşünürük ki, görkəmli alimlərimizin təhlillərində **bayana** daxil olan poetik ifadələrə daha çox yer vermələrinin başlıca sabəbi üç dildə yanan, hətta ana dilində yazarkən belə, üçdilli ifadələrdən geniş istifadə edən şairlərin şeirlərinin məzmun qatlarını aydın şəkildə açmaqla, geniş oxucu ruhuna yaxınlaşdırmaqdan ibarət olmuşdur. Klassik ədəbiyyat məzmun və formanın biri-digərini üstələyən vəhdəti olsa belə, /Söz mənədan asılıdır, məna sözdən hər zaman, Bir-birindən asılıdır neçə ki, cism ilə can,/ sada oxucuda, ziyalidan fərqli olaraq, sənətkara dərin sevgi onun şeirinin məzmunu ilə

oyadır. **Bəyan** elminin əsas səciyyəvi tərəfi də məhz fikrin aydın şəkildə müxtəlitə çatdırılmışdır.

Nəsiminin tədqiqi ilə bağlı mənbələrlə tanış olarkən, maraqlı və həm də bəyanla bağlı, yuxarıda qeyd etdiyimiz fikri təsdiqləyən bir məqamla rastlaşdırıq: "Nəsimi qüdrətli bir şeir üstüsi kimi gözəl təşbehlər, parlaq məcazlar və istiarələr yaratmağı bacarıır. O, çox vaxt əvvəlki misralarda bənzəyəni (müsəbbəh) sonraki misrada isə cini tərkibə bənzədiləni (müsəbbəh bihi) söyləyir:

**Zülfündənű xalndan anın ayrıyam, ayrı,**  
**Ey haq, mənə ver sən yenə ol danəvü dami.**

"Danə və dam" surətləri yəni deyil. Lakin Nəsimi onları orijinal tərzdə işlədir. Şair bu beytdə demək istəyir ki, "... yordan ayrı düşmüşəm. Ey haq, məni yenə ona qovuşdur." Bu sadə fikri ifadə etmək üçün Nəsimi **zülfü dama (tora), xalı da danəyə** oxşadır və bunları iki misrada müayyən tərkibə düzərək bir-birinə bağlayır.

Şair, həmçinin bu iki qısa, yiğcəm misrada demək istəyir ki, "məhbəbətdən azad yaşamaq istəmirməm". Bir quş kimi ovçu gözelin zülfünə bağlanıb, onun xalı ilə qidalanmaq və onun əsarətində yaşamaq mənə daha xoşdur".<sup>1</sup>

Bədii əsərlərdə ifadə qüvvətli və aydın olsun deyə, yaziçi və şairlər təsvir etdikləri məqəmin əsas tərəflərini sözün həqiqi mənasına mütəşabəh tərəf seçərək müqayisə edirlər. Bənzətmələr təsirli və yadda qalan olsun deyə, bənzədilən ilə bənzəyənin arasında bağlılıq olmaqla yanaşı, birinin digərinə aydınlıq getirməsi kimi səciyyəvi tərəf de

<sup>1</sup> Azərbaycan ədəbiyyatı tarixi. Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatı, Bakı, 1960, s.287.

<sup>2</sup> Əlyar Səfərli, Xəlil Yusifli. Azərbaycan ədəbiyyatı tarixi. Bakı, "Ozan", 2008, s.337.

önə çıxır. Bənzətmələrin səciyyəvi tərəfi, sözsüz ki, yazıçının yaşadığı dövrdən, ictimai-siyasi hadisələrdən, həmçinin şairin təxayyülündən asılıdır, hələ üslubu demirik...

Yuxarıda qeyd edilən nümunə təşbeh kimi izah edilmişdir. Məğz etibarı ilə təşbeh olsa da, quruluşu baxımından ümummüsəlman nəzəri sisteminde bədiyyat və mənə gözəlliliyinə daxil edilmiş “ləff və nəşri”dır.

\*\*\*

Lugat manası toplayıb dağıtmaktur. İstilah manası kelamda tafsilen veya icmalen birkaç kelimeyi zikrettikten sonra bunlarla münasebeti olan başka kelimelerle sözə devam etmektir. Muhatabın anlayacağı düşünülerek arka-dan gelen kelimeler sıralı veya sırasız ola bilir.

وَمِنْ رَحْمَتِهِ جَعَلَ لَكُمُ الظَّهَارَ لَتَسْكُنُوا فِيهِ وَلَتَبْقَيُوا مِنْ قَضَائِيهِ

Kasas 73: Rahmetinden (ötürü) O sizin için hem geceyi, hem gündüzü yaptı ki: Hem içinde dinlenesiniz ve hem çalışıp fazlıdan (nasibinizi) isteyesiniz.

Burada gündüz-gece kelamin başında tafsilen zikredilen kelimelerdir. Bunlar nehfi temsil eder. Bazıları buna “tayy”da demişdir. Arkadan gelen “onda sükon bulmanız için” ve “fazlıdan arayınız diye” sözleri ise neşri temsil eder. Bunlar, muhatabın hangisinin hangi zamanda yapılacağını anlayacağı varsayılarak tayin edilmeksizin gelmiştir. Eğer tayin edilerek zikredilseydi, bu durumda “ləff və nəşr” sanatı değil, “taksim” sanatı olurdu.

Bu sanatta müteaddid şeýler tafsilen veya icmalen zikredildiği ve hükümleri bunların içinde katlanmış olduğu için “ləff” veya “tayy” denmiş, bu katlanmış hükümler açıklandığı zaman isə “nəşr” ismi verildiği için “ləff və

neşr” adı verilmiştir.

İki nev’i vardır:

A) Müteaddid şeýlerin tafsilen zikredilmesi hali: Bu durumda da yine iki şəkil söz konusudur:

Nəşr’ın tertib üzəre olmasıdır. Bunun bir örneği yukarıdakı ayettir.

وَلَا تُجْعَلْ يَدَكَ مَغْلُولَةً إِلَى عَنْبَكَ وَلَا تُبْسِطْهَا كُلَّ النَّسْطِ فَتَقْعُدْ مَلْوَماً  
مَخْسُورًا

*İsra 29:Hem elini bağlayıp boynuna asma, hem de onu büsbütün saçma, ki (sonra) pişman olur, açık (ta) kalırsın.*

\*\*\*

Ləff və nəşr bir poetik kateqoriya kimi, birinci misrada sadalanan sözlərin şeirin növbəti misrasında izahlı şəkildə oxuculara çatdırılmasıdır ki, bu da nizamlı (mürəttəb) və qarışiq (müşəvvər) olmaq üzrə iki yərə bölünür.<sup>1</sup>


Yuxarıda qeyd edilən nümunələrdə zülf-dama, xal danaya bənzədildiyindən, yəni aydınlaşdırmağa ehtiyac olan sözə izahəcisi söz eyni fəqərədə olmadığından, (çarpazlaşmış halda verildiyindən) ləff və nəşrin qarışiq növüne misaldır.

Növbəti nümunə təşbeh kimi izah edilsə də, ləff və nəşrin nizamlı növünə misaldır.

Dağıtma yanağı üzrə zülfün,  
Neylər bu günsə sahab içində.

<sup>1</sup> M.Quliyeva. Şərq poetikasının əsas kateqoriyaları. “Maarif”, Bakı, 2010, s.255.

Təşbeh kimi olsaydı, sxematik olaraq aşağıdakı şəkli alardı:



Amma verilən nümunə ləff və nəşr olduğu üçün aşağıdakı şəkildə sxemləşdirilir:



Burada da bənzeyən iki şey: yanaq ilə zülf birinci misrada, bənzədilən isə: günəş ilə səhab ikinci misrada verilmişdir. Şair çox sevdiyi və çox işlətdiyi bu qoşa surətlərə parlaq bir lövhə yaradır: Gözəlin yanağını günəşə, zülfünü isə buluda oxşadır. Bulud günəşi örtdüyü zaman cansızıcı bir qarənlıq əmələ gəldiyi kimi, gözəlin də zülfü camalını örtdükdə ətraf qarənlıq olur.<sup>1</sup>

Ləff və nəşrin nizamlı növünə nümunə olan bu beyt-də aydınlaşdırıcı və izahedici sözlər eyni fəqərədə yerləşmişdir.

Onu da qeyd edək ki, Nəsimi yaradıcılığında ən inca poetik formalardan olan ləff və nəşr sənətinə geniş yer verilib:


**Qati müştaq olmuşam zülfü üzərin buyinə,  
Ey üzü gülşən, saçı mişki-tatarım, qandasan?**<sup>2</sup>

<sup>1</sup> Azərbaycan ədəbiyyatı tarixi. Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatı, Bakı, 1960, s.287.

<sup>2</sup> İmadəddin Nəsimi. Seçilmiş əsərləri. Bakı, Azərnəşr, 1973, s.149.

“Zülfü üzərin buyinə müştaqam”, – deyən Nəsimi ikinci misrada heç bir bənzətma əlaməti işlətmədən və sözlərin mənasını Azərbaycan dilində verməklə, ləff və nəşrin qarışq növündən istifadə etmişdir.

Qeyd olunan beyt sxematik olaraq aşağıdakı şəkildə yəni, ləff və nəşrin qarışq növü kimi öz əksini tapır.



Başqa bir nümunəyə müraciət edək:

Zülfü rüxsarındır, ey can, sureyi-nürü düxan,  
Qər bu mənidən ana şamü səhər dersəm, nola?<sup>1</sup>

Zülfü rüxsar —> sureyi-nürü düxan

Zülfü rüxsar  
↓  
Şamü səhər

Bu nümunədə isə, göründüyü kimi, birinci misrada zülfü rüxsar müxtəsər təşbeh növü üstündə sureyi-nuri düxanla müqayisə edilir. Eyni zamanda qeyd olunmuş nümunənin birinci misrasındakı izafət tərkibli zülfü rüxsar

<sup>1</sup> İmadəddin Nəsimi. Seçilmiş əsərləri. Bakı, Azərnəşr, 1973, s.14.

ifadəsi nizamlı şəkildə ikinci misradakı şamü səhər ifadəsində öz açıqlamasını tapır.

Nəticə olaraq onu qeyd edək ki, bu beytədə Nəsimi həm “aydin (müfəssəl) təşbeh”, həm “ləff və nəşr”, həm də “Düxan” surəsinin adını çəkməklə

حَمْ

1. **Ha, Mim!**  
وَالْكِتَابُ الْمُبِينُ

2. Haqqı batıldən, halalı haramdan ayıran açıq-  
aydın Kitaba and olsun ki,  
إِنَّا أَنْزَلْنَا فِي لَيْلَةٍ مُّبَارَكَةً إِذَا كُنَّا مُنْذِرِينَ

3. Biz onu mübarək bir gecədə (qədr gecəsində)  
nazil etdik. Biz (o Kitab vasitəsilə kafirləri öz  
əzabımızla) qorxuduruq!  
فِيهَا يُفَرَّقُ كُلُّ أَمْرٍ حَكِيمٌ

4. Hər bir hikmətli (yaxud dəyişilməsi mümkün  
olmayan) iş o gecə hökm (ayırd) olunur..., – məz-  
munlu işarə sənətindən də istifadə etmişdir. Bununla-  
da, şair gözəl bədiyyat çələngi yaratmış və bu çə-  
ləngi Quranın üslubuna xas istifəm üstündə qur-  
maqla, mənaya məna qataraq sözünün ecazkarlığını  
təmin etmişdir. Beləliklə də, Nəsimi orta çağlar söz  
sənətində özünə möhkəm yer tutan bələğət özəllik-  
ləri ilə sözün zərif incəliklərinin vəhdətini yaratmağı  
bacarmışdır.

Bir ucu yerə, bir ucu asimana bağlı olan söz, istər orta  
çaqlarda, istərsə də qərinələr sonra, hətta bu gün də öz məğ-  
zinə, mahiyyətinə uyğun şəkildə tərif edilir. Başqa cür də  
ola bilməz!...

Sözün qəlbində gizlənmiş bütün dahiłərin eşqi,  
Sözün qəlbində sakındır göyün eşqi, yerin eşqi.  
Sözün şənində söhrat var, bù məna qəflətən solmaz,  
Çiçəksiz, sözsüz, insansız, sədətsiz bahar olmaz!  
Şeir, sənət azəl gündən sözün hüsniye yoğrulmuş,  
Zamanın sırrı, sevdası, onun qəlbində nəqş olmuş.  
Sən ey “Söz” adlanan nemət! Tükənməz bir xəzinən var,  
Başından min boran keçmiş, dayışmış qanlı dövrənlər.  
Fəqət sənsiz nə bir gülşən, nə bir yarpaq göyərmişdir,  
Nə eşqin laləzərindən bir insan lalə dərmışdır.<sup>1</sup>

Mənəvi əxlaqın təkamültündə əvəzsiz önəmi olan sözü  
və o cümlədən, Nəsimi sözünü bəsiroftlı göza ehtiyac  
olmadan, adı gözəl izlədikdə belə, onun ideya-estetik tutu-  
munun sıtr, misra, beyt, qəzel və s. daxilində mənə-məz-  
mun vəhdəti baxımından anbaan fəzanın ənginliklərinə, ül-  
viyyətin yüksək zirvəsinə doğru yüksəlişinin şahidi olurraq.

Göründüyü kimi, bu poetik vasitədə (ləff və nəşr)  
bənzətmə əlaqəsi yaradılmışdan, birinci misradakı sözlərin  
mənası ikinci misrada izah edilməklə, beytin ümumi məz-  
mununu dəqiqləşdirir, onun mənasına bütövlük gətitir. Bu,  
məsələnin birinci tərəfi, ikinci tərəfi isə müxətabi düşün-  
dürümsəsinə bağlıdır.

Həmid Araslıının Nəsimiyyə həsr olunmuş məqaləsində  
marağlı bir məqam diqqətimizi cəlb etdi: “Şair bəzi şeir-  
lərində sevgilisini özü ilə müqayisəli şəkildə tərənnüm edir.  
Burada bir misrada maşquqənin gözəlliyi, ikinci misrada isə  
aşıq təsvir olunmuşdur. Sonrakı beytlərdə isə aşıq-məşquq  
vəziyyətinin qarşılaşdırılması daha misralarda deyil, ayrıca

<sup>1</sup> Səməd Vurğun. Sözün söhratı. Seçilmiş əsərləri, II c. Bakı, 1944, s.129.

beytlərdə davam etdirilir".<sup>1</sup>

Bir üzü gül, qönçə ləb dildar derlər, iştə sən,  
Sən gülə bülbülb kimi bir zar derlər, iştə mən.

Zülfü ənbər, boyu ər-ər, sərv qəddü, lalərux,  
Bir sənubər boylu, xoş rəftar derlər iştə sən.

Möhnətü dərdü qəmü qüssəndə olmuş başı xoş,  
Bir bəlakes: bir cəfakes bar derlər iştə mən.

Sehrilə cani könül mülküñü yəğma qılan  
Bir qaşı sahir, gözü məkkar derlər iştə sən.

Son dərəcə orijinal bir şəkildə qurulmuş olan bu qəzəl dilinin, təşbehlərinin təbiiliyi və ifadə olunan hissənin səmimiliyi də diqqəti cəlb edir.<sup>2</sup>

Qəzəli oxuduqca, Nəsimi sözünün qüdrəti, onun intihasızlığı qarşısında özümdən asılı olmadan təzim etdim. Hüsnü-eşq ilə qanadlanan və məkanı asimanlar olan sözlə üzləsdim. (*Qanadlan hüsnı-eşq ilə! məkanın asimanlarıdır*)<sup>3</sup> – misrası burada tam-tamına yerinə düşür.

İkinci böyük zövqü mənə ustamız H.Arası yaşıtdı. Onun bunca qəzəllerin içindən çox maraqlı, incə, gözəl seçimi və yanışma üsulu, sevgi dolu məzmun açıqlaması alımın zövqünə heyranlığımı nəticələndi.

Əsasən təşbeh üstündə təhlil olunan bu qəzəl, əslində təşbehin aydın və müfəssəl növləri, təfriq və tibak – daha

<sup>1</sup> Həmid Arası. Azərbaycan ədəbiyyatı: tarixi və problemləri. Bakı, "Gənclik", 1998, s.280.

<sup>2</sup> Yena orada, s.280.

<sup>3</sup> Səməd Vurğun. Sözün şöhrəti. Seçilmiş əsərləri, II c. Bakı, 1944, s.129.

doğrusu, müqabələ üstündə nəzmləşdirilmişdir. Ən məraqlısı da ondan ibarətdir ki, bu qəzəlin yazılışında sadə xalq təfəkkürünə yaxın, səlisliyi və aydınlığı ilə qulağa və ürəyəyatılmış sözər, həm də əsasən cini qəbildən olan sözər əksriyyət təşkil edir.

"*Sən və mən*" obrazlarını dəyərləndirən Nəsimi, bu obrazları onlara məxsus səciyyəvi cəhətlərlə bir-birindən fərqləndirir, təfriqləndirir.

**Təfriq nədir?** Mənaya gözlilik qatan təfriqin əsas məqsədi təsvir edilən obrazların özünməxsus xüsusiyyətlərini bir-birindən ayırd etmək və oxucunun diqqətini həmin fərqli cəhətlərə yönəltməklə, bədii duyu yaratmaqdır.<sup>1</sup>

\*\*\*

*Cem* in ziddidir. İki şey zikredilir, sonra bunlar bir hükümdə birleştirilmez, aksine aralarındaki farklılık zikredilir. Daha çok medh, zem ve benzeri durumlarda söz konusu olur.

ما نال الغمام وقت ربيع  
كتواب الأمير يوم سخاف  
فتوان الأمير بذرة عين  
وتتوان الغمام قطرة ماء

*Bahar* mevsimindeki bulutun atası, cömert emirin atası gibi deyildir.

*Emir* in atası altın çıxınıdır, bulutunki ise su daması. Görüldüğü gibi, *Emir* in vergisi ile bahar bulutunun vergisi zikredilmiş, sonra bunların farklılıkları ifade

<sup>1</sup> M.Quliyeva. Şərq poetikasının əsas kateqoriyaları. "Maäßif", Bakı, 2010, s.289.

edilmiş. Bundan murad Emir'i medhetmekтир.

وَمَا يَسْتَوِي الْبَخْرَانُ فَهُنَّا عَذَابُ قَرَاثٍ سَالِقٍ شَرَابٌ وَفَهُنَّا مَلْحُ اجْعَاجٍ

Fatur 12: Hem, iki deniz müsavi olmuyor; şu tatlı hararbet keser, içerken (boğazdan) kayar; şu da tuzlu (boğazı ve mideyi) yakar kavurur.

*Iki deniz içerdikleri su bakımından bir hükümdür ortaktır ama suların özellikleri açısından farklıdır. Ancak bu ayetin iki denizin ictimalen zikredildi, sonra da farklılıklarını zikredildiği için leff ve neşr'e örnek olduğu da söylenir.*

\*\*\*

Nəsimi sənətkarlığının bir özəl məqamını qeyd etməklə, bir daha onun sözə heyranlığının, ona mühəssənatı mənəvi və ya ləfsi baxımdan bədiyyat qatqışının, əsasən də özünəməxsus şəkildə, qatqışının şahidi olurdu.

Bələğət elminin bədiyyat bölümünü tədqiq edərkən, belə bir qənaəət gəlmışdır ki, təfriqin ən gözəl nümunələri Füzuli qələminə məxsusdur:

Leyli demə- şəmi məclisəfruz,  
Məcnun demə-atəşİ cigərsuz.  
Leyli demə-cənnət içərə bir hür,  
Məcnun demə-zülmət içərə bir nur.  
Leyli demə-övci-hüsna bir mah,  
Məcnun demə-mülki-eşqə bir şah.<sup>1</sup>

Əslində, bu qənaətimizdə qalmaqdayıq...

Onu da qeyd edək ki, klassik ədəbiyyatımız zəngin söz sənətinə malik olan, öz dövrünün bütün elmlərinə dərindən yiyələnən, sözün müxtəlif mənə çalarlarından yeni, əlvan, mürəkkəb bədii səhnələr yaradan, hər sözü öz yerində və məqamına görə işlətməyi bacaran, dil xəzinəmizin zəngin üslub və lətfatının dərindən bələd olan, özlərinə məxsus sənətkarlıq, məharət və ıslubları ilə ruhumuzun incəliklərini oxşayan şairlərimizlə məşhurdur. Lakin bütün bunlarla yanaşı, özündən əvvəlki anadilli şairlərin əksəriyyətindən yüksəkdə dayanan əzim sənətkarımız Füzuli yaradıcılığı misli görünməz mənəvi-bədii xəzinədir.<sup>1</sup> Nəsimiyə gəlincə, onun "təfriq" üstündə yazılan, lakin iki misra arasında təfriqlənən bir beyti, şairin bədii ifadə vasitələrindən rübəbin ince telləri kimi istifadə ctdiyini sübut edir. Şairin sözü, sözün hüsnəsi yoğrulduğu kimi, düzüm tərzidə təkrarolunmaz və nəsimisayağıdır.

Sol gül üzrə dağılan ənbər sıfətli sünbüllə,  
Ənbərin reyhan əcəb, ya müşki-tər dersəm, nola?<sup>2</sup>

Bildiyimiz kimi, söz və onun təfriqlənən tərəfləri, adətən eyni misra daxilində özünü göstərdiyi halda, qeyd etdiyimiz nümunədə gül kimi dağılan ənbər sıfətli sünbüllün təfriqlənmiş iki səciyyəvi tərəfi ikinci misrada öz əksini tapır. Əslində, gül üzrə dağılan ənbər sıfətli sünbüll ifadəsi, yəni beytin birinci misrası təşbeh üstündə qurulub. Eyni zamanda ənbər sıfətli sünbüll ifadəsi ikinci misradakı ənbərin reyhan əcəb və ya müşki-tər ifadələri ilə, özü də ritorik sual, yəni düşündürəcü tərzdə öz aydınlaşmasını

<sup>1</sup> Mahirə Quliyeva. Klassik Şərq poetikası. Bakı, "Yazıcı", 1981, s.24.

<sup>2</sup> İmədəddin Nəsimi. Seçilmiş əsərləri. Bakı, Azərnşər, 1973, s.14.

tapmışdır. Ləffü-nəşrdə birinci misrada verilən iki söz, ikinci misrada nizamlı və ya çarçaplaşmış halda öz mənasını tamamlayır. Bizim qeyd etdiyimiz nümunədə isə bir ifadə növbəti misrada iki ayrı sözlə aydınlaşdırılır. Nəsimi məhz belə incə sənətkarlıq xüsusiyyətləri ilə seçilən şairdir. Sxematik olaraq söylədiklərimizi aşağıdakı şəkildə qeyd edə bilərik:

Gül üzrə dağılan —————→ Ənbər sıfətli sünbüll



Nəsimi şeirinin bir qismi rəngarəng və zəngin mənalı təfriqlər üstündə qurulub:

Üzün kitabı-münzəl, zülfü rüxündür ayət,  
Ey xaliqin kəlami, dilimdə tərcümənsən.<sup>1</sup>

Və ya:

Verməz səni min cənnətü min hurə Nəsimi,  
Sən aşiqə həm cənnətü həm huri-cinənsən.<sup>2</sup>

İmadəddin Nəsimi öz yaradılığında Azərbaycan klassik şeirinin bədii ifadə xəzinəsindən məharətlə istifadə edir. Klassik şeirin bədii ifadə vasitələrini Azərbaycan dili-

nin zəngin xəzinəsi əsasında inkişaf etdirən şair, yaradılığında **taşbehlərə** önem verməklə, klassik ədəbiyyatın mövzu qatlarını müxtalif yönlərdə şeirinə göttirmiş, yalnız sufizm ədəbiyyatına məxsus istilahları deyil, bütün Şərq şairlərinin istifadə etdiyi termin və məfşumları belə, **taşbehlərində** mütaşabəh tərəf kimi işlədərək, o dönen ədəbiyyatın mövzu qatlarına işarə etmişdir.

**Üzün müşhəfdir, ey huri, yanağın qaf-vəl-Quran  
Budur həqdən gələn taha, budur yasinü ərrəhman.**

Nəsiminin ictimai-fəlsəfi şeirlərinə daxil edilən bu beysi açmazdan önce onun bir qəzəlinin mələsinə /Məkansız oldu Nəsimi, məkanı yoxdur anın, Məkanə siğmayan, ol biməkan, məkanı nedər?/ qeyd etməklə, şairin Allaha məxsus məkansızlığını, bununla da sözünün intihasiyətini vurgulayaraq, yuxarıda qeyd etdiyimiz beysi Nəsiminin öz diliylə dəyər vermiş oluruq.

Beytdə Hz.Peyğəmbərin üzü müşhəf, yanağı vəl-Qurana bənzədir. Əslində, Quran və müşhəf mahiyyətə eynidir. Mənbələrdə Quran, Müshəf (səhifələnmiş kitab), zikr (xəbərdarlıq, xatırlatmaq, öyünd-nəsihət), Furqan, Haqla nəhaqqın ayırd edilməsi və s. adlandırılır. İkinci misrada isə şair məharətlə nəsimisayağı müşhəf və Quranda peyğəmbəri səciyyələndirən yönərin, surələrin məzmununa işarə etməklə, açıqlamasını vermiş olur: "...özlərindən (onları Allahu əzabı ilə) qorxudan bir peyğəmbərin gəlişi, Quranın Allahu əzabından qorxan kimsələrə öyünd-nəsihət olaraq nazil olması, hikmətdolu Quranın mövcudluğu,

<sup>1</sup> İmadəddin Nəsimi. Seçilmiş əsərləri. Bakı, Azərnəşr, 1973, s.384.

<sup>2</sup> Yenə orada, s.390.

Hz.Peyğəmbərin Allah tərəfindən göndərilməsi, doğru yol göstərən peyğəmbərlərdən olması, Quranın yenilməz qüvvət sahibi olan Allah tərəfindən göndərilməsi və s.

Nəsiminin yasını ərrəhman ifadəsini işlətməsi bir tərəfdən bu surənin Quranın qəlbini hesab olunmasına bağlıdır, digər tərəfdən Məkkə dövrünün ikinci mərhələsini səcīyyələndirən məqamlardan irəli gelir: "...Onlarda Quranın ehkamı güclənir, Allahın varlığının Onun aylarının qüdrət əlamətləri ilə anlaşılmışına xüsusi fikir verilir, Allahın "Rəhman" adı tez-tez işlənir. Buna görə də həmin mərhələyə "Rəhman" dövrü də deyilir.<sup>1</sup>

Mütəşəbeh tərəf kimi Quranə xas terminlərin işlədilməsi özünü aşağıdakı nümunələrdə də göstərir:

Dilbəra, şəmsüzzühadır ayəti-rüxsəriniz,  
Ayəti-tahavü yasin surəti-didarınız.<sup>2</sup>

Ey üzü cənnət, xəti reyhan, dodağı səlsəbil,  
Laməkan bədrü hilalidir üzünlə qaşınız.<sup>3</sup>

Cənnəti-ədn imiş üzün, üstə ləbində kövsəri,  
Qadrü bərat imiş saçın, xalü xətin mələkləri.<sup>4</sup>

\*\*\*

Mənbələrdə verilən məlumatə əsasən, Nəsimi tez bir zamanda Anadoluda çoxlu dost və tərəfdarlar qazanır...

<sup>1</sup> Quranı-Kərim. "Qismət" nəşriyyatı, Bakı, "Kozan Ofsat" mətbəəsi, Ankara, Məhərrəm, 1418-1997, s.VII.

<sup>2</sup> İmadəddin Nəsimi. Seçilmiş əsərləri. Azərnəşr, Bakı, 1973, s.68.

<sup>3</sup> Yenə orada, s.69.

<sup>4</sup> Yenə orada, s.89.

Nəsimi ilə görüşən türk şairi Rəfi "Bəşarətnamə" adlı əsərində bu görüşdən çox razi qaldığını, mənəvi cəhətdən kamilləşdiyini minnətdarlıq hissi ilə danışır. Rəfiyə görə, bu zəmanədə insanlara həqiqət yolunu göstərən, öz əqidəsi yolunda ölümdən belə qorxmayan bir nəfər cəsur, iradəli və fədakar insan varsa, o da Nəsimidir.<sup>1</sup>

Məsələ burasındadır ki, Rəfi də İmadəddin Nəsiminin özəlliliklərini məhz təfriq sənəti ilə şeirinə gətirir:

Ol Nəsimi – rəhməti-fəzli-xuda,  
Ol İmadəddin – sırrı- Mürtəza.  
Ol şəhidi – eşqi-fəzli- züləcəlal,  
Bəndü – zindanlarda yatan mahü sal.  
Ol bələdan ahü əfşan etməyən,  
Söyləyən əsrarı, pünhan etməyən.<sup>2</sup>

Birinci misrada Nəsimi, ikinci misrada İmadəddin adını təfriqləndirən şair, sonrakı misralarda adları qeyd etmədən, sözlərin sırasına riyət etməklə təfriqlənməni davam etdirir.

\*\*\*

Nəsiminin zəngin klassik ədəbi nümunələrini ilkin qaynaqlar (əlyazma) əsasında tədqiq edilən Şərq poetikasının mühüm kateqoriya və qəlibləri əsasında, yəni şairin yaşadığı dönenin abu-havası, Azərbaycanda bədii-estetik təfəkkürün təşəkkülinde önemli yer tutan bələğət və bədiyyat kateqoriyaları çərçivəsində tədqiq edərkən, belə bir

<sup>1</sup> Səfərli Ə. Yusifov X. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı. Bakı. "Maarif", 1982, s.191.

<sup>2</sup> Yenə orada.


nəticəyə gələ bilərik ki, bizim söz sərraflarımızın, o cümlədən Nəsiminin maddi-mənəvi irsi, zəngin bədii-estetik və əqli-mənəvi dünyası dərin bir dəryaya bənzəyir və bu dəryanın dibindəki inciləri çıxarmaq üçün sadəcə tədqiqatçı deyil, klassik ədəbiyyata sevgi dolu məhəbbəti olan Şərq poetikasının qəvvası olmaq gərəkdir. Nəsiminin zəncirvari poetik sistem üstündə qurulan, onun bədii-estetik və mənəvi dünyasını tərənnüm edən qəzəllərindən biri, onun iç dünyasının tərənnümüdür. Yeri gəlmışkən onu da qeyd edək ki, bədi sənətinin bir çoxunun cümlə və ya qəzəl daxiliñə işlədilməsi klassik ədəbiyyatda *ibda*<sup>1</sup> adlanır:

1. Xoş ol kimsəyə kim, vardır həbib, sən təki məhrū,  
Şəkər göftarı gürluxsarü miskin xalü ənbərbu.
2. Heç olmaya sənə bənzər cahanda bir dəxi dilbər,  
Səidəxtər, mələkmənzər pəri-peykər, fırıştxə.
3. Zəhi sane'ki, sünündən yaranmış kəndü lütfündən,  
Beli inca, ləbi qönçə, xəti rə'na, xuyi niku
4. Gəl, ey sərrafi-qiyətgir, nəzər qıl mə'dəni-cövhər,  
Zümürrüd xəttü siminbər, ləbi la'lü diş-i-ince
5. Qaşınla kirpigin, zülfün, yüzündə bənlərin dəxi,  
Biri əyyar, biri məkkar, biri tərrar, biri cadu
6. Sən sevənlərin halı, bu dörd işdən degil xali,  
Gəhi qovğa, gəhi sövdə, gəhi divan, gəhi yarğu.
7. Cəhanda qulların çoxdur, valakin çün Nəsimi tək  
Bəsa türkü, bəsa qıpçaq, bəsa zəngi, bəsa hindu.<sup>1</sup>

Qəzəldə məzmun açıqlaması bir sıra poetik vasitələrlə təqdim edilib ki, onların bir qismi üzərində dayanmaq istərdik. Belə ki, birinci beyt bədiiyyat və ya mənə gözəlliklərinə xidmət edən və klassik ədəbiyyatda misra daxiliñə bir məfhüm və ya şəxsə aid olan bir neçə xüsusiyyətlərin sadalanması kimi başa düşülən *tənsiqüs-sifat* üstündə qurulmuşdur. Lakin *məhrū* sözünün sıfatları – şəkər göftarı gürluxsarü miskin xalu ənbərbü-tənsiqüs-sifatın düzənин uyğun olaraq misra daxilində deyil, nəsimisayağı, yənə də bədiiyyat və mənə gözəlliyyinə xidmət edən, birinci misrada verilən sözlərin ikinci misrada dəqiqləşdirilərək, mənaya bütövlük gətirən *ləff* və nəsrin düzəni tərzində yazılıb. Amma bu düzəni surf *ləff* və *nəsr* də adlandırma bilmərik, çünki *ləff* və *nəsr* birinci misrada verilən iki sözün ikinci misrada düzənlə və ya çarpez şəkildə açıqlamasıdır.

Nəsimidə bu sayaq şeirlər eksriyyət təşkil edir. Xüsusiylə də, *təfriq*, *təqsim*, *tənsiqüs-sifat* və *muraatun-nəzirlər* *ləff* və *nəsrə* bənzər düzən üstündə tartib edilib.

Məhrū həbib sözünün sıfatıdır:



İkinci beytdə də dilbər sözü *səidəxtər*, *mələkmənzər*, *pəri-peykər*, *fırıştxə* sözləri ilə öz bütöv səciy-

<sup>1</sup> İmadəddin Nəsimi. İraq divanı. Bakı, 2018, s.221.

yəsini tapır.

Üçüncü beyt də birinci beyt kimi nəzmləşdirilib. Dördüncü beytə gəlincə, beytin birinci misrasındaki iki ifadə **sərrafi-qiyəmətgir** və **ləbi-ləlü-diş** ifadələri ikinci misrada bədii sözün təsir gücünü artırın mütənasib sözlərin sadalanması üzərində açıqlanıb.

Beytin ikinci misrası isə **təfriq** üstündə yazılıb:

**zümərrüd** → **xəttü siminbər**

**mədəni-cövhər** → **ləbi-lə'lü-diş**

İkinci misranın ikinci yarısı, eyni zamanda, məzmunu dəqiqlik və bütövlük gətirən **cəm** sənəti ilə tamamlanır, yəni:



**Cəm**, adından da bəlli olduğu kimi, iki və daha artıq anlamın bir sıfat və xüsusiyyət baxımından birləşməsidir.


Yuxarıda qeyd etdiyimiz sxemdə **mədəni-cövhərin** iki misra daxilində təfriqlənməsi şairin bu poetik vasitəyə özünəməxsus yanaşması ilə seçilir. **Ləbi-ləlü-dişin**, inci sözündə cəmləşməsinə gəlincə, misranın mənasına məna gözəlliyi qatılmış, bədii məzmun və bədii düzəni gücləndirilmişdir.

Bu qəzəlin beşinci beysi sirf **ləff və nəsr**, özü də bu poetik formanın **murattab** növü üstündə qurulub:



Onu da qeyd edək ki, Azərbaycan ədəbiyyatı tarixində poetika nəzəriyyəsindən səhbət gedərkən, Şərq poetikasının mühüm bədiyyat vasitələrindən olan **ləff və nəsrə** xüsusi yer verilir. Bəlkə elə ona görədir ki, Nəsimi yaradıcılığında **təfriq**, **təqsim**, **siyaqətül-ədəd**, **tənsiqüs-sifat** kimi poetik formalar, əsasən, **ləff və nəsrin** tərtib prinsipi əsasında şeirə göstərilir.

Qəzəlin məqtəsi üzərində də dayanmaq istərdik. Beytin birinci misrasında qullarla müqayisə edilən Nəsimi üstün təşbehlə verilir. Sonrakı misrada isə sadalanın tənsiqüs-sifatlarla bu üstünlük təsdiqini tapır:



Göründüyü kimi, poetik düşüncələrin ifadəsində bədii təsvir vasitələri önməli yer tutur. Sözün, onun məna qatlarının, ibrətamız məzmun və süjetlərin insanın kamilləşməsində önməli rolü olduğu kimi, bədii ifadə vasitələrinin də məzmunun insan beynində, ruhunda təsirli şəkildə çökəməsində, yaddaşlara həkkində rolü danılmazdır, bəlkə elə mənanın özü qədər əhəmiyyətlidir.

Yeri gölmüşkən, onu da qeyd edək ki, öncədən bəhs etdiyimiz **təfriq**, **təqsim**, **ləff və nəşr** və s. əsas, teməl

poetik formalardan olan, dil ile bədiyyat arasında körpü olaraq fikrə aydınlıq gətirən və **bayan** elmi bölümünə daxil edilən **təşbehin** ən incə, zərif, sənətkarlıq məharəti tələb edən və zamanla müstəqilləşərək, fikrin aydın ifadəsi ilə yanaşı, bədiyyatın zənginliyinə xidmət edən növlərindəndir.

Nəsimi qəzəllərinin böyük əksəriyyəti hərflərin həm ahəngliyi və tənasüb üstündə yazılmışdır.

**Tənasüb və ya muraatun-nəzir** sözün mənə gözəliyini təmin edən bədii ifadə vasitəsidir. **Təzadın** əksinə olaraq, mütnasib və yaxınmənalı sözlərin bir sıradə işlədilməsi Azərbaycan klassiklərinin əsərlərində geniş vüsət alıb.<sup>1</sup>

\*\*\*

*Bir cümle veya beyitte mana bakımından bir-birine uygun kelimelerin bir arada zikredilməsidir. Bunun için bu sanata tenasüb, i'İtlaf, tevfik, telfik, muahat gibi isimler de verilir. Bu açıdan ziidlərin bir araya getirildiği tibak'ın aksıdır. Bu sanat üç alt başlıkdə incelenəbilir:*

a) *Lafizla lafiz uyumu: Bir-birine benzer lafizlərin bir arada zikredildiği durumdur.*

الْمَفْسُنُ وَالْقَعْدُ بِحَسْبَيْنِ

*Rahman 5: Güneş ve ay hesablı (olarak cereyan eder). Güneş ve ay bir-birine münasib iki gök cismidir. يَا أَيُّهَا الَّذِينَ آتَيْنَا لَكُمُوا شَعَابَيْنِ اللَّهُ وَلَا الْهُرُبُّ الْحَرَامُ وَلَا الْهَدْيَ وَلَا الْهَدْيَ وَلَا الْقَانِتَةُ وَلَا أَمْيَنُ الْبَيْتِ الْحَرَامُ يَنْتَهُونَ فَضْلًا مِّنْ رَبِّهِمْ وَرَضْوَانًا*

<sup>1</sup> M. Quliyeva. Şərq poetikasının əsas kateqoriyaları. "Maarif", Bakı, 2010, s.280.

*Maide 2: Ey o bütün iman edenler! Ne Allah'ın şe'sairi [hac alametleri] menasikleri]ne, ne şehr-i harama [savaşın] haram (olduğu) ay(lar)aj, ne kurbanlık (olarak Kabeye gönderilen) hediyelere, ne gerdanlıklarına, ne de mevla] [Rabb]ların gerek fazlini [lütfunu] ve gerek rızasını arayarak Beyt-i Haram'a [Ka'be'ye] doğru gelenlere sakın hürmətsizlik etmeyin.*

\*\*\*

**Tənasüb** sənəti yaxınmənalı və ya eyni qəbildən olan sözlər arasında mənə əlaqəsi yaratmaqla, şairin bədii məzmununu qüvvətləndirərək, emosional təsiri artırır, eyni zamanda, oxucu və ya dinləyicinin diqqətini müəyyən bir mənə səmtinə yönəldir.

Şeirdə mütnasib sözlərin işlənməsi sənətkar üçün zəngin bədii obrazlar axtaşına geniş imkanlar açır... Mütnasib sözlər həm də şairin bədii düşüncəsinə ahəngdarlıq qatır, söz düzümnünü cılalayırlar. Ümumiyyətə, Nəsimi yaradıcılığında şeirə musiqi ahəngi qatmaq istəyi güclüdür.

Nəsimi bütöv bir qəzəlini müğam dəsgahları üzrə qu-rulan **tənasüb** sənəti ilə yazmışdır.<sup>1</sup>

"Uşsq" meyindən qila ol işrəti- "Novruz",  
Ta "Rast" gələ "Cəngi" "Hüseyni" də səravaz.


Bər "Cargəhi" lütf qila hüsnü "Büzürgi",  
"Kiçik" dəhəninindən bizə, ey dilbəri- "Şəhnaz".

<sup>1</sup> M. Quliyeva. Şərq poetikasının əsas kateqoriyaları. "Maarif", Bakı, 2010, s.286.

“Zəngulə” sıfət nələ qılam zari-“Segahə”,  
Çün əzmi-“hicaz” eyləyə məhbubi-xoşavaz.

(Nəsimi, İraq divanı, s.120)

### *Muraatun-nəzir və ya tənasüb*



\*\*\*

Bu ənənə özünü XX əsr şairi Məhəmmədhüseyin Şəhriyarın Mövlana günü münasibətilə yazılmış “Mövlana Şəms Təbrizinin xanəgahında” şeirində də əksini tapıb:

*Qanad səsi gəlir ondan hər zaman?  
Gedək pişvazına onların, ey can!  
Dilbərlər kuyindən bir karvan gəlir,  
Bu gəliş qəlbimə xoş anlar sapır.  
Dəvəçi hay-küyü, eşit avazın  
Gəl dirlə səsini “Şurun”, “Şahnazın”.  
Ariflər karvanı bağlayıb qatar,  
İçində nemətlər bizlərə çatar.<sup>1</sup>*

<sup>1</sup> Məhəmmədhüseyin Şəhriyar. Mövlana Şəms Təbrizinin xanəgahında. Hikmət. Elmi araştırmalar toplusu №19, 2012, IIR-nin Azərbaycandakı Sofirliyinin Mədəniyyət mərkəzi, s.91.

\*\*\*  
Xitabın klassik ədəbiyyatda yeri özəldir. Nəsiminin aşağıda qeyd etdiyimiz qəzəli Quran təslübuna xas və klassik Şərq poeziyasında geniş vüsət alan xıtab sənəti üstündə qurulmuşdur.

Ey nuri-dilü didə, didarına müştaqəm,  
Vey yarı-pəsəndidə, didarinə müştaqəm.  
\*\*\*

Ey şəmsü qəmər üslu, şirin dodağın duzlu,  
Vey şəhdü şəkər səzlü, didarına müştaqəm.<sup>1</sup>

\*\*\*

Xütbənin (xitab) tarixi çox qədimlərə gedir. Belə ki, Cahiliyyə dövrü ərəbləri sözə, söz sənətinə çox dəyər vermiş, fitri istedadları sayəsində xitabət sənətində dünyanın bir çox xalqlarını geridə qoymuşlar. Məhz bu sənət – xitabət İslam dininin zühür etməsi ilə daha da püxtələşdi, Hz. Peyğəmbərin dili ilə ən yüksək səviyyəyə vardi və İslam dininin yayılmasında ən təsirli “silah” rolunu oynadı.<sup>2</sup>

\*\*\*

Nəsimi qəzallarına nəzər salsaq, onun yaradıcılığında fikri təmərküzləşdirmək və geniş oxucuya çatdırmaq məqsədilə, bu poetik formanın geniş vüsət aldığından şahidi oluruq. Eyni qəzəl daxilində şair “ey” və “vey”in sıralanmasına riayət etməkla, əslinde şeirin həməhəngliyini, qulağasına

<sup>1</sup> İmadəddin Nəsimi. Seçilmiş əsərləri. Azərnəşr, Bakı, 1973, s.138.

<sup>2</sup> Eyyazov Anar. Klassik ərəb ədəbiyyatında xütbə janrı. Filologiya üzrə fəlsəfa doktoru dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya. Bakı, 2014, s.59.

yatılmışlığını təmin etmişdir. Bu da fəsahətin qanunauyğunluqları və ümumən, məani elmindən irəli gələn səciyyəvi məqamlardandır.

Divi rəcimə ey könül, etmə dəxi mütabiqət,  
Tanrı sözün eşit, derəm, sidq ilə qıl mülazimət.

— mətləli qəzəlin məqtəsində Nəsimi yazır:

Çünki, Nəsimi sözlərin əhli-məani yey bilir  
Kim, bu təriqi-məniyi bilmədi, bilmədi lügət.<sup>1</sup>

\*\*\*

Fəsahət — nitqin aydın və səlis, yəni aydın olması üçün dildə səs uyarsızlığı, yabançı və xoşgəlməyən sözlərdən və s. uzaq olmayı öyrədən elmdir. Məani elmina gəlincə, bir növ, dil-üslub məsələlərini öyrədən elmdir. Əslində, hər iki halda zəngin dil xəzinəsindən istifadə bacarığı önemli yer tutur.

\*\*\*

Şeirin məqtəsində Nəsimi onun sözlərinin əhli-məani tərafından anlaşılığını qeyd edir. Bu yolu — təriqi-məniyi bilməyənlərin lügəti (dili) da bilməyəcəyini təkidləyir.

Yeri gəlmışkən, bir əsas məqamı qeyd etməyimiz də yerinə düşərdi. Bu, Nəsimi əsərlərini diqqətlə oxuduqda, onuna bağlı bəzi məqamların şərhinə ehtiyacın qalmamasıdır. Çünkü Nəsimi əksər halda özü ilə bağlı hər məqama şairanın tərzdə aydınlıq gətirir. Məsələn:

<sup>1</sup> İmadəddin Nəsimi. Seçilmiş əsərləri. Azərnəş, Bakı, 1973, s.503.

Nəsiminin sözü həqdir, həqi bil  
Ki, həqdir hər nə kim, dilində söylər.<sup>1</sup>

\*\*\*

Həqdən gələn kəlamın möcüzdür, ey Nəsimi,  
Sənsən ki, küntü kənzin əsrarını bəyansan.<sup>2</sup>

\*\*\*

Gərçi bu gün Nəsimiyəm, haşimiyyəm, qureyşiyəm,  
Məndən uludur ayətim, ayətə, şanə siğmazam.<sup>3</sup>

\*\*\*

Adım Nəsimidir, bu gün oldum kəlami-natiq uş,  
Həm ayinə, həm nuri-həq, həm Fəzli-yəzdan olmuşam.<sup>4</sup>

Zənnimizcə, Nəsiminin bu beytlərinin şərhi onun düşüncə, təfəkkür, ümumən həyata baxışının təzahürüdür. Qəzəldəki bəzi məqamların açılışı /“həqdən gələn kəlamın möcüzdür”/ onun mənəvi dünyasının zənginliyinə dəlalət edir. Belə ki, kəlam Haqqdan nazil olan işarələrə deyilir. Kəlmə — insan ruhuna nazil olan rəhmanı nəfəsdir. Bu issə insani düzgün yola yönəldən Tanrı hikmətinin rəmziidir. Rəhmanı nəfəs insan üçün üç fəzilət bəxş edir: bilgi, bilgini icra etməyə qadir olan iradə, ondan düzgün və layiqinə yararlanmaq üçün hikmət. Bütün varlıqlar (mövcudat) issə

<sup>1</sup> İmadəddin Nəsimi. Seçilmiş əsərləri. Azərnəş, Bakı, 1973, s.243.

<sup>2</sup> Yenə orada, s.385.

<sup>3</sup> Yenə orada, s.320.

<sup>4</sup> Yenə orada, s.133.

Haqqın kəlmələri (kəlimat) sayılır.<sup>1</sup>

... “bu gün oldum kələmi-natiq”, – ifadəsi ilə Nəsimi ədəbiyyatın ən yüksək zirvəsində olduğunu öz dili ilə təsdiqləyir.

Bildiyimiz kimi, ictimai-siyasi həyatla səsləşən ədəbiyyat, öz yaşamında fəaliyyətini müxtəlif dövrləşmə daxilində davam etdirir. Bu da çox təbii haldır. Əgər Şərqdə Abbasilər dövrü ədəbiyyatına nəzər salsaq, IX əsrin əvvəllərinə qədər ədəbiyyatın yeniləşmə mərhələsinə böyük önəm verilsə də, IX əsrin üçüncü onilliyindən etibarən X əsrin əvvəllerinədək ədəbiyyatda “ənənələrə qayıdış”<sup>2</sup> a üstünlük verilir və hətta X əsr “Müsəlman intibahı” dövrü adlandırılır. Çünkü bu dövrün mədəniyyət və ədəbiyyatının yaranma və zənginləşməsində ərəb alimləri ilə yanaşı, Farabi, Biruni, Xarəzmzi, Razi, Sibaveyi və başqa görkəmli elm xadimləri birgə əmək sərf ediblər.

Azərbaycan ədəbiyyatının tarixinə nəzər salsaq, “ənənələrə qayıdış” ifadəsinə rast gəlmirik. Çünkü yaşadığım dönen ədəbiyyatına, yəni 50-ci illərdən bu gənə qədər nəzər salsaq, ədəbiyyatın müxtəlif cərəyanlarda yaşamına baxmayaraq, ənənəvi ədəbiyyatın da qorunub saxlandığından şahidi olurraq. Etiraf etməliyik ki, bütün bu dönenlərdə ənənəvilik bir növ zamanla səsləşmə baxımından zaman çərçivəsində (rəmzlər, simvollar, məcazlar və s.), hətta yaşadığımız həyatın özü qədər real şəkildə, zamanın fövqündə belə, öz yaşamını davam etdirmişdir. Bizim payımıza isə, bir ziyanlı olaraq, ənənələri qoruyub saxlamaq və yaşatmaq düşür. Bu isə müəllif sözü, onun tutumu və ən əsası isə orijinal mətnə bağlı bir məsələdir.

<sup>1</sup> Nasib Götüşov. Təsəvvüf anımları və dərvishlik rəmzləri. “Tural-Ə” nəşriyyatı, Bakı, 2001, s.104.

<sup>2</sup> M.Mahmudov. Klassik ərəb ədəbiyyatı. Bakı, 2001, s.79.

Bu anlamda Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin 1987-2018-ci illərdə “Yaziçi” nəşriyyatı xətti ilə, 2019-cu ildə isə İstanbulda çap etdiridiyi “İraq Divanı” şairin ədəbi ırsinin öyrənilməsi baxımından elmə böyük töhfədir.

Klassik dönen ədəbiyyatına, o dövrün şairlərinin yaradıcılığına həsr olunmuş kitab və məqalələrimdə dönb-dönbə eyni fikri təkrar etməyi özümə borc bilirəm: “Edebiyat tarixi evvelə metinler tarixidir. Metnin bize verdiyi şey sanatkarın iç alemidir...”<sup>1</sup>

Hər nə qədər fitri istedəda, ince duyğuya malik olsaq, şairanə qəlbimiz olsa belə, sənətkarın dəyərini onun iç dünyası – mətni əsasında dəyərləndirməliyik. Yalnız belə olan halda sənətkar ədəbiyyat tarixində öz layiqli yerini tutabılır, mədəniyyət və ədəbiyyatımıza xidməti o zirvədən ölçülər.

**Ey həbibim, dilbərim, vey sevgili yarım mənim,  
Vey dilarəm, nigarım, bəxti-bidarım mənim.**

**Ey güləndəm, gülüüm, vey bülbülüm gülzər ilən,  
İşrətim, eysim, tərəbim, türfə əyyarım mənim.**

**Rahətim, ruhim, rəvanım, can işində sənmisən,  
Qüvvətim, püstüm, pənahım, sərrü əsərəm mənim.**

**Yusifim, Misrim, Əzizim, dövlətim, başım tacı,  
Şəkkərə qəndü nəbatım, türkü tatarım mənim.**

**Səbrim, aramım, qərarım, qiymətim, qədrim bilən,  
Fikrim, əndişəm, xəyalım, varlığım, varım mənim.**

<sup>1</sup> Prof.Dr. Ali Nihad Tarlan. Füzuli Divanı şerhi. Ankara, 2005, s.14.

**...Cənnətim, hurim, nəimim, kövsəri-mai müin,  
Görk içində gündən ayrı hüsnu dildarım mənim.**

**Kəbəmü qibləm, sücudum, qaşların mehrabidir,  
Üzümü döndərməzəm gər asalar, darım mənim...<sup>1</sup>**

**Ənəlhəq** (Mənəm Allah) deyən Nəsimidəki mən kəlməsi geniş istifadə edilir və birinci şəxsi deyil, ümumiyyətdə bəşər övladının simvolik rəmzinin təcəssümüdür. Bu ifadə öz ümumiləşdirilmiş mənasını H.Araslıda aşağıdakı şəkildə təpib: "Nəsimi yaradıcılığında "mən" hayatdır, gözəllikdir, kainatdır, bəşəriyyətin təleyidi. O, elə bir poetik dünyadır ki, bütün kainatın sirləri onda gizlənmişdir. O əbədi və əzəlidir. Dünyada müxtəlif şəkillərdə təzahür edir. O, elə bir gözəllikdir ki, əgər özünü dərk edərsə, ülvi bir varlığa çevrilib ilahiləşir."<sup>2</sup>

Şair "Mən Allaham" fikrini yaradıcılığında müxtəlif tərzdə şeirinə gətirməklə özünün iç və diş dünyasının tam manzərəsini, həyata baxışını, psixoloji durumunu ortaya qoyur. Zənnimizcə, Nəsimi "Ənəlhəq" ideyasını insanın kamilləşməsi zirvəsi olaraq görür:

**Səndən məni kimdir ayıran, sən,  
Zahirdəvü batinimdə sənsən.**

\*\*\*

**Həq vahidi-la-şərik ləhudur  
Sənlik aradan götür ki, mənsən.**

\*\*\*

<sup>1</sup> İmadəddin Nəsimi. Seçilmiş əsərləri. Azərnəşr, Bakı, 1973, s.148.

<sup>2</sup> Həmid Araslı. Azərbaycan ədəbiyyatı: tarixi və problemləri. Bakı, "Göncəlik", 1998, s.261.

**Ey aşiqi sadiq, eylə bil ki,  
Məşuqə rəvanü sən bədənsən...<sup>1</sup>**

Və ya:

**Gəl "ənəlhəq" sırrını meyxanəvü meydən eşit,  
Ey düşən inkarə neyçün münkiri-meyxanəsən?<sup>2</sup>**

Nəsimi şeirlərində eyni müraciət ədatının qəzelboyu işlənməsi də özünü göstərir. Bu, bir tərəfdən şairin fikrinin təlqin edilməsinə, digər tərəfdən isə həməhangliyə xidmət edir.

**Ey gülüm, ey sünbülm, ey süsənim, vey ənbərim,  
Ey mənim nüqlüm, meyim, həbibim, nəbatim, şəkkərim.**

**Ey həbibim, ey təbibim, ey bütüm, ey həmdəmim,  
Ey rəfiqim, ey şəfiqim, ey ənisim, dilbərim.**

**Ey baharım, ey nigarım, ey şikarım, şahidim,  
Ey hərisim, ey zərifim, ey şərifim, sərvərim.**

**Ey gülüstanım, gülüm, sərvi-güləndəmim mənim,  
Sağərim, şəmim, şəbistanım, məlayiki mənzərim.**

**Ey riyahim-rahətim, ruhi-rəvanım, lütf ilə,  
Sərfərazim, sərkəşim, şüxü səadət əxtərim.**

**Ey mənim xurşidü mahim, ey çırığım, fanusum,  
Şux çəşmim, lütfi-şahim, ey mübarək peykərim.**

<sup>1</sup> İmadəddin Nəsimi. Iraq divanı. Bakı, 2018, s.203.

<sup>2</sup> Yenə orada, s.208.

Eşqin aldı əqlü hüşüm, könlümü yəğmaladı,  
Söylə axər, ey Nəsimi, canı-dildən çakərim.<sup>1</sup>

Tənasüb üstündə yazılın qəzəlləri nəzərdən keçirdikdə, Nəsiminin hər şeyi yaradan, yoxdan var edən, surət və rən Allahın qadırliyına işarə etdiyinin şahidi oluruq. Sünbülm, həbibim, təbibim, kəlamım, mühəbbim və bu kimi mütənasib sözləri işlədən şair öz mənini yenilməz qüvvət, hikmət sahibi olan Allahın göylərdə və yerdə yaratdıqlarında və əsmaül-hüsna adı altında qeyd edilən gözəl adları içərisində əridir.

Ənənəvi bədii poetik gözəllikləri istər söz, istərsə də mənə baxımdan şeirinə gətirən Nəsimi ona surf özünə-məxsus təravət də qatmışdır.

...Ənisim, rəhbərim, yarım, gülər üzlü güləndamım,  
Əbirim, ənbərū müşkim, boyu sərv-i-xuramanım.

Əzizim, sərvərim, ömrüm, hədisim, təfsirim, elmim,  
Çu ləlü yaqtum, dürrüm, şikarım, gövhərim, kanım.

Kəlamım, zikri-Quranım, kitabım, fikri-tövhidim,  
Namazım, razimü səcdəm, bəkulli cümlə ərkanım.

Fazilim, kamilim, meylim, muradım, məqsədim, könlüm,  
Savabım, məsələm, sözüm, dilimdə cümlə dəstanım.

Həyatım, rahətim, mehrim, nəcatum, ülfətim, zatım,  
Təbibim, sərvətim, Xızım, vücudüm, sihhətim, canım.

Əzəldəndir mənim dərdim, sözü gerçək qəmər bədrim,  
Mühəbbim, sevdiyim, mehrim, siyah zülfü pərişanım.

Təriqim, gəncimü malim, Nəsimim, aşiqim, eşqim,  
Həbibim, vey əzizim, ey əzəldə kamil insanım.<sup>1</sup>

Fikrin sual vasitəsilə ifadəsi dilin mahiyyətindən doğan təsirlili bədii üsuldur. Quran əslubuna xas olan bədii sual (*istifhəm*) klassik Azərbaycan şairləri, o cümlədən Seyid İmadəddin Nəsiminin yaradıcılığında geniş yer almışdır. Aşağıda nümunə gətirəcəyimiz qəzəldə Nəsimi, bədii obrazı mükəmməl şəkildə canlandırmaq üçün **tənasüb**ləri zəngin mənə gücünə və emosional təsirə malik olan, düşünməyə vadər edən *istifhəm* üstündə nəzəmə çəkərək, hər iki bədii ifadə vasitəsinin özüllərini şeirinə gətirmişdir:

...Fırqətin xarı məni gör kim, nə məcruh eylədi,  
Ey gözü nərgis, həbibi-gül üzərim, qandasan?

Səbrimi yağmaladı şövqün, qərarım qalmadı,  
Ey mənim aramım, ey səbrü qərarım, qandasan?

...Zülfünə vermiş əmanət həq əzəldə sərrini,  
Ey əmanətdar, əmini-girdiğərim, qandasan?<sup>2</sup>

Ümumiyyətlə, müxtalif sıfət və keyfiyyətlərin bu sayaq sadalanması klassik əsluba xas cəhətdir. Məzmun və forma gözəlliyinin qüdrətli təraənnümcülərindən olan Nəsimi yaradıcılığında bu poetik forma üstünlük təşkil edir.

**Muraatun-nəzir** və ya **tənasüb** məzmunu zənginlik

<sup>1</sup> İmadəddin Nəsimi. Seçilmiş əsərləri. Azərnəşr, Bakı, 1973, s.145.

<sup>2</sup> Yenə orada, s.149.

<sup>1</sup> İmadəddin Nəsimi. Seçilmiş əsərləri. Azərnəşr, Bakı, 1973, s.144.

gətirməklə yanaşı, həm də ona musiqi ovqatı qatır.

Dinin gənəsi, dünyada imanım əfəndi,  
Alimlər ümidi, məhi-tabanım əfəndi.

...Gülnarımü narım, çıçayım, meyvəli bağım,  
Laləm, səmənim, sünbüllü reyhanım əfəndi.

Bağım, irəmim, rövzə ilə huri-cinanım,  
Bülbüllər üçün tazə gülüstanım əfəndi.

Kanım, gühərim, mədəni yaqtı-rəvanım,  
Qiymətləri olan ləli-bədəxşanım əfəndi.<sup>1</sup>

“Ey gülüm, ey sünbülmə, ey süsənim,vey ənbərim”, – misrası ilə başlayan qəzali M.Quluzadə muraatun-nəzir haqqında söz açmadan, ona xas olan səciyyəvi tərəfləri qeyd etməklə təhlil edir: ... “Şeiri musiqiləşdirmək Nəsimiyə xas olan bir keyfiyyətdir... Nəsimidən əvvəl də, sonra da daxili qafiyələrdən şairlər çox istifadə etmişlər. Ancaq əvvələn daxili qafiyələr yaratmaq Nəsimidə sistemə çevrilib bülurlaşmışdır. Digər tərəfdən Nəsiminin daxili qafiyələri öz təbiiliyi, məntiqi və ahəngdarlığı, məlahəti ilə diqqəti cəlb edir. Nəsimi daxili qafiyələrə əhəmiyyət verməkdə çox irəli getmişdir.”<sup>2</sup>

Azərbaycan anadilli şeirinin ilk böyük nümayəndəsi Qazi Bürhanəddin yaradıcılığı ilə ədəbiyyat tariximizdə anadilli fəlsəfi şeirin əsasını qoymuş İmadəddin Nəsimi yaradıcılığının kəsişən məqamları coxluq təşkil edir. Bu da təsadüfi deyil. Mənbələrdə qeyd edildiyi kimi, “gözəl bədii

üslub və deyimi, ideya və mənə tutumuna görə, Qazi Bürhanəddin şeiri özündən sonra bir sıra şairlərin yaradıcılığına nəcib təsir göstərmişdir. Azərbaycan şairlərindən İmadəddin Nəsimi, Şah İsmayıll Xətai, Məhəmməd Füzuli, Molla Pənah Vəqif, Nəbatı və başqaları onun bədii üslub və vasitələrindən faydalanan, məhəbbət və gözəllik ideyalarından ilham almışlar”.<sup>1</sup>

Bizim marağımıza səbəb olan məqam isə hər iki şairin gerçəkmi rədifi üstündə yazdıqları qəzəllər oldu.

Ləbi-lələni sənün can dedilər gerçəkmi?  
Xəti-nəsxünü ki, reyhan dedilər, gerçəkmi?

Ləbün andum idi, toldı ağızum şəkkərlə,  
Kimə dedüm isə yalan dedilər, gerçəkmi?

Tutağın şəkkərinün rəngini qızıl gördüm,  
Çünki sordum anı, qandan dedilər, gerçəkmi?

Tazə güldən dəxi nazük görürəm tər tənünü,  
Bağruni qatı çü sindan dedilər, gerçəkmi?<sup>2</sup>

İnsan gözəlliyyinin vurgunu olan Qazi Bürhanəddin sevgilisinin dirilik suyuna bənzər dodaqlarını, inci dişlərini, sərv boyunu, gül bədənini, nərgiz gözlərini, qara tellərini, ay üzünü, ağ güllərə oxşar sinəsini özünəməxsus bir tərəvət və ehtirasla, özü də ritorik sual üstündə nəzmləşdirir.

Eyni rədifi Nəsimi qəzelinə gelincə, sanki illər sonra Qazi Bürhanəddin sualları öz təsdiqini bu qəzəldə tapır.

<sup>1</sup> İmadəddin Nəsimi. Seçilmiş əsərləri. Azərnəşr, Bakı, 1973, s.86.

<sup>2</sup> Mirzəqə Quluzadə. Böyük ideallar şairi. Bakı, “Gənclik”, 1973, s.88.

Nəsimi şeiri, bir növ, Qazi Bürhanəddinə yazılmış tətəbədördür.

Ləbinə əhli-nəzər can dedilər, gerçək imiş,  
Ağzına nükteyi-pünhan dedilər, gerçək imiş.

Lə'lini xətti ilə sormuşam, ərvahə, onu  
Xızılı çəşmeyi-heyvan dedilər, gerçək imiş.

Adəmin surətinə səcdə qılanlar ki, səni  
Gördülər, surəti-rəhman dedilər, gerçək imiş.

Dedilər qamətinə sidrə kəmal əhli, vəli,  
Xəlq onu sandı ki, yalan dedilər, gerçək imiş.

Surətin münkırinə elm ilə iman əhli,  
Ona kim, div ilə şeytan dedilər, gerçək imiş.

Cənnətin əhli ki, yüzün bağın, ey cənnətü hur,  
Rövzeyi-xüld ilə rizvan dedilər, gerçək imiş.

Qələmin sırrını həqdən bilən ol taifə kim,  
Ənbərin xəttinə heyran dedilər, gerçək imiş.

Məcüzat əhli ki, yazılı ilə surətinə,  
“Lövhə-məhfuz” ilə Quran dedilər, gerçək imiş.

Ey Nəsimi, nəzər əhli ki, vücudin evinə,  
Laməkan gəncinə viran dedilər, gerçək imiş.<sup>1</sup>

Eyni rədifli şeirə həmçinin Azərbaycan ədəbiyyatının tarixinə istedadlı satirik və maarifpərvər bir şair kimi daxil

olan və öz əsərlərində XIX əsr Azərbaycan demokrat və maarifpərvərlərinin ənənələrini davam etdirən, ən əsası isə Füzuli məktəbinin yetişdirməsi olan Seyid Əzim Şirvani yaradıcılığında da rast gəlirik. Onun gerçək imiş rədifi ilə Nəsimi qəzəlinə yazdığı nəzirə (tətəbbö) şairin ənənəsinin, əsrlər sonra belə, ədəbiyyatda əbədiyyaslılığına nümunədir:

Zülfünə zülməti-dövrən dedilər, gerçək imiş,  
Ləbinə çəşmeyi-heyvan dedilər, gerçək imiş.

O dəhan fikri ilə cümlə yox oldu varım,  
Dəhənin nöqtəyi-pünhan dedilər, gerçək imiş.

... Sənəma, səndə təcəlla elayıb həzrəti-həqq,  
Surətin surəti-rəhman dedilər, gerçək imiş.

Hüsnünə aşiq olan oldu mələkdən əla,  
Münkiri-fəzlinə şeytan dedilər, gerçək imiş.

Seyyidin zahir olub şeiri-şəkərbarından  
Ləbi-ləlin şəkəristan dedilər, gerçək imiş.<sup>1</sup>

M.Quluzadə Nəsiminin üslubunda gördüyüümüz bu müsiqiliyi təsəvvüfün bir sıra qollarındaki səma ənənələrinə bağlayır.<sup>2</sup> Ənənə təsəvvüflə bağlı olsa da, Şərq nəzəri sistemi baxımından təfriq üstündə yazılmışdır.

Bu bədii ifadə üstündə şeirlər yazmaq böyük istedad sahibi M.Füzuli yaradıcılığında öz geniş intişarını tapıb. Belə ki, mənbələrdə bu fikir bir sıra alımlar tərəfindən təsdiqlənir: “Füzulinin şeirlərindən çox aydın görünür ki, o da Nəsiminin əsərlərini oxumuş, yaradıcılığa başladığı il-

<sup>1</sup> Seyid Əzim Şirvani. Qəzəllər, I c. Bakı, Azərnəşr, 1950, s.280.

<sup>2</sup> Bax: Mirzağa Quluzadə. Böyük idealər şairi. Bakı, “Gənclik”, 1973, s.87.

lərdə onlardan müəyyən dərəcə təsirlənmişdir. Lakin Füzuli böyük bir istedada malik dahi sənətkar kimi yetişdikcə, öz səsləflərini və üstadını ötüb keçmişdir. O, Nəsimi ənənələrini inkişaf etdirərək, Azərbaycan şeirinin tarixində yeni, orijinal keyfiyyətlərə malik ədəbi məktəb yaratmışdır".<sup>1</sup>

Orta əsr Şərq poetik sistemində işlənən və klassik dönmə Azərbaycan ədəbiyyatında özünaməxsüs yeri ilə seçilən bədii vasitələrdən biri də **məzducedur**. Bu növ səcə bənzəyir, bir fərqlə ki, səcdə iki sözün arasına ayrı bir söz gira bildiyi halda, qeyd etdiyimiz sənətdə buna yol verilmir.

Nəsimi yaradıcılığında digər poetik vasitələrlə müqayisədə, az da olsa, bu bədii ifadə vasitəsi öz yerini alıb:

Ta əbəd oldu Nəsimi ləbi-ləlindən anın,  
Gözlərindən dünü gün ləli-müsəffə töküllür.<sup>2</sup>

Və ya:

Düdü gün müntəzirəm mən ki, bu pərgar nədir?  
Künbədi-çərxi-fələk, gərdişi-dəvvər nədir?<sup>3</sup>

Yaxud:

Müyəssər olmadı vəslin Nəsimi, əya dilbər,  
Xəyalın munis etmişdir dünü gün zikrisən, şaha!<sup>4</sup>

\*\*\*

*Mənbələrin birində muzavaca aşağıdakı şəkildə da*

*səciyyələndirilir:*

مزاوجة: شرط و جزاءه هر برینه ترتیب ایدن معانینک دیکری اوزرینه  
ترتیب ایتتیر لامک شرطیله ایکی بیننی برلشیر مکر

\*\*\*

Nəsimi yaradıcılığından gotirdiyimiz nümunələr, məhz yuxarıdakı qaydalara riayət edilərək seçilmişdir:

Sən mana yar ol ki, könlüm bir dəxi yar istəməz,  
Könlümün dildarı sənsən, özgə dildar istəməz.<sup>1</sup>

Və ya:

Sən bana gər yar isən, var ey könül yar istəmə,  
Yarı dildar ol mana, sən yarü dildar istəmə.<sup>2</sup>

Şeirə oynaqlıq qatan bu poetik forma ədəbiyyatın hər dönməmində, hətta XIX-XX əsrlərdə belə, geniş şəkildə istifadə edilmişdir:

Ayü gün, sabitü səyyarə təmaşəyə çıxıb,  
Müstəridən o məhin gərmidi bazarı bu gün.<sup>3</sup>

Azərbaycan ədəbiyyat nəzəriyyəsi kitablarında alliterasiya kimi qeyd edilən touzi poetik kateqoriya kimi, misra və ya beytdə cyni səslə düzüldən sözlərin təkrarı ilə yaranan ahəngdarlıqdır. Bu bədii ifadə vasitəsi təkrirdən fərqlənir, şeirin ritmik-intonasiya gözəlliyini təmin edən vasitələrdən biri kimi çıxış edir. **Təkrirdə** sözlərin, **touzidə** isə səslerin

<sup>1</sup> Azərbaycan ədəbiyyatı tarixi, I c. Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatı, Bakı, 1960, s.291.

<sup>2</sup> İmədəddin Nəsimi. İraq divanı. Bakı, 2018, s.49.

<sup>3</sup> İmədəddin Nəsimi. Seçilmiş əsərləri. Bakı, Azərnəşr, 1973, s.327.

<sup>4</sup> Yenə orada, s.485.

<sup>1</sup> İmədəddin Nəsimi. Seçilmiş əsərləri. Bakı, Azərnəşr, 1973, s.65.

<sup>2</sup> İmədəddin Nəsimi. İraq divanı. Bakı, 2018, s.237.

<sup>3</sup> Seyid Əzim Şirvani. Qəzəllər, I c. Bakı, Azərnəşr, 1950, s.447.

təkrarlanması müşahidə olunur. Ona görə də bu sənət cinasında da səsləşir.<sup>1</sup>

Touzi Qurandan irəli gələn bədiyyatdır. Quran mətnini səlis və rəvan oxuyanlar onun mətninin ritmliyinə və sözlərdəki səslerin ahəngdarlığına bələddirlər. Quran mətni nəzəm olmasa da, nəsrin səcli formasıdır:

Bismilləh-rəhmanır-rəhim.

وَالظُّورُ<sup>(1)</sup> وَكِتَابٍ مَسْنُوْرٍ<sup>(2)</sup> فِي رَقٍ مَشْوُرٍ<sup>(3)</sup> وَالْبَيْتُ الْمَفْعُورُ<sup>(4)</sup>  
وَالْمَقْبَلُ الْمَرْفُوعُ<sup>(5)</sup> وَالْبَخْرُ الْمَسْجُورُ<sup>(6)</sup>

1. Və-tur
2. Və kitəbim məstür
3. Fi raqqim mənşür
4. Vəl-beytil-məmür
5. Vəs-saqfil-mərfü
6. Vəl-bəhril-məscur.

Tərc.:.

1. And olsun dağa (və ya Musanın, üstündə vəhyi eşitdiyi Turi-Sinaya)!
2. Yazılmış kitabı (Qurana, yaxud Lövhi-Məhfuzu, yaxud Tövratin lövhələrinə, yaxud da hər hansı bir səma kitabına, ya da əməlisalehlərin içərisində iman yazılmış nəfş kitablarına, ya da ki, Qiyamət günü hər bir bəndənin əməllərinin yazılılığı əməl dəftərinə)!
3. (Hal-hazırda) açıq (olan və ya gələcəkdə açıq olacaq) səhifədə (yazılmış kitabı)!
4. Və (and olsun!) o abad evə (zəvvvarlarla abad olan Kəbəyə, mələklərlə abad olan səma evinə və əməlləri xalis olan bəndələrin imanla abad olan qəlblərinə)!
5. Və ucaldılmış tavana (göyə).

<sup>1</sup> M.Quliyeva. Şərq poetikasının əsas kateqoriyaları. "Maarif", Bakı, 2010.

6. Və (su ilə) dolu və (yaxud qiyamətdən qabaq) alovlanan (və od ilə dolu) dənizə!<sup>1</sup>

Ortaya belə bir sual çıxı bilər ki, touzi ilə təkririn kəsişən və kəsişməyən məqamları özünü nədə göstərir?

Touzi ilə təkrir, birmənəli olaraq, alliterasiya baxımından üst-üstə düşür. Təkrirdə sözün hissi-emosional təsiri sözlərin şeirdə təkrarlanması hesabına təmin edilir. Təkrirdə, eyni zamanda təkrarlanan hər sonrakı söz, əvvəlki sözlə müqayisədə məntiqi vurğu baxımından daha güclü təsir bağışlayır.

Gətir, gətir, gətir ol kaseyi-rəvənpərvər,  
Gətir, gətir, gətir ol çəngi bir nəva göstər.

Verim, verim, verim öz canımı mən ol yara,  
Öpüm, öpüm, öpüm ol lə'li şəhdələ şəkkər.

Ləbin, ləbin, ləbinizdən əqiq oldu nab,  
Dişin, dişin, dişinizdən bəhanəsiz gövhər.

Sözün, sözün, sözünüzdən əridi qəndü nəbat,  
Qaşın, qaşın, qaşınızdan dü kirpiginlə cigər....<sup>2</sup>

Məlum olduğu kimi, klassik şeirdə qafiyə, rədif, səc, iştıqaq, touzi və s. sözün ritm və ahəngini təmin edən cəhətlər kimi çıxış edir. Təkrir sənəti də bir başqa yöndən, yəni özünəməxsus tərzdə, sözün iç ahəngini zənginləşdirir. Təkririn, eyni zamanda hissi-emosional təsiri artırmaq baxımından da xüsusi yeri vardır.

<sup>1</sup> Qurani-Korim, tərcümə və transkripsiyası. İİR-nin Azərbaycan Respublikası sindəki Mədəniyyət Mərkəzi. Bakı, 2018, s.523.

<sup>2</sup> İmadəddin Nəsimi. Seçilmiş əsərləri. Bakı, Azərnəşr, 1973, s.208.

Təkrir sənətindəki təkidli ifadə tərzi Quranın üslubundan irəli gəlir, bundan da klassiklərin şeirlərində geniş istifadə olunur. Bu növ, müasir poetik dildə sintaktik paralel uyğun gəlir. Quran üslubundan irəli gələn bu poetik forma Nəsimi yaradıcılığında geniş yer alıb. Ümumiyyətlə, Qurani-Kərimin üslubuna xas olan ahəngdarlıq Nəsimi üslubunun da səciyyəvi yönürləndəndir. Bir sıra hallarda təkrar olunan söz mənaca eyni olur, ardıcıl surətdə, qoşlaşmış halda təkrarlanır və təkid məzmunu bildirir.

**Mən mülki-cahan, cahan mənəm, mən,  
Mən Həqqə məkan, məkan mənəm, mən.**

**Mən ərşilə fərsü kafü nunəm,  
Mən şərhü bəyan, bəyan mənəm, mən.**

**Mən surəti-mənidə Həqqəm, həqq,  
Mən Həqqi-əyan, əyan mənəm, mən.**

(Nəsimi, Məndə sığar, s.89)<sup>1</sup>

Bu şeirdə bir növ mən sözü misradan misraya dövr edərək, ahəngə ahəng qatır.

Təkririn başqa işləmi zamanı sözlər qeyri-ardıcıl olaraq misra və ya beytlərdə təkrarlanaraq, söz düzümüne ritmik rəng verir.

**Can necə tərk eyləsin, ey can, səni,  
Çünki, canın canışan, ey canımız!**

(Nəsimi, Məndə sığar, s.49)<sup>2</sup>

<sup>1</sup> Mahirə Quliyeva. Aşıq yaradıcılığı və dastanlar Şərq poetikası və islami dəyərlər baxımından. "Elm və təhsil", Bakı, 2016, s.276.

<sup>2</sup> M.Quliyeva. Şərq poetikasının əsas kateqoriyaları. "Maarif", Bakı, 2010, s.181.

Nəsiminin bu beysi təkrir və cinasın qoşa işlənməsinə gözel nümunədir. Burada ritmik ahənglə yanaşı, məntiqi vurğunun yaratdığı mənə incəliyi də diqqəti cəlb edir.

Maraqlıdır ki, təkrir həm öncə bəhs etdiyimiz touzi sənəti ilə, həm də ləff-nəşr sənəti ilə yaxın mövqedən çıxış edir.

Füzuli şeirində həmin bədii qəliblərin təkrarolunmaz və zəngin nümunələrinə rast gəlirik:

**Gəl xərabətə, nəzər saqıya qıl kim, yoxdur  
Rüxi-safü meyi-safində safadan əgəri.**

(Füzuli, Divan, s.315)<sup>1</sup>

Qeyd etdiyimiz kimi, təkrir ilə touzi alliterasiya baxımından müqayisə edilə bilər ki, cinas sənəti də həmin cəhətdən diqqəti cəlb edir. Lakin təkririn ləff-nəşr sənəti ilə müqayisəsi söz düzümüz baxımından daha böyük maraq doğurur.

Əslində, təkrirdən danışarkən bir məqamı qeyd etməyimiz vacibdir. Belə ki, beysi və ya qəzəl boyu yerdəyişmə yolu ilə işlədilən hər söz təkrir olmayıb, məzmunu incəlik qatan və Şərq poetikasının mühüm bədii vasitələrindən olan raddus-sadr aləl-əcəz (əcəz) və onun əks növbədən. Təkrirdəki təkrarlar məntiqi vurğunun barizliyi ilə seçilir. Raddus-sadr aləl-əcəz bədii ifadə vasitəsi üstündə şeir yazan şairlər misradan misraya keçid zamanı beytlərdə birinci misranın axırıncı sözü ilə sonrakı beysi başlayır. Hər beystin sonunun növbəti beystin əvvəlinə qayıtmazı şeirə özüne-məxsus tərzdə musiqi çaları qatır.

Nəsiminin bu bədii ifadə vasitəsi üstündə nəzmləşmiş

<sup>1</sup> M.Quliyeva. Şərq poetikasının əsas kateqoriyaları. "Maarif", Bakı, 2010,<sup>1</sup> s.181.

iki şeirindən birinə müraciət edək:

Dutdu gülzari-cahanı əbri-gövhərbar bar,  
Bar-darəd əbri-neysan yüz şəqayıqvar var.

Var, nəzər qıl, gör nədir əz qüdrəti-səbbəq bağ,  
Bağ içində yanadır hər guşədə gülnar nar.

Narı-gül yandırıdı bülbülni ki, qəmpərvərd vərd  
Vərd üçün daim dolanır guşeyi-gülzar var.

Z'arizuyi-lalə sərvi-azad olur piruz ruz,  
Ruzü şəb gülşəndə dutmaz cüzv-kül əz dəyyar yar.

Yar əgər zülfün çəkərsə, gər dərə badam dam  
Damə düşdü sünbül olğı nafeyi-tatar tar.

Tarımı çəsmi-şəqayıqgirü tərfi-cuy cuy  
Cuyi-can pürabi-eyş et çün məcalin bar bar.

Barha ayıtdım Nəsimi, qılma əz bidad dad  
Dad ilə könlün dola çün ləli-gövhərbar bar.<sup>1</sup>

Qazəlin musiqi düzəninə qoşa qafiyələr də özünəməx-  
sus şəkildə rəng qatır. Həmin sənətlə Nəsimi məktəbinin  
davamçısı Şah İsmayıł Xətai də gözəl bir qəzel yazmışdır:

Xar oldu yürəgim hicrində, ey gülüzlü yar,  
Yar bağrim arasın, gör kim, necə xar onda var.

<sup>1</sup> İmadəddin Nəsimi. Seçilmiş əsərləri. Tərtib edən: Həmid Arash. Bakı, 1973, s.211.

Varma yanından mənim, ey hicri-dilsuzani-dust,  
Dust-düşmən xamusi ağlar mənimcün zar-zar.

Zar-zar ağlar çu bülbul gül yüzünçün mürəçi-can  
Candan etmişdir məni cövr ilə dövri-rüzigar.

Rüzigarım tirdir sənsiz, eya aramı-dil,  
Dil neçük aram dutsun, həddən ötdü intizar.<sup>1</sup>

Söhbət təkrirdən gedərkən, təkrar üstündə sözlərin  
deyil, ifadələrin şəirə gətirilməsi nəticəsində yaranan və  
bununla da şeirin ritmik ahəngliyinə gözəllik qatan əks,  
təbdil və tədvirdən də söz açmaq yerinə düşərdi.

\*\*\*

*Çaprazlama demekdir. Beyitte veya cümlede kelime-lerin sırasını değiştirek tekrarlama sanatıdır. Bu sanata kalb diyenler de olmuşdur. Bu sanatı tibak'a, cinas'a, reddü'l aczi ale-s sadri'ye dahil edenler de olmuşdur. Kazvini bu sanatın lafızlar arasında olduğunu söyleyerek, harflar arasında olan akise kalb adını vermiştir.*

كلام الملاوي ملوك الكلام

Kralların sözleri, sözlerin kralıdır.

عادات السنادات سادات العادات

Seyyidlerin adetleri, adetlerin seyyididir.

ن خير في السرف ول سرف في الخير

İsrafia hayr yoktur ve hayırda da israf yoktur.

تولیع اللئین فی اللھار و تولیع اللھار فی اللئین و تخریج الخی من المیت

<sup>1</sup> Şah İsmayıł Xətai. Keçmə namərd körpüsündən. Bakı, "Yazıcı", 1988, s.49.

**وَخُرُجَ الْمَيِّتُ  
مِنَ الْحَيِّ وَتُرْزَقُ مِنْ تَشَاءُ بِغَيْرِ حِسَابٍ**

Ali İmran 27: Geceyi gündüzün içine sokarsın, gündüzü gecenin içine sokarsın, ölüden diri çıkarırsın, diriden ölü çıkarırsın, dilediğine de hesabsız rızık verirsin”.

Burada fiillerin müteallilikleri arasında akis gerçekleşmişdir.

**ذَلِكَ بِأَنَّ اللَّهَ يُولِّعُ اللَّيلَ فِي النَّهَارِ فِي الظَّلَّ وَإِنَّ اللَّهَ سَمِيعٌ بَصِيرٌ**

Hacc 61: (Böyledir); çünkü Allah (öylesine sınırsız bir kudret sahibidir ki) geceyi gündüzün içine sokar, gündüzü de gecenin içine sokar ve Allah (her şeyi) semi/[işişen]dir, (her şeyi bilip) basır/[gören]dir.

**وَمَنْ نَخْرُجُ الْحَيِّ مِنَ الْمَيِّتِ وَبَخْرُجُ الْمَيِّتِ مِنَ الْحَيِّ**

Yunus 31: Ve kim o ölüden diri çıkarıyor ve diriden ölü çıkarıyor.

**فَنَّ لِبَاسَ لَكُمْ وَإِنَّمَا لِبَاسَ لَهُنَّ**

Bakara 187: Onlar sizin için bir libas [örtü], siz de onlar için bir libas mesabesindesiniz.

**لَا هُنَّ جُلُّ لِهُمْ وَلَا هُمْ يَطْلَعُونَ لَهُنَّ**

Mümtehine 10: (Çünkü) mü'mine/ [mü'min kadın]ler kafir (erkek)lere helal devil, kafir(erkek)ler de mü'mine/ [mü'min kadın] lere helal olmazlar.

**مَا عَلَيْكُمْ مِنْ حِسَابِهِمْ مِنْ شَيْءٍ وَمَا مِنْ حِسَابِكُمْ عَلَيْهِمْ مِنْ شَيْءٍ**

En'am 52: Sana onların hesabından bir şey yok, senin hesabından da onlara bir şey yok.

**يُخْرُجُ الْحَيِّ مِنَ الْمَيِّتِ وَيُخْرُجُ الْمَيِّتِ مِنَ الْحَيِّ**

Rum 19: O, ölüden diri çıkarır, diriden ölü çıkarır.

\*\*\*

Əks sözünün mənasi tərsina çevirməkdirse, təbdil sözünün mənasi sözların yerdayışması, tədvir isə dövr etməkdir. Əks, təbdil və tədvir Quran bəlağətindən irəli gələn bədii təsvir üsulları sayılır.

\*\*\*

Unş ve təbdil və tədvir kalmadə bər Jزوک آخر اوzerinə Tədimi və Hər ayki صورتك ابرادمی خصوصنە "Unş və təbdil və Kalmə Lək təbdil Məhl etmərlərile مغانڭ طەھۈرىنە تەدویر" دىنور və Unş və təbdiləde bərde Jناس بولnorse بى لطيف اولىر: قېض و يسطى بى يولك در بى اولور بىررینە هر دوزك بى يوقوشى هر يوقوشك بى دوزى وار<sup>1</sup>

\*\*\*

Nəsimi yaradıcılığından əks sənətinə nümunə gətir-diymiz beyt öz səciyyəvi tərəfləri ilə nəzərimizi cəlb etdi:

**Küfrüm ol mahin qara zülfidir, imanım üzü,  
Ey bilən imani-küfrü, küfrə iman bulmuşam.**

(Nəsimi, Məndə sıgar, s.113)<sup>2</sup>

Beytin birinci misrası **küfr ilə iman** sözlerinin təfriq-

<sup>1</sup> Məcəmiü'l-adəb. Elmul-bədi. Mührəri Mühəmməd Rüfat. Sahibi və naşiri: Kitabçı Qaspar, 1308/1930, s.324.

<sup>2</sup> Mahirə Quliyeva. Klassik Şərq bəlağəti və Azərbaycan adəbiyyatı. Bakı, "Ozan", 1999, s.126.

lənməsi üstündə qurulmuş, ikinci misrada cəmləşmiş şəkildə istifadə olunan bu ifadə əks şəkildə işlədilməklə, istər mənə, istər düzüm, istərsə də təqdim poetikası baxımından şeirə zənginlik qatmışdır. Bu da bir daha qeyd edək ki, türk dillərində, o cümlədən, Azərbaycan dilində təkrarlar sisteminin poetik dilin, üslub işlətməlerinin başlıca stimullarından biri kimi çıxış etməsinə bağlıdır. Bu sayaq mətnlərdə ritmiklik, şeir əlamətləri güclüdür və qədim türk şeiri bu sistemə söykənir.<sup>1</sup>

Təbdil sənətinə galincə, bəzən hər beytin ayrı-ayrı misraları ardıcıl olaraq yarı-yarı əksinə çevrilir, yəni söz sırası dəyişilməklə təkrar edilir ki, bu da şeirin ahəngdarlığına gözəllik verir:

**Nuşin ləbinin ləli, ləli ləbinin nuşin,  
Şirin görərəm candan, candan görərəm şirin.**

Nuşin ləbinin ləli → ← ləli ləbinin nuşin,  
Şirin görərəm candan → ← candan görərəm şirin.

Cana, üzünüz ayı, ayı üzünüz, cana,  
Rəngin çu güli-əhmər, əhmər çu güli-rəngin.

Hər kimsə səni görməz, görməz səni hər kimsə,  
Çəkdin çəkədir hicran, hicran çəkədir, çəkdin.

Hər kim sözün eşitdi, eşitdi sözün hər kim,  
Təhsin qılادır əz can, əz can qıladır təhsin.

<sup>1</sup> Kamil Veli Nərimanoglu. Azərbaycan eposunun poetik sintaksisi. "Oskar", Bakı, 2009, s.165.

**Cana, Nəsimini gör, gör Nəsimini cana,  
İstin qamudan sözü, sözü qamidan istin.**

(Nəsimi, Məndə siğar, s.133)<sup>1</sup>

**Əks və təbdil** sənətinin şeirdə birgə işlədilməsi mənaya zənginlik gətirməklə yanaşı, şeirin düzən və ahənginə də xüsusi ecəzkarlıq qatrı. Ədəbiyyatda bu sənətin şeirdə qoşa işlədilməsi halları da öz geniş intişarını tapıb:

**...Hər düzün bir yoxusu, hər yoxusun bir düzü var.**

Və ya:

**...Hər kamalın bir zavalı, hər zavalın bir kamalı.**

\*\*\*

**Əks və təbdilin** cinasla birgə işlədilməsi şeirə xüsusi bir incəlik bəxş edir:

سَفَرِيْ كَرْد وَقَتِيْ بَهْرِيْ  
<sup>2</sup> وَقَتِيْ بَهْرِيْ سَفَرِيْ كَرْد .

\*\*\*

Nəsimi sənətkarlığının daxili zənginliklərini araşdırıcıca, onun dil-üslub ənənələri ilə zəngin olan yaradıcılığının İslam mədəniyyəti və özəlliklə də Quranı-Kərimin bələğət möcüzəsi ilə six bağlılığının bir daha şahidi oluruq. Onca qeyd etdiyimiz kimi, şairin şeirə musiqi övqatı qatmaq istəyi güclüdür və özünü ayrı-ayrı hərf birləşməsi

<sup>1</sup> Mahirə Quliyeva. Klassik Şərq bələğəti və Azərbaycan ədəbiyyatı. Bakı, "Ozan", 1999, s.127.

<sup>2</sup> Məcmiül-ədəb. Elmul-bədi. Müəhriri Müəmməd Rüfət. Sahibi və naşiri: Kitabçı Qaspar, 1308, s.324.

üstündə yazılış şeirlərdə daha qabarlıq şəkildə göstərir. Bu ənənə, kök etibarı ilə Quranın əlifat hərfləri ilə başlayan 29 surəsindən irəli gəlir.

Allahın sırıldılardan hesab edilən hürufü'l-müqəttaa Qurani-Kərimdə özünü iki şəkildə göstərir:

1. *Hürufü'l-müqəttaa aya hüququna malik olub, müstəqil şəkildə nömrələnib. Bu hərflərin arxasında mənə qatılarının olması labüddür, hətta bir qismi açıqlamasını tapıb. (Bəqərə, Ali-İmran, Əraf, Ta.Ha., Mumin, Qəsəs, Ənkəbut, Loğman, Yasin və s.)*
2. *Bir qismın ayələr də vardır ki, onlar hürufü'l-müqəttaa ilə başlayır (Yunus, Hud, Yusif, İbrahim, Rədd, Sad, Qaf və s.). Əvvəlkindən fərqli olaraq, bu ayələr ayrıca nömrə almırda deyil, yəni müstəqil aya deyil, mövcud ayənin tərkib hissəsi kimi qeyd edilmişdir. Bu da yalnız Allahın kitabına məxsus sırıldılardır.*

Bədii ədəbiyyatda geniş istifadə edilən eyhamül-vəsl (hərflərin eyhamla birləşdirilməsi), əslində Quran ənənələrindən irəli gələn bədii ifadə vasitəsidir. Eyhamül-vəsl Quranı-Kərimin bəzi ayələrləndəki hürufü'l-müqəttaa ənənəsinin bədii ədəbiyyatda özünəməxsus inikas formasıdır.

Elmin İnkışaf Fonduñun dəstəyi ilə tədqiq etdiyimiz “Aşıq yaradıcılığı və dastanlar Şərq poetikası və islami dəyərlər baxımından” kitabında apardığımız geniş araşdırmlar nəticəsində “eyhamül-vəsl”in istər aşiq, istərsə də klassik ədəbiyyatda istifadəsinin təsnifatını müəyyənləşdirmişdik:

1. *Hərflərə mənə yükü verilərək, arzuolunan mətləbin əldə edilməsi;*

\* Bax: Mahirə Quliyeva. Aşıq yaradıcılığı və dastanlar Şərq poetikası və islami dəyərlər baxımından. Bakı, “Elm və təhsil”, 2016, s.319.

2. *Şairin hərfləri birləşdirərək asanlıqla arzuolunan məqsədə nail olması;*
3. *Şairin hərfləri sadalaması və sonda ince eyhamla onları birləşdirərək, arzuolunan mətləbi əldə etməsi (izahlı eyhamül-vəsl);*
4. *Ərəb dilinin səciyyəvi xüsusiyyətlərindən meydana gələn “eyhamül-vəsl”.*<sup>1</sup>

Hərflərə mənə yükü verərək, ince eyhamla arzuolunan məqsədin əldə edilməsinin ən maraqlı nümunələri Nəsiminin “Seçilmiş əsərləri”na daxil olmuş “Əlif lam” və “Tərs əlifba” başlığı altında cəmləşdirilib.

Nəsiminin “Əlif lam” və “Tərs əlifba”sına münasibətinə H.Arasılmın tədqiqatında rastlaşdıq. İmadəddin Nəsimi yaradıcılığının bu məqamına önmə verən alim yazar: “Nəsiminin “Əlif lam” və “Tərs əlifba” adlanan əsərləri də maraqlıdır. Belə şeirlərdə hər beyt, bəzən də hər misrənin ilk kəlməsinin ilk hərfləri ərəb əlifbasının sıra ilə düzültüyü əsasında qurulur. ... Tərs əlifbadə işə şeir əlifbanın son hərfi ilə başlayıb ilk hərfə doğru gedir. Bu şeirlər ərəb əlifbasının sayına uyğun 28, bəzən də fars əlifbasında olduğu kimi 32 hərfi əhatə edir.<sup>2</sup>

H.Arasılmın tədqiqatında “əlif lam” və “tərs əlifba”nın ilk dəfə Nəsimi yaradıcılığında yer aldığı və sonrakı ədəbiyyatda, xüsusilə aşiq ədəbiyyatının Füzulisi hesab edilən Aşıq Ələsgər yaradıcılığında geniş inkişafını qeyd edir.<sup>3</sup>

Ərəb əlifbasının ardıcıl düzümü üstündə yazılmış bu sayaq şeirlərdə vahid Allaha işarə edilməklə yanaşı, hər bir

<sup>1</sup> Mahirə Quliyeva. Aşıq yaradıcılığı və dastanlar Şərq poetikası və islami dəyərlər baxımından. Bakı, “Elm və təhsil”, 2016, s.319.

<sup>2</sup> Bax: Həmid Arası. Azərbaycan ədəbiyyatı: tarixi və problemləri. Bakı, “Gənclik”, 1998, s.282.

<sup>3</sup> Yenə orada.

hərfin müəyyən simvolik mənası da səciyyələndirilir, hər bir hərf üçün işarə edilən məzmun mövcud hərflər daxilində ümumi məzmunun süjet xəttinə bütövlük gətirir.

Maraqlı bir başqa məqam da ondan ibarətdir ki, “Əlif lam”la başlanan şeirin birinci beyti Allahın tərifinə həsr edildiyi kimi, “Tərs əlifba” ilə yazılın şeirin birinci beyti də məhz Allahı vəsf edir:

Əlif – Ə’la qamətin hər kim görər bican olur...

Əlif – Allah, sidrə boyun müntəhadır müntəha...

\*\*\*

Yey – Yüzün mahiyyətidir aləmə nuri-nəcət...

Yey – Yenə siğndım ol sübhənə mən...

Digər hərflər daxilində isə Quran mövzu və motivləri, İslam dəyərləri nəzmləşdirilir ki, bu da şeirin məzmun və mənasına bütövlük və kamilllik gətirir.

### *1. Hərflərə məna yüksü verilərək arzuolunan mətləbin əldə edilməsi*

Əlif – Allah, sidrə boyun müntəhadır müntəha,  
Çün cəmalindədir ərrəhman ələl-ərş istiva.

Bey – Bilindi qəddinin həddi nə miqdardı olduğu  
Bildilər kim, tuləhu sittun za'rən fissəma.

Tey – Türəbilər əlində Zülfiqar şəmşirü tiğ,  
Fərzəbu buyruldu həqdən, həm buyurdu Müstafa.

Sey – Səvab ola anıncın həq yolunda verdi can,  
Dərdinə həqdən dəvadır, rəncinə yüz min şəfa.

Cim – Camalın nurudur kim, doğdu məşriqdən tamam,  
Sö'lə verdi hər dərəcdən şöylə kim, nuri-ziya.

Hey – Həyat irdi ləbindən Xızrū İsa oldu hey,  
Dərdmənd aşıqlərin dərdinə oldu çün dəva.

Xey – Xəbərdar olmayanın təxtini div aldı div,  
Bixəbər oldu özündən şöylə qaldı ömrha.

Dal – Dəlil oldu dəhanın rəmzinə qıldı əyan  
Bildi bildirdi rəsulu həm Əliyyəl-Mürtaza.

Zal – Zakir sufilər çox zikrə məşğul oldular,  
Geydilər şal, işləri al, taəti zərqü riya.

Rey – Rəhmanırrəhim oldu camalın aşiqə,  
Niçün Adəm dedi, bismillahi-zülfəzlül əla.

Zey – Zahid zöhd ilə bəzətdi tacü xırqəsin,  
Batını oldu müləvvəs, zikrini qıldı həba.

Sin – Səadət darını verdi, Süleyman təxtini,  
Onlara kim, sidq ilə bu yolda çəkdilər cəfa.

Şin – Şəhid oldu olar kim, həq yolunda öldülər,  
Qəm yeməz onlar ki, bildi həqdir ona qanbəha.

Sad – Sadiqdir olar kim, sabri qıldı ixtiyar,  
Dilbərin yolunda gör kim, lütfə irdi daima.

Zad – Zəlalətdən xilas etdi bizi Fəzli-ilah,  
Cism anındır, nitq anındır, ruh anındır cümləha.

Tey – Tahirdir vücudu onların kim, batını,  
İçdilər cami-müsəffa, buldular sidqü səfa.

Zey – Zahir gördüler həqqi olar kim, gördülər,  
Görmiyənlər gözləri kur oldu, şöylə kim, a'ma.

Eyn – Əyan eynəl-yəqin oldu liqayi-hüsni-dust,  
Hər kimin həqq gözün açdı gördü didarı-xuda.

Çeyn – Ğeyrətli kişilər qasıl olmaz kənddudan,  
Şərm edər həqdən utanur, nəfsinə verməz riza.

Fi – Fəna darında hər kim bulmaz olursa nəcat,  
Fikri fasiddir onun kim, ömrünü qıldı həba.

Qaf – Qövseyən oldu qaşın aşiqə mehrablar,  
Səcdəgah oldu anıncın şahi-cümələ ənbiya.

Kaf – Kəlamüllah ilən səb'ülməsanidir üzün,  
Zülfü qaşın kirpigindir yeddi ayat xəttiha.

Lam – Ləbin oldu Məsiha cün üzün sübhü nəhar,  
Zülfünün sirri qəmərdir, üzünün şəmsi-züha.

Mim – Mələk surətli dilbərsən, aya bədri-münir,  
Hüsni-Yusifən, təcəlli eylədi nuri-xuda.

Nun – Nihan oldu ləbindən çəsmeyi-abi-hayat,  
Hər kim içdi, vacib oldu cənnətül-mə'va ona.

Vav – Vəchin Kə'bəsinə kim ki, qılımadı sücud,  
Adı div oldu, anıncın qaldı şöylə mübtəla.

Hey – Hidayət eylədi Mehdiyyü Qur'ani-mübən,  
Ol ki, aşşa xilqətində bizə oldu rəhnüma.

Yey – Yuvəsvisdən xilas olmaq dilərsən adəmi,  
Oxu ismi-ə'zəmi kəndözünə urğlı dua.

Lam Əlif – Si hərf olubdur bəlkə simurğı-cahan,  
Bilmədi əslin hürufun kim, dedi bu hərfə la.

Pey – Pənahimdır mənim həq, pərdədarımdır bu dəm,  
Padşahım, xanım olur, mənə verdi dəstü pa.

Cim – Çəhar ünsür kim, məbdəidürür hər şeyin,  
Bunda buldu həqqi külli-ənbiyavü övliya.

Ji – vü jalə, çeşməi əbru, zülfü rüx, bu xəttü xal,  
Müşəffü-həqdir müəyyən gər oxursan taliba.

Gaf – Gönülüdür Nəsiminin məhəbbətdən sərir,  
Şol şəha kim, kölgəsidir zilli-simurğü hüma.

\*\*\*

Əlif – Ol qəddinə öğündigiçün sərvü çinar,  
Olmadı onlara göftarü nə rəftarü nə bar.

Bey – Bu gün badi-səba zülfünə tuş oldu məgər  
Ki, dilü can elinə mişkü əbir etdi nisar.

Tey – Təmənna edən ancaq tapuna mən deyiləm,  
Bu həva ilə keçər şeyxü fəta, mirü küber.

Sey – Səradan çəkərəm ah sürəyyaya irər,  
İllər ilə sana bir gün nə əcəb etmədi kar.

Cim – Can gözü görər nuri-camalında sənin,  
Lövhə-dildə yədi-qüdrət yazalı nəqşü nigar.

**Hey – Həyati-əbədi** buldu vüsalında irəm,  
Fırqətin zəhrin içər, ey neçələr leylü nəhar.

**Xey – Xətindən** utanır nəsx ilə reyhanı sülsü,  
Ta mühəqqəq ana manənd olalı xəttü qüber.

**Dal – Dərd** ilə düşən könlümə məh mehridir ol,  
Üz ürüb qürbətə bir gün eləyim tərki-diyyar.

**Zal – Zikr** etdigi bu kim ləbinin şəkkərini,  
Tutiyi-canü könül bir dəm ola xoşgöftar.

**Rey – Rəqibin** üzünə baxma, eşitmə sözünü,  
Dilbəra, çünkü anın qövlidürür cümlə fişar.

**Zey – Zəmanın** nəsinə şad olayım, bir ləhzə,  
Dili-qəmginimə hiç vermədi aramü qərar.

**Sin – Sahir** gözünün məkrini dil şərh edəməz  
Ki, nə cadu bilir ol fitnələri, nə əyyar.

**Şin – Şol** zülf ilə xal oldu mana danəvü dam  
Ki, bu dil mürğı du aləmdir ana seydü şikar.

**Sad – Səbr** et dedi dildar bu gün mana, dedim:  
Aşıqə səbr mahal oldu dəxi qeyrətü ar.

**Zad – Zərb** uralıdan canımı məstanə gözün,  
Getmədi başda dəxi xəmr iləvü gözdə xümar.

**Tey – Tolu** könlüm evi nuri-təcəllayı-camat  
Ki, görükəz gözümə zərrəcə əgyar, nə yar.

**Zey – Zalim** gözünə hey de ki, cövr eyləməyə,  
Etməsin şəmsü qəmər kimi məni zarü nizar.

**Eyn – Aşıqlərə** aləmdə çə duzəx, çə behişt,  
Bir olur tirəvü mehri üzü məstani-bahar.

**Ğeyn – Ğeyrət** budur, ey şah ki, kuyində müdam,  
Ta ki, ömrüm ola ləbbeyk edəlim çakərvər.

**Fey – Fərda** səni təftiş edə aşiq, göricək  
Nə rica ana behişt ola, nə heysiyyəti-yar.

**Qaf – Qaşınla** gözün, zülfü dəhanın həvəsi  
Bizə nə izzətü hörmət qodu, nə elmü vüqar.

**Kaf – Ki** urdu yədi-qüdrət, dedi bir huri-lətif  
Gəlmədi sənciləyin, gəlməyə ta ruzi-şumar.

**Lam – Layiq** ləbinə lə'l degil, gül rüxüna  
Kim, anın mə'dəni səng oldu, munun mişki-tatar.

**Mim – Mürğı-dilü** can istəməyə bağlı-behişt,  
Kaşıyan zülfü-həbib ola, xətü xalı mədar.

**Nun – Novruz** olucaq yar ilə xoşdur gülü mül,  
Çalına çəngü rübab, oxuna üşşaqi-nigar.

**Vav – Var,** uymagılən sən bu yavuz nəfsə bu gün,  
Adəmin hur mələk həmdəmi niçün ola mar.

**Hey – Həvəs** etmə Nəsimi, büti-hərcayıyə kim,  
Ola əğyar ilə yar, edə vəfadarıni zar.

**Lam alif – La** deməzəm gər məni qəl edə gözün,  
Dili Mənsursifət eyləyəsən zülfünə dar.

Yey – Yeri eylə tənə’üm yemədən səni bu yer,  
Kim əcəl çənginə düşsə, sənəmə, sanma çıxar.

\*\*\*

Əlif – Ə’la qamətin hər kim görər bican olur,  
Bey – Bəşarət buldu hər kim dilbəri sultan olur.

Tey – Təmənna vəslini etdim, niyazım uşbudur,  
Sey – Sənə etməklik üçün uş canım qurban olur.

Cim – Cümlə xubların sultani sənsən, ey pəri,  
Hey – Hüsn içrə nigarım Yusifi-Kən’an olur.

Xey – Xəyalın könlümü yaxdivü yandırıdı məni,  
Dal – Divanə olub əz qəm ki, bağrim qan olur.

Zal – Zövqüm var ola ki, ta sənin eşqində mən,  
Rey – Rəvayət qıldı mana kirpiyi peykan olur.

Zey – Zavalın olmasın, canım fəda olsun sana,  
Sin – Səadət görsə, dermən bağrim uş büryan olur.

Sin – Şərabi-ləblərini içənə yoxdur zaval,  
Sad – Sün’ünlə yenə kövnü məkan bustan olur.

Zad – Zəll ayı üzündür cümlə hərfi-kəfi-nun,  
Ayn – Aləm xəlqi mana sənsizin düşman olur.

Ğayn – Ğarət qıldı barca ləşkəri can şəhrini,  
Fey – Fəraqın yaxdı oda, uş könül giryən olur.

Qaf – Qüvvət qalmadı artıq təhimdə taqətim,  
Kaf – Kafir gözlərin kim Rüstəmi-dəstan olur.

Lam – La yoxdur könüldə doğdu eşqimdən əvəl,  
Mim – Müsəlsəl kirpiyindir oxları pərran olur.

Nun – Necə baxdım mən əndər rövşənayı boyuna,  
Vav – Vallah sənsizin cənnət mana zindan olur.

Hey – Həvəslənib dilərmən şol qəmərtək üzünü,  
Lam əlif – La dolğunub baxsam, cahan viran olur.

Ey Nəsimi, eşq ilə ayıtdın qəzəlni yar içün  
Yey – Yanağın güllərinə cümlə can heyran olur.

\*\*\*

*1a. Əks istiqamətdə “yey”-“əlif” üzrə  
söz-məna oyunu üstündə qurulan nümunələr:*

Yey – Yüzün mahiyyətidir aləmə nuri-nəcat,  
Lam əlif – Lareybə illa vəchəhü ana cəhat.

Hey – Hilalın qabü qövseyn, qaşların mehrabdır,  
Vav – Vəhdət nuru üzün, saçların vəl-mürsəlat.

Nun – Nə mə’nidən qiyamət qamətindən kəşf olar,  
Mim – Müvəhhidlər dedilər üzünə vən-naziat.

Lam – Lə’lin cür’əsindən aləmi məst eylədin,  
Kaf – Kafidir ləbindən içənə abi-həyat.

Qaf – Qur’andır camalın, bu kəlamı həq dedi,  
Fi – Fələk dövründə buldu Kə'bənin içində lat.

Ğeyn – Ğeyrə sümə vəchüllah yox, ey müddəi,  
Eyn – Elmi-fəzli-həqdir kəşf edər hər müşkilat.

Zey – Zühur oldu çü İsa Mehdiyi-sahibzəman,  
Tey – Tanıqdır, nitqi xatəm qandasan getdi məmat.

Zad – Zəlalət mülkünü nitqilə mə'mur eylədi,  
Sad – Səfa kəsb etdi andan əhli-həq buldu səbat.

Şin – Şəmsi-aftabam, cavidanəm ləm-yəzəl,  
Sin – Səadət vacib oldu Fəzli-həqdən mümkünət.

Zey – Zülahın şərh edərkən aləmə şirin təbin,  
Rey – Rəvan oldu bu nəzmin mə'nisi həmçü Fərat.

Zal – Zikrimdür camalın ayəti hər sübhü şam,  
Dal – Də'visi yalançı sufilərin oldu mat.

Xey – Xəyalım dolaşlı zülfünün sevdasına,  
Hey – Həyatım qapdu şövqün ləşkəri vəl-adiyat.

Cim – Camalilə cəlalın mə'nisi bir nurdur,  
Si – Sürəyyayı səmadan göstərər ənvarzat.

Tey – Təalillah ki, mislin görməmiş dövri-fələk,  
Bey – Bəqa mülkü sənindir, ey Nəsimi, şəş cəhat.

Əlif – Allahdur ki, olmaz nitqi-zatından cüda,  
Uş kitabü həyyi-mütləq, uş Məsihi-mö'cüzat.

\*\*\*

Yey – Yenə siğindim ol sübhənə mən,  
La Əlif – La demədim ol xanə mən.

Vav – Veylindən iraq olmaq üçün,  
Hey – Həmişə aşiqəm Fürqanə mən.

Nun – Nə kim qıldıñ günah tutdum ümid,  
Mim – Məhəmməd Müstafa sultanə mən.

Lam – Ləbbeyk çağırılanlar həqq çün,  
Gaf – Göstər, görəyim cinanə mən.

Qaf – Qadırsən bizi irgürməyə,  
Fey – Fələkdən keçirib seyrənə mən.

Ğayn – Ğeyrat issi aşıqlər ilə,  
Ayn – İşrət irgürəm Keyvanə mən.

Zay – Zülm qılmağa olmadım şərik,  
Tay – Tanıqdır həq bilir, insanə mən.

Zad – Zərbindən dedin kim, qurtulam,  
Sad – Səbr edərisəm böhtanə mən.

Şin – Şeyllahüm oldur Tanrıdan,  
Sin – Səadət babin açam canə mən.

Zey – Zaval irmiyə bu din mülkinə,  
Rey – Rəfiq olmayıacaq şeytanə mən.

Zal – Zakirlərdən olayım derəm,  
Dal – Dəlalət eylərəm rəhmanə mən.

Xey – Xeyrəndişə mö'minlər ilə,  
Hey – Hərifəm anda ki, ürfanə mən.

Cim – Cəhənnəmdə sanıram gircək,  
Sey – Səqil kişi ilə bustanə mən.

Tey – Təmənnənam-həqdən oldur satmiyam,  
Bey – Bəqa mülküňü bu viranə mən.

Əlif – Allah yarı qılırsa mana,  
Dərdimi irişdirəm dərmanə mən.

Der Nəsimi sana, aqlın yar isən,  
Kəndüzimni yazaram fərmənə mən.<sup>1</sup>

## 2. Şairin hərfləri birləşdirərək asanlıqla arzuolunan məqsədə nail olması

Aşağıda qeyd edəcəyimiz nümunə Nəsiminin pəltəknamə yönülü qəzəllərinindəndir. Qeyd etdiyimiz nümunədə hərf birləşmələrinin digər hərfə cəmləşməsi özünü göstərir.

Gə, gə, gə, gəl ki, sevirəm sə, sə, sə, sən məhi-Çini,  
Za, za, za, zar oluban mən çə, çə, çə, çənd nişini.  
Dü, dü, dü, dür təki dilər, ve, ve, ve, verdi, sana həq,  
Sə, sə, sə, səvsə gərəkdir di, di, di, dişləri səni  
Sö, sö, sö, sözləri elər, şə, şə, şə, şəkkəri-kəsad  
Gö, gö, gö, göyləri elər, se, se, se, sehri mübini.<sup>2</sup>

Hərf birləşmələrinin dəfələrlə təkrarı, bir növ, Allaha sevgidolу yaşanan anın uzunmüddətliyini təmin edir.

<sup>1</sup> İmadəddin Nəsimi. Seçilmiş əsərləri. Azərnəşr, Bakı, 1973, s.538.

<sup>2</sup> Yenə orada, s.68.

Araşdırımlar nəticəsində qeyd etdiyimiz mövzu ilə bağlı “Şərq şeirində pəltəknamələr” adlı maraqlı bir məqalə ilə tanış olduq. Məqalənin müəllifi çağdaş Türkiyə ədəbiyyatşünaslığında folklor örnəyi kimi öyrənilən pəltəknamələrin daha artıq maraq doğuran nümunələrinin divan şeiri nümayəndələrinə məxsus olduğunu qeyd edir.\*

Müəllif yazar: “... əslində fiziki qüsür sayılan pəltəklik ... çağın zövqünün göstəricisi kimi maraq doğurur”.<sup>1</sup>

O, qiyafətnamə, əlifnamə kimi pəltəknamə adlı tanınan şeir şəklinin də türk divan ədəbiyyatında ilk örnəyinin Nəsiminin adı ilə əlaqəli olduğunu qeyd edir.

Hərflərə mənə yükünün verilməsindən danışarkən, mövzudan kənara çıxmışımızın zərurılığını duydum. Əslində, çıxdığımız bu haşıyə elə mövzunun müfəssəlliyi və ənənəviliyini göstərmək namənədir.

Nəsimi şeiri öz bədii metodu, dil-üslub keyfiyyətləri baxımından Şərq ədəbiyyatı ənənələri ilə yaxından bağlıdır. O öz səsləflərinində Şeyxoglu, Səyyad Həmzə, Aşıq Paşa, Əvhədi, Qazi Bürhanəddin və başqa şairlərin şeirlərinə nəzirələr yazmışdır. Bununla yanaşı, Nəsimi yaradıcılığı da Şərq ədəbiyyatına güclü təsir göstərmişdir. Bir sıra şairlər Nəsimi əsərlərinin bədii gözəlliyində öyrənmiş, onun humanist ideyalarından, mübariz və döyüşkən poeziyasından ilham almışlar. Əlişir Nəvai, Füzuli, Lütfi Şeyxi, Niyazi, Bəyazi, Həbibli, Xətai, Qul Nəsimi, Cahanşah Həqiqi və başqa sənətkarlar Nəsimi ırsinə dərin rəğbət bəsləmişlər.<sup>2</sup>

Başqa bir mənbədə isə Şah İsmayıllı Xətai, Həbibli,

\* Bax: Səadət Şixiyeva. Şərq şeirində pəltəknamələr. Şərq filologiyası məsələləri (doqquzuncu buraxılış). Bakı, 2016, s.187.

<sup>1</sup> Yenə orada, s.191.

<sup>2</sup> Əlyar Səfərli, Xəlil Yusifli. Azərbaycan ədəbiyyatı tarixi. Bakı, “Ozan”, 2008, s.344.

Füzuli, hətta Vaqif kimi böyük sənətkarların Nəsimi təsirindən qurtara bilmədikləri qələmə alınır və Nəsimidən bəhralənmənin iki istiqamətdə özünü göstərdiyi qeyd edilir: "Nəsimi yaradıcılığının təsiri ədəbiyyatımızda iki istiqamətdə davam etmişdir. Onun görüşlərini qəbul edən hürufi şairlər – Xəlili, Sururi, Tüfeyli və başqaları. Bu şairlər Nəsimi mövzularını təkrar-təkrar qələmə almış, rəmzi ifadələri hürufi mənasında işlətmışlər. Lakin hürufi olmayan şairlər isə Nəsimi irsindən sənətkarlıq öyrənmiş, şairin görüşləri ilə bağlı poetik ifadələri rəmzi mənada deyil, həqiqi mənasında işlətmışlar... Nəsimi irsi Xətaiya daha qüvvətli təsir göstərmişdir... Biz bu təsiri Həbibə yaradıcılığında da görürük. Füzuli də yaradıcılığının ilk dönməndə Nəsimidən çox öyrənmiş, onun ilk dəfə şeirimizə götirdiyi bədii poetik ifadələrdən geniş istifadə etmişdir".<sup>1</sup>

Göründüyü kimi, Azərbaycan ədəbiyyatı tarixini yaran ustad alimlərimiz, istifadə etdikləri zəngin material əsasında Nəsimidən təsirlənməni geniş və müfəssəl şəkildə qələmə almışlar. Biz isə, tədqiq etdiyimiz mövzu və qaynaqlandığımız materiallara əsasən Nəsimi, Xətai və Füzuli irsində ənənələrin biri-digərini tamamladığı, özünəməxsusluğunu saxlamaq şərti ilə, müxtəlif zaman çərçivəsində bir-birinə sırayət etdiyi qənaətinə gəlirik.

Bu anlamda da hərfələr mənə yükü verərək, arzuolunan məqsədin əldə edilməsi ilə bağlı yuxarıda qeyd etdiyimiz təsnifatın üçüncü və dördüncü bölmələrinə Füzuli yaradıcılığından götirilən nümunələrlə aydınlıq götirərək, iki şairin yaradıcılığında ənənələrə sadıqliyi və təsirlənməni qabarlıq şəkildə göstərmək istəyirik:

<sup>1</sup> Həmid Arası. Azərbaycan ədəbiyyatı: tarixi və problemləri. Seçilmiş əsərləri. Beş cilddə. Bakı, "Gənclik", 1998, s.284.

### *3. Şairin hərfələri sadalaması və incə eyhamla onları birləşdirərək arzuolunan mətləbi əldə etməsi*

Səndən bulubdur Əhmədi-Mürsəl məqami-qürb,  
Təhsini "Ya" vü "sin" ilə taşrif – "Ta" vu "ha"<sup>1</sup>

Müəllif bu qəzəlində Allaha müraciət edərək Qurani-Şərifin otuz altıncı "Ya. Sin" və iyirminci "Ta. Ha" surələri ilə Məhəmməd peyğəmbərin (s.a.s) bəyənilməsi və şərəf-lənməsinə işaret edir.

### *4. Ərəb dilinin səciyyəvi xüsusiyyətlərindən meydانا gələn eyhamül-vəsl:*

- a. hərfələrin şeirin məzmununa uyğun olaraq tək-rarlanması ilə
- b. hərfələrin sıra və ya şəkli formasından əldə edilən mətləb.

a. Leyli yolunu tutub durardı,  
"Sən gördün ola?" – deyib sorardı.  
Yəni bu bəhənə ilə bir dəm,  
Yarın görə, ola şadü xurrəm.  
Elmi-xəta ömrün eyləyib sərf,  
Məşq etmiş idи hamin iki hərf:  
Bir səfhədə "lam"ü "ya" mükərrər,  
Yazardı onu, qılardı əzbər

<sup>1</sup> Məhəmməd Füzuli. Əsərləri, I c. Azərbaycan SSR Elmlər Akademiyası, Bakı, 1958, s.

**Kim: “bu iki hərfdir muradım,  
Rövşən bular İlədir səvədim”.**<sup>1</sup>

Bu misalda Füzuli “mükərrər” sözü və “bu iki hərfdir muradım”, – ifadəsinə işlətməklə, arzuolunan mətbənin “Leyli” olduğunu çox incə və şairənə tərzdə ortaya qoyur:

**b. Doğruluq ilə istə ülüvvi-məqam kim,  
Gəldikcə halinə verə dövri-falək rəvac.  
Doğruluq ilə hərflərə sədrdir əlif,  
Ya hərfini ayağə buraqmışdır evicac,  
Doğruluq ilə gəz ki, səni sərbülənd edə,  
Əkrilər ilə eyləmə, əlbəttə imtizac.  
Ya ixtilati ilə sərir oldu payimal,  
Başda məqam tutdu əlif nüsərətilə tac.<sup>2</sup>**

Füzuli bu qıtəsində “əlif” və “ya” hərflərinə, onların şəkli formasına və ərəb əlifbasında tutduğu yerinə görə, mənə yükü verərək nəzmə çəkmışdır. Allahın adının ilk hərfi, onun simvolik rəmzi olan “əlif”i bütün hərflərə sadr, sira etibarı ilə sonuncu və şəkli formasına görə əyri olan “ya” hərfini isə əyriliyi simvolu, ayaqda (sonda) duran bir hərf kimi dəyərləndirir.

Müəllif incə eyhamla “əlif” hərfi ilə böyüklüyü, hətta zamana və məkana siğışmayan, hər şeyin fəvqündə duran böyüklüyü – Allaha, “ya” hərfi ilə isə əksinə olaraq, yolunu azmışlara, dindən sapınanlara işarə edir. Hərflər arasındaki bu fərq yalnız sira və şəkli forması ilə məhdudlaşdır. Qitədə təzadlı şəkildə işlənən sözlər də (doğruluq, əkrilər,

<sup>1</sup> Məhəmməd Füzuli. Əsərləri, I c. Azərbaycan SSR Elmlər Akademiyası, Bakı, 1958, s.59.

<sup>2</sup> Yenə orada, s.382.

sərbülənd, payimal və s.) məzmunə öz qatqısını əlavə edir. Xalıq-xilqət arasındaki həyatı eks etdirən ədəbiyyat Quranın nəsihət, ibrat, hikmətdən, onun üşlub və ecəzarlılığından bəhrələndiyi kimi, Allah-Təəalanın sırrı kimi qeyd edilən, bəzən açıqlaması olan, bəzən də sırr olaraq qalan (onu Allah bilər) muqattaa hərflərindən və ya daha doğrusu, bu ənənədən yetarincə bəhrələnərək, şeiriyyata, sənətə lafz-mənə vəhdətini gücləndirən bədiilik gətirmişdir.<sup>1</sup>

Bir daha qeyd edək ki, Şərqdə klassik ədəbi irlərin sözmənə incəliyi, bənzərsiz poetik düzəni, bu düzənin qəliblənmiş nizamlı kateqoriyaları ilk növbədə dünya mədəniyyətinin möhtəşəm söz abidəsi olan Quran'dan qaynaqlanır. Müsəlman xalqları Quranın söz-mənə gözəlliyi və kamiliyyindən doğan möcüza müqabilində öz ədəbi yaradıcılığını cilalamışlar. Qurani-Kərim bədii söz sənəti üçün örnek olaraq XX əsrin əvvəllərinədək öz təsirini davam etdirmişdir.<sup>2</sup>

Quran motiv və süjetlərinin ədəbiyyata gətirilməsində əksər halda təzmin, iqtibas, həll, işarə və s. bədii ifadə vasitələrindən istifadə edilir ki, mənbələrin bəzilərində onlar “mülhəqati-mufidə” adı ilə qeyd edilir.

محلّحات مفیده کندولردن جدا استقاده اولنان [ارسال مثل. اقتیاس. تضمین. عقد و حل. اخذ و سرقه. تلمیح] نامنده اولان بدبیعه لردر (٣٨٠) مجامع الادب . علم الديني. محتری محمد رفعت<sup>3</sup>

Quran bələğətinin ecəzkarlığı şairlərin və söz sərraf-

<sup>1</sup> Mahira Quliyeva. Aşiq yaradıcılığı və dastanlar Şərq poetikası və islami döyərlərin baxımından. “Elm və təhsil”, Bakı, 2016, s.324-325. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fonduñun dəstəyi ilə yazılmış qrant layihə.

<sup>2</sup> Mahira Quliyeva. Azərbaycan ədəbiyyatı ərəb-müsəlman nəzəriyyəsi kontekstində, “Elm və təhsil”, Bakı, 2017, s.7.

<sup>3</sup> Məcməiül-ədəb. Elmul-bədi. Sahibi və naşiri: Kitabçı Qaspar, 1308, s.312.

lарының қалбінә үә рубуна нұғуз етmiş, онлар бу мөсүзә үә сеңін тәсіри ілә öz истедад үә мәхарәтлерини söz сөнәтінін ціланасына үә зәңгінләşdirilmәсінә сәр етmişләр. Бунуна ынасы, Quran бәлағаттәндән faydalanaraq айы-айы аяләре öz әсерләрендә өзділі үслуби fәndlәr үә бәдii qâliblәre salan şairlәr gözәl şairanә lövhәlәr yaratmış, sözlәrinin etibar dәrcесини yükseltmişlәr.

Qeyd etdiklərimizi Nəsimi şeiriyyatında izleyək:

Çün əzazil “əhsəni-təqvim”ə baş endirmədi,  
Ondan sirri-Kəbeyi-hənnan umursan, nə əcəb?

(Nəsimi. Məndə siğar, s.16)<sup>1</sup>

Bu beytde şair maraqlı bir bədii-poetik təsvir işlətmişdir. Birinci misradakı “əhsəni-təqvim” ifadəsi Quranın Tin surəsinin 4-cü ayəsindən götürülmüşdür.

لَدُّ خَلَقْتَنَا إِلَيْسَانٌ فِي أَخْسَنِ تَقْوِيمٍ

Həmin ayəyə görə, Tanrı insanı ən gözəl biçimdə yaradıb. Şair “əhsəni-təqvim” ifadəsini “istiarə” sənəti kimi işlətmiş үә bu məfhum ilə insanı nəzərdə tutmuşdur. Bu beytde iqtibas sənəti istiarə ilə birgə çıxış edərək şeirin mənə təsirini qüvvətləndirir.

Klassik seirdə Quranı-Kərimin ecazkar bəlağetinə məxsus incə poetik vasitələrdən biri olan iqtibasla bəhrələnmə daha geniş yayılmışdır. Xüsusilə, iqtibasla elə ifadələr işlədilmişdir ki, demək olar, onların böyük əksəriyyətinə Azərbaycan klassiklərinin yaradılılığında rast gəlirik. Sadəcə olaraq, müəlliflər tərəfindən bu ifadələrin işlədilməsi özünəməxsus duyum, özünəməxsus sevərlilik, məhəbbət үә sənətkarlıqla işlədilmişdir.

<sup>1</sup> Məcəmiül-ədəb. Elmul-bədi. Sahibi və naşırı: Kitabçı Qaspar, 1308, s.8.

Belə iqtibaslardan biri də İnsan surəsinin 21-ci ayəsindən götürülen “Səqahum rəbbihum” ifadəsidir. Behiştə pak iman үә əmol sahiblərinə verilən tömiz içki belə adlanır.

عَلَيْهِمْ تِبَابٌ سَنْدَسٌ خَضْرٌ وَأَسْتَرِيقٌ وَحَلْوًا أَسْتَارَ مِنْ فَضْلَةٍ وَسَقِيَهُمْ رَبَّهُمْ شَرَابًا طَهُورًا

Səqahum rəbbihum xəmri ləbindən,  
Bəyani-ayəti-Quran degilmə?

(Nəsimi. Məndə siğar, s.65)<sup>2</sup>

Nəsimi yaradılığında Quran'dan iqtibas sənəti ilə istifadəyə six-six rast gəlinir. Onun yaradılığından bəzi misalları götirməyi zəruri hesab edirik:

“Aləl-ərş istiva” gördüm yüzündə  
Ki, yüzün ərş-i-rəhman mənziliidir.

(Nəsimi. İraq divanı, s.38)<sup>2</sup>

Nəsiminin bu beytində istifadə etdiyi “aləl-ərş istiva” ifadəsi Quranı-Kərimin əl-Əraf, Yunus, Rəd, Taha, Furqan, Nəml, Səcdə, Hədidi surələrinin 54, 3, 2, 5, 59, 23, 4-cü ayələrində də öz əksini tapmışdır.

الرَّحْمَنُ عَلَى الْعَرْشِ اسْتَوَى

“Rəhman ərş yaradıb hökmü altına almışdır (ərşə ha-kimdir)”.  
(Taha: 5)

Şair iqtibas sənəti vasitəsi ilə ayədən bir qisimi sitat olaraq götirməklə, məşuqun camalını ucalıq үә əzəmet ba-

<sup>1</sup> Mahirə Quliyeva. Quran bəlağeti үә Azərbaycan ədəbiyyatı. “Nafta-Press”, Bakı, 2008, s.217.

<sup>2</sup> Yenə orada, s.218.

ximündən “Ərş” ilə müqayisə edir:

“Sidrətül-müntəha”nın əqsamı,  
Sayır isən həman otuz ikidir.

(Nəsimi. İraq divanı, s.46)<sup>1</sup>

Sidrətül-müntəha göylər aləmində uca məqam və ən sonuncu menzildir. Nəsimi hürufi şair kimi bəzən bütün varlıq aləminin 32 hərfə bağlayır və demək istəyir ki, Sidrətül-müntəha da hərflərlə əlaqədardır.

Başqa bir nümunəyə müraciət edək:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا تُؤْدِي لِلصَّلَاةِ مِنْ يَوْمِ الْجُمُعَةِ فَاسْتَغْفِرُوا إِلَى ذَكْرِ اللَّهِ  
وَذَرُوا الْبَيْنَانَ تَلْكُمْ خَيْرٌ لَّكُمْ إِنْ كُثُّمْ تَخْلُمُونَ

“Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-veriş buraxın. Bilsəniz, bu, sizin üçün nə qədər xeyirlidir!” (əl-Cümə: 9)

Çün cümə yovmi-dindir ərzü səmadə həqdən,  
Dinin itirmiş ol ki, adinədən cudadır.

Adinə surətində endi Rəsulə cümə  
Taniq bu həq hədisə us qövli-Mustafadır.

Ey cümadən xəbərsiz, cümə gününü bil kim,  
Ol gündə vədeyi-həq uçmaq ilə liqadır.

Çün cümə yovmi-dindir ərzü səmadə həqdən,  
Dinin itirmiş ol ki, adinədən cudadır.

(Nəsimi. İraq divanı, s.16)<sup>2</sup>

<sup>1</sup> Mahirə Quliyeva. Quran bələğəti və Azərbaycan ədəbiyyatı. “Nafta-Press”, Bakı, 2008, s.218.

<sup>2</sup> Yenə orada, s.219.

Quranda cümə – din günü, ibadət günü sayılır. Müsəlmanlar həmin günü alış-veriş və başqa maddi xeyir gətirən dünya işlərini buraxıb istirahət və ibadətlə məşğul olar və Allaha zikr edərlər.

Göründüyü kimi, Nəsimi bu iki beytdə *iqtibas* sənəti ilə Quran ayəsinə işaret edir:

1. Cümə Haqq tərafindən Yerdə və Göydə din güñdür, kim bu gündən ayrırsa, dindən də ayrıdır.

2. Cüməni ibadət etməyən müşrik və natəmizdir, onun sözü və əməli riyadır.

Şair yuxarıda qeyd etdiyimiz müləhizələri Qurandan faydalananma poetikasının ən incə növlərindən olan *hell* və *işarə* sənəti ilə də ifadə etmişdir.

“Sibğətullahivü Mən Əhsənū” həqdən yüzünə  
Arif ol, sibğeyə, həm sibğeyi-sübhan dedilər.

(Nəsimi. İraq divanı, s.95)<sup>1</sup>

صَبَيْعَةُ اللَّهِ وَمَنْ أَحْسَنَ مِنَ اللَّهِ صَبَيْعَةً وَتَحْنَ لَهُ عَابِدُونَ

“(Ey möminlər deyin:) “(Biz) Allahın dinini (rəngini qəbul etdik). (Dini) Allahın dinindən daha gözəl olan kimdir?! Biz ancaq Ona ibadət edənlər”. (əl-Bəqəra: 138)

Quran ayəsinin bir qismini olduğu kimi beytində *“iqtibas”* sənəti ilə işlədən Nəsimi, ən gözəl və ilk dinin Allahı məxsusluğuna işaret edir. Haqq din İslam dinidir və burada tövhid prinsipi əsas yer tutur. “Sibğə” (rəng) məcəzi bir deyimdir. “Sübhan” – Allahın adlarından olub, onun hər şeydən uca, vəsf edə biləcəyimiz sıfətlərdən pak olduğunu

<sup>1</sup> Mahirə Quliyeva. Quran bələğəti və Azərbaycan ədəbiyyatı. “Nafta-Press”, Bakı, 2008, s.220.

bildirir. Şair **sibğeyi-sübhan** ifadəsi ilə tövhid anlamını daha qabarıq şəkildə canlandırmaya çalışır.

\*\*\*

Yeri gəlmışkən, təzminlə iqtibasın incə fərqiనı qeyd edək:

Təzmin bir başqasının kəlamundan öz sözünə bir şey əlavə etməkdir ki, bu da özünü iki şəkildə göstərir:

1. *Tanınmış adam və ya şairin sözləri bəlli olduğundan, müəllifin adı qeyd edilmədən əzx edilir.*

2. *Az tanınan şairin və ya hər hansı bir şəxsin sözündən istifadə edərkən, onun adına işarə mütləqdir.*

İntibabın: *آخر کلاملار کندی کلامنے بىشى علاوه ايمكىن كىدە بىرندە اىكى وجه وارىز:*

*وجه اول - الله حق كلام يك زياده معروف او لمقدر كه او حالده بلا قيد اخذ و تضمين اولنور*

*وجه ثانى - الله حق سوز او قدر معروف دىگل ايشه صاحبته اشارت اولنە رقى المقدىر*

İntibabın: *كلام ، شرع شريفه مختلف دوچىمماڭ شى طېلى سامانك شوق و نشاطنى و اكتريبا متىصح و مستقىد او لمسى كىي احوال مقوله بىي مۇزى او لمق او زوره اول كلامە قران عظيم الشاندن و يا احاديث شريفه تزويء تىويه دىن بىر قطعە المقدىر<sup>1</sup>*

\*\*\*

**Həll.** Bu sənət zahirən təzminə oxşayır. Həll sənətində şair Quran ayəsindən aldığı ifadəni şeirdə həll edərək, öz sözünə bədii çalar verir. Təzmində olduğu kimi, həll sənətində də hər hansı bir ayədən yiğcam bir parça götürülür.

<sup>1</sup> Məcəmiül-ədəb. Elmul-bədi. Sahibi və naşiri: Kitabçı Qaspar, 1308, s.381.

Lakin **təzmin** sənətində həmin parçaya işarə edən şair bir növ tələmih sənətində olduğu kimi, hər hansı bir hadisəni yada salmaqla, yaratdığı obrazın təsirini gücləndirməyə çalışır. **Həll** sənətində isə ayədən gətirilən parça bənzətmə obrazı kimi işlədir. Yuxarıda **əhsəni-təqvim** ifadəsi iqtibas sənəti kimi verilmişdir. Nəsiminin aşağıdakı beytində isə həmin ifadə **həll** sənəti kimi verilir və məsələnin üzü **əhsəni-təqvim** ilə müqayisə edilir:

**Çünki üzün “əhsəni-təqvim” imiş,  
Səndə zühur eylədi sübhənimiz.**

(Nəsimi. Məndə sığar, s.49)<sup>1</sup>

Şair bədii təsviri daha zəngin təxəyyül lövhələri ilə gözəlləşdirmək üçün bəzən ənənəvi adı bənzətmələri də Quran ayəsinə söykənməklə ifadə edir.

Klassiklər öz şeirinin mənə və söz gözəlliyyini zənginləşdirmək üçün, hətta eyni beytdə müxtəlif bədii vasitələrdən – zəncirvari bədiiyyatdan istifadə etmişlər. Nümunə üçün gətirdiyimiz aşağıdakı misallarda **həll** sənəti başqa bədii vasitələrlə birgə işlənərək sözün təsirini gücləndirir:

**“Leylətül-qadr” üstə zülfün, həq kitabıdır üzün,  
Qibləsi aşiqlərin, bil, surəti-rahman olur.**

(Nəsimi. Məndə sığar, s.34)<sup>2</sup>

**Endirmədi baş “əhsəni-təqvim”ə əzazil  
Ani buraxan lənətinə, anın cədəlidir.**

(Nəsimi. İraq divanı, s.15)<sup>3</sup>

<sup>1</sup> Mahira Quliyeva. Quran bəlağatı və Azərbaycan ədəbiyyatı. "Nafta-Press", Baku, 2008, s.211.

<sup>2</sup> Yenə orada, s.222.

<sup>3</sup> Yenə orada, s.223.

Nəsimi yuxarıdakı beytdə “**Könlümdə mənim eşqi-cəmalın əzəlidir**” qəzəlindəki əhsəni-təqvim ibarəsi ilə Tin surəsinin 4-cü ayəsinə işara etmişdir:

“Biz insanı ən gözəl-biçimdə yaratdıq”. (ət-Tin: 4)

Qeyd etdiyimiz beytdə Quranla bağlı iki cəhət nəzər-diqqətimizi cəlb edir: birincisi – Quranda insanın ən gözəl biçimdə yaradılması fikridir. Quran ayəsindən götürülmüş əhsəni-təqvim ifadəsi beytdə müəllif tərəfindən böyük ustalıqla həll poctik kateqoriyası vasitəsi ilə ifadə edilmişdir.

İkinci beytdə də Nəsimi Quran'a istinad etmişdir. İسلام və Quranda insanların məqamı ucadır və mələklər ona səcdə edirlər, təkcə İblis bundan boyun qaçırır. Bu beytin mövzusu da Quranın başqa bir ayəsində götürülmüşdür:

وَلَا فُلَّا لِلْمُلْكَةِ اسْجَدُوا لِأَنَّمْ فَسَجَدُوا إِلَى إِبْلِيسِ أَبِي وَاسْتَكْبَرُ وَكَانَ مِنَ الْكَافِرِينَ

“(Ya Peygəmbər!) Biz mələklərə: “Adəmə səcdə edin!”, – dedikdə İblisdən başqa (hamısı) səcdə etdi. (Yalnız) o lovğalanaraq (səcdə etməkdən) imtina etdi və kafir-lərdən oldu”. (əl-Bəqərə: 34)

Başqa bir beytə nəzər salaq:

Eye “əlləzi-yuvəsvis” taatlıların həbadır,  
Əgri yolun zəlalət, çürük sözün xə tadır.

(Nəsimi, İraq divanı, s.16)<sup>1</sup>

فَوَسْوَسَ النَّيْلُ الشَّيْطَانُ قَالَ يَا أَنْتُ هَلْ أَذْكَرُ عَلَى شَجَرَةِ الْخُلُودِ وَمَالِكٌ لِّا يَتَّلَى

<sup>1</sup> Mahirə Quliyeva. Quran bəlagəti və Azərbaycan ədəbiyyatı. “Nafta-Press”, Bakı, 2008, s.224.

Bu beytdə Quran ayəsindən əlləzi-yuvəsvis ifadəsi həll sənəti ilə verilmiş və onun mənası açıqlanmışdır: şeytanın insan türəyinə vəsəvə salması, Allaha itaat və ibadət qarşısında toz və dumdan kimidir. Bu vəsəvəsə Allaha itaatın yolunda əngəldir. Onun nəticəsi olaraq insan əyri yola, yəni zəlalətə və çürük (yalan) söz danışmağa, yəni xətaya düşər olur.

**İşarə (təlmih).** Söz sənətində işarə bir çox mənalarda bədii-estetik təsir yaradan vasitələrdəndir. **Təlmih** özü də işarədir. Sadəcə, **təlmih** hər hansı bir hadisə, hekayə, rəvayət və qissəyə işarədir. **İşarə** eyni zamanda bir sözü və ya ifadəni işlətməklə, diqqətin müəyyən bir mənaya yönəldilməsidir.

\*\*\*

تلمیح: عباره نکری مسیوق او لمیان بر قصه یه باخود مثل سانز حکمنده بولنان بر قفره یه و یا بر شعر مشهوره اشارت ایمکندر.<sup>1</sup>

\*\*\*

Nəsiminin aşağıdakı beyti iki incə və gözəl poetik ifadə vasitəsinə – **təlmih** və **işarəyə** nümunədir:

Sidreyi-tuba boyundur, sərvü həqqin həqqinə,  
Üzünə “vəşşəms” gəldi, saçına “həblül-mətin”.

(Nəsimi, İraq divanı, s.183)<sup>2</sup>

Qamət və boy klassik şeirdə sərv və ya Tuba ilə müqayisə edilir, hər ikisi uca, gözəl və ahəngdar biçimli

<sup>1</sup> Məcmiəl-adəb. Elmul-bədi. Sahibi və naşiri: Kitabçı Qaspar, 1308, s.389.

<sup>2</sup> Mahirə Quliyeva. Quran bəlagəti və Azərbaycan ədəbiyyatı. “Nafta-Press”, Bakı, 2008, s.224.

olur. Sərv daha çox işlənən obrazdır. İmadəddin Nəsimi bu beytində “Tuba” kəlməsi ilə Quran ayəsinin Rəd, “Əş-Şəms” və “Həblülmətin” ifadəsi ilə isə əş-Şəms və Ali-İmran surələrinin müvafiq ayələrinə işarə etmişdir. Bu da şairin öz yaradıcılığında yüksək məzmun, hikmət və bəlağət dolu mənəvi-ləfzi gözliliklərdən istifadəsinə dəlalat edir.

الَّذِينَ امْتَنُوا وَعَبَلُوا الصَّالِحَاتِ طَوْبَى لَهُمْ وَخَيْرٌ مَا لَبِقَ

“İman gətirib yaxşı işlər görənlərin xoş halına! (Onları) gözəl bir sığınacaq (Cənnət gözləyir)! ” (ər-Rəd: 29)

وَالشَّفَقُ وَضَطْحَكُهُ۝

“And olsun günəşə və onun işığına”. (əş-Şəms: 1)

وَيَعْلَمُهُ الْكِتَابُ وَالْحِكْمَةُ وَالثُّرْبَةُ وَالثَّجْلَيْنُ

“(Allah) ona (İsaya) yazmağı, hikməti, Tövrati və İncili öyrədəcək”. (Ali-İmran: 48)

Beytdən göründüyü kimi, şair ardıcıl olaraq boyu – tuba, üzü – günəş, saçı isə həblülmətin ilə müqayisə edir.

*1. Tuba – behiştə olan ilk xoşgörkəmlı uca ağacıdır. Nəsimi bu beytdə birbaşa Quran ayəsini misal gətirmir, lakin uzaq işarə ilə behiştə gözəl ağacların olduğunu xatırladır.*

*2. İkinci örnəkdə şair ayədən “hell” sənəti vasitəsi ilə istifadə edib.*

*3. Üçüncü örnəkdə isə şair çox böyük məharətlə Ali-İmran surəsinin 28-ci ayəsindəki “həblülmətin” ifadəsini yada salır, Allahın birliyinə işarə edir. Allahın birlilik işi – Quranı-Məciddir.*

Fikr edirəm ki, yazım zərrəcə eşq sərri, Bəhr midad, ağac qələm, tasi-fələk dəvat olur.

(Nəsimi. İraq divanı, s.32)<sup>1</sup>

Bu beytdə söz sənətinə xas olan bədii dəyərlərdən biri – az sözlə geniş məzmun ifadə edən “işara” sənəti işlənib. Şair dolayısı ilə Quran ayəsini əsas götürərək, eşq sərri yazmağa mürəkkəb və qələmin kifayət etmədiyini ifadə etmək üçün belə bir müqayisə aparmışdır. Allahın sözləri (kələmi) intəhasızdır, adı bəşər sözü kimi deyil. Nəsimi eşq sərriñin dərinliyini qabarlıq ifadə etmək üçün belə bir müqayisə aparır.

Bir sıra hallarda işarə sənəti təsbeh sənəti ilə birgə çıxış edərək, daha mənalı bədii-estetik təsir oyadır:

Surətin nəqşini yazdı dedi rəbbül-aləmin:  
“Hazih-i-cənnati-ədənə fədxulan xalidin”.

(Nəsimi. İraq divanı, s.183)<sup>2</sup>

Cənnəti-ədnə və xalidin ifadəsi Quranı-Kərimin aşağıda qeyd olunmuş ayələrində işlədilmişdir: et-Tövbə: 72, ər-Rəd: 23, ən-Nohl: 31, əl-Kəf: 31, Məryəm: 61, Tahā: 76, Fatir: 33, Sad: 50, əl-Mumin: 8, əs-Səff: 12, əl-Beyyinə surəsinin 8-ci ayəsində bu fikir aşağıdakı şəkildə ifadəsini tapıb:

جَزَأُوهُمْ عَنْ رَبِّهِمْ جَنَّاتٍ عَذْنَ تَحْرِي منْ تَحْتَهَا اللَّهُارَ خَالِدِينَ فِيهَا أَيْمَانٌ  
رَضِيَ اللَّهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ دُلْكَ لِمَنْ خَشِيَ رَءُوفٌ

“Onların öz Rəbbilarındakı mükafatı (ağacları)

<sup>1</sup> Mahirə Quliyeva. Quran bələğeti və Azərbaycan ədəbiyyatı. “Nafta-Press”, Bakı, 2008, s.229.

<sup>2</sup> Yenə orada.

altından çaylar axan Ədn cənnətləridir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan. Bu (nemətlər) Rəbbindən qorxanlar üçündür!" (Əl-Beyyina: 8)

Nəsimi məşuqun surətini müxtəlif obrazlarla ifadə edir. Obrazlılıq baxımından Quranda təsvir edilən cənnət ən münasib müqayisə qaynaqlarındandır. Cənnətin çeşidli dərəcə və adları vardır ki, bunlar içində "ədn" və "xild" xüsusi yer tutur. Göründüyü kimi, "şair" işarə sənəti ilə gözəl təşbeh yaratmışdır.

Gözüne "vənnəcm"ü yazdı, qaşına "vənnaziat",  
Alnına "nəsrün minallah", görünüür eynül-yəqin.

(Nəsimi. İraq divanı, s.183)<sup>1</sup>

وَالنَّجْمُ إِذَا هُوَىٰ

"Batmaqdə olan ulduzu (Sürəyya ulduzuna) and olsun ki..." (Ən-Nəcm: 1)

وَالثَّارِ غَاتَ غَرْقًا

"And olsun (kafırların canını) zorla alanlara".

(Ən-Naziat: 1)

Şair bir beytdə məşuqun təsvirini verərkən, üç obrazı üç Quran ayəsi ilə ifadə etmiş, incə işarə – həll sənəti işləmişdir. Məşuqun gözü – Sürəyya ulduzu, qaşı isə canalıcidir. Onun üz və alnına həqdən zəfər və qələbə müjdəsi yazılmışdır. Göründüyü kimi, şair beytdə üç Quran ayəsinə işarə etmişdir ki, bu, həm də onun Quranə dərindən bələd olma səviyyəsini nümayiş etdirir:

<sup>1</sup> Mahirə Quliyeva. Quran bələğəti və Azərbaycan ədəbiyyatı. "Nafta-Press", Bakı, 2008, s.231.

Üzündə surəti-rəhmanı gördüm,  
Qaşında "Qaf-vəl-Quran"ı gördüm.

(Nəsimi. İraq divanı, s.169)<sup>1</sup>

Adəmin surətinə səcdə qılanlar ki, səni  
Gördülər, surəti-rəhman dedilər, gerçek imiş.

(Nəsimi. İraq divanı, s.121)<sup>2</sup>

"Rəhman" Allahın gözəl adlarındandır. Məşuqun üzü rəhmət nişanıdır. Məlum olduğu kimi, Quranda bir sıra surələr hərflərə başlayır. Məsələn, Qaf həm Quranə, həm də qasa işarədir. Məşuqun surəti isə bütün həqiqətləri özündə cəmləşdirən ləvhədir. Bu beytlərdə klassik irtsə Quran-dan istifadə poetikasına xas olan incə, zərif "işarə" sənəti işlənib.

Yaxın və uyğun mənə incəliyi yaradan bədii vasitələr birgə işləndikdə sözün estetik gözəlliyini daha da artırır. Bu ənənə, yəni zəncirvari poetik vasitələrdən istifadə Xətai qəzəllərində də özünü göstərir. Şairin bir sıra qəzəllərinin, demək olar ki, hər bir beytində Quran'dan faydalananmanın bədii formalırına rast gəlirik. Eyni qəzəldə Quran ayaşindən iqtibas, təzmin və həll kimi bədii ifadə üsullarından məharətlə bəhrələnən sənətkar Quran ruhunu öz bədii təxəy-yülünə hopduraraq, gözəl söz inciləri yaradır:

Dilbəra, şəmsüz-zühadır şöleyi-rüxsariniz,  
Ayəti-Tahavü Yasin surəti-didarınız.

<sup>1</sup> Mahirə Quliyeva. Quran bələğəti və Azərbaycan ədəbiyyatı. "Nafta-Press", Bakı, 2008, s.232.

<sup>2</sup> Yenə orada.

\* "Rəhman" haqqında bax: Mahirə Quliyeva. Aşağı yaradıcılığı və dastanlar Şərq poetikası və islami dəyərlər baxımından. "Elm və təhsil", 2016, s. 243-245. Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Elmin inkişaf fondunun dəstəyi ilə yazılmışdır.

**Qamətin-tubadurur, “Nun vəl-qələm”dır qaşların,  
“Həzih-i-cənnatü ədnin” ləli-şəkkərbariniz.**

**Ayəti—“Vəlleyl” zülfən, gözlərin “nəmüməm-bəsər”,  
Leyk “Sübhanəlləzi əsra” durur əsrarınız.**

**Sureyi-Təviz oxuram dəmbədəm ixləs ilə,  
Ta ki hüsnini bələdan saxlaşın cəbbarnınız.**

**“Qul kəfa billah” durur zikri – Xətai xəstənin,  
Həq bilir kim, “sümmə vəchullah”dır didarınız.<sup>1</sup>**

Birinci beytdə **həll** sənəti ilə məşuqun üzü şəmsüz – züha və onunla görüş isə “eyham” sənəti ilə “Taha” və “Yasin” surələri ilə müqayisə edilir. İkinci beytdə **həll** sənəti ilə məşuqun qaşları “nun və qələm” ilə qarşılaştırılır. Başqa bir yandan burada “qaf” ilə “nun” hərfi arasında bənzətmə əlaqəsi də vardır.

Üçüncü beytdə zərif **həll** sənəti ilə məşuqun saçı gecə ilə (“Qurandakı “leyl” anlamı), gözləri isə Qurandakı bəsirət sıfəti ilə qarşılaşdırılır. Burada bərəkətli gecə sayılan “leylətlət-qədər”<sup>2</sup> işarə vardır. İkinci misrada isə Quran ayəsində iqtiwas (İsra: 1) verilir. Dördüncü beytdə şair ixləs sözünü iki mənənda işlədir: ixləs – saf və səmimi niyyət deməkdir. Deməli, sənətkar səmimiyyətlə Quranı oxuduğunu vurğulayır. Başqa bir tərəfdən o, “İxləs” surəsinə işarə etməklə zərif bir **həll** – eyham sənəti yaradır. İkinci misrada isə Xətai Allahın cabbar (Ənkəbut: 52) sıfətinə də işarə edir. **Hüsñü təxəllüs** ilə verilən son beytdə isə Quran ayəsindən iqtiwas (Bəqərə: 115) göstirilir.

<sup>1</sup> Şah İsmayıł Xətai. Keçmə namərd körpüsündən. Bakı, 1988, s.98.

## 1. Həll və işarə:

Üzün «İnnə fətəhna»dır, «təbarək» şənинə münzəl,  
Bu vəhci əhsəni-surət bilənlər əhli-ürfəndir.

(Nəsimi. İraq divanı, s.28)<sup>3</sup>

**Surətin əşkalıdır “innə fətəhna”, ey nigar  
Kim, nüquşun ayətindən həqqə üş bürhan gəlir.**

(Nəsimi. İraq divanı, s.76)<sup>2</sup>

إِنَّ فَتْحَنَا لَكُمْ فَتْحًا مُبِينًا

“(Ya Peyğəmbər!) Həqiqətən Biz sənə (müsəlmanların fütuhatının başlanğıcını qoyan, Kəbənin yerləşdiyi Məkkə şəhərinin, habelə bir çox başqa məmləkətlərin fəth-hinə səbəb olacaq Hüdeybiyyə sülhü ilə) açıq-əşkar bir zəfer bəxş etdik!”

(əl-Fəth: 1)

Nəsimi bədii obraz olaraq məşuqun üzünü nur qaynağı hesab edir, üz işıqlı və parlaq olur. Nur özü Haqqın ayəsi, nişanıdır. Üzün nuru müsəlmanlara müjdə kimi verilən uğur, qələbə və zəfer ilə müqayisə edilir. Şair burada **həll** sənəti işlədərək məşuqun gözəlliyyini qabarıq ifadə etmək üçün belə bir qarşılaşdırma aparmışdır. Müəllif eyni zamanda “əhsəni-surət” ifadəsi ilə “əhsəni-təqvim”<sup>3</sup> işarə edir və aralarında bir əlaqə olduğunu nəzərə çatdırır:

**Lövhə-mahfuzidə mənzildir “Təbarək” surəsi,  
Qıl “Təbarək” şənına həqdir, xitabıdır yüzün.**

(Nəsimi. İraq divanı, s.133)<sup>3</sup>

<sup>1</sup> Mahirə Quliyeva. Quran bələğəti və Azərbaycan ədəbiyyatı. “Nafta-Press”, Bakı, 2008, s.232.

<sup>2</sup> Yenə orada, s.232.

<sup>3</sup> Yenə orada, s.233.

Nəsimi qələminin, onun sənətkarlığının təkrarolunmazlığı bir tərəfdən onun daxili aləminin – təfəkkür tərzinin məhsuludursa, digər tərəfdən Qurani-Kərimdən əzx edilmiş söz, kəlmə, ifadə və ümumi ayələrin məzmununa olan işarədən irəli gəlir. Bu mənada Nəsimi yaradıcılığı Qurani-Kərimin hikmət, iibrət, əsrarəngiz Tanrı kəlamı, onun üslubiyiyati və sənətkarın məharətlə qələminin sehri, üslubunun vəhdətidir.

Yuxarıda qeyd etdiyimiz beytədə də şair Quranda “el-Mulk” adlanan və Məkkədə nazil olmuş otuz ayəlik iibrətəmiz kəlamlara – Allahu hər şeyə qadirliyinə, yenilməz qüvvət sahibi olmasına, günahlarını anlaya bilən insanları bağışlaya bilməsinə, yeddi göyü yaratmasına, ürəklərə bələd ola bilməsinə, yeri insanlara ram etməsinə, hər şeyi görməsinə, insanların şükrülü olub-olmamasına və bütün bunlarla yanaşı, Allahın ucalığını, ikinci misrası ilə isə insmanın əməlini nizamlayan hikmət, nəsihət və iibrət xəzinəsinə işarə edir. Bunlara riayət isə öz növbəsində “lövhiməhfuz”un temizlik və saflığını təmİN edir.

Məzmunca Qurani-Kərimdən qaynaqlanmış bu beytədəki lövhiməhfuz və təbarək məfhumları mənbədə olduğu kimi saxlanularaq, ümumi şeirin vəzn və ruhuna uyğunlaşdırılmışdır. **Təbarək** – bərəkəti və uca deməkdir. Bərəkət və ucalıq lövhiməhfuzda özünə yer seçib, Haqqın xitabına uyğun bərəkət və ucalığı qazanmaq ən ümdə borcumuzdur.

تَبَارَكَ الَّذِي بَيْنَهُ الْمَلَكُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ

“Höküm (hər şeyin ixtiyarı) əlində olan Allah nə qədər ucadır (nə qədər uludur). O, hər şeyə qadirdir!”

(el-Mulk: 1)

فَذِلِّلَنَا مَا يَقْصُنُ الْأَرْضُ مِنْهُمْ وَعَذَّلَنَا كِتَابٌ حَقِيقٌ

“...Dərgahımızda (hər şeyi) hifz edən bir kitab (lövhiməhfuz) vardır”.  
(Qaf: 4)

Sənsən “Ümmul-kitab”ın əsrarı,  
Bil ki, “Səbūlməsan” otuz ikidir.

(Nəsimi. İraq divamı, s.46)<sup>1</sup>

Sureyi – “Səbūlməsanı”dır cəmalın, ey günəş,  
Surəti məni mənə “Səbūlməsanı” göstərir.

(Nəsimi. İraq divamı, s.73)<sup>2</sup>

On dörd ayət oldu bu, “Səbūlməsan” derlər ona,  
Zahirü batın yüzündür, dördü yeddi göstərir.

(Nəsimi. İraq divamı, s.74)<sup>3</sup>

Bu beytlərində Nəsimi “Ümmul-kitab” və “səbūlməsanı” ifadələri ilə Qurani-Kərimin “Fatihə” surəsini nəzərdə tutur və sonuncu ifadə Hicr surəsindən götürülmüşdür.

وَلَقَدْ أَتَيْنَاكَ سَبَّعًا مِنَ الْمَثَانِي وَالْقُرْآنَ الْعَظِيمَ

“(Ya Məhəmməd!) Biz sənə (hər namazda oxunub) təkrarlanan yeddi ayəni (Fatihə surəsini) və (böyük) əzəmətli Qurani verdik”.  
(əl-Hicr: 87)

Şair yenə hürufiliyə söykənərək, Quranın mahiyyətinin “Səbūlməsanı”də ifadə olunduğunu həll sənəti vasitəsi ilə verir. Nəsimiye görə, “Ümmul-kitab”ın sırrı məşuqun

<sup>1</sup> Mahirə Quliyeva. Quran bölgəti və Azərbaycan ədəbiyyatı. “Nafta-Press”, Bakı, 2008, s.234.

<sup>2</sup> Mahirə Quliyeva. Quran və Azərbaycan ədəbiyyatı. (XIV-XVI əsrlər), Bakı, 2016, s.211.

<sup>3</sup> Yenə orada.

özüdür. Məşuqun camalı da “Səbül-məsani” olaraq onun mahiyyətini ifadə edir: zahir-batin, dörd ünsür və yeddi aya (Fatihə surəsi) bütövlükdə Allahın varlığına dəlalət edir:

Zilli-sanidir saçın, “inna ileyhər-raciun”  
“Qul kəfa”nın aftabi xoş məani göstərir.

(Nəsimi. İraq divanı, s.73)<sup>1</sup>

## 2. Həll və təsbeh.

Şənina “Əlhəmdülillah” gəldi həqdən beyyinat,  
Ləblərin yadına münzil oldu min mai-münin.

(Nəsimi. İraq divanı, s.183)<sup>2</sup>

Nəsiminin bu beytində istifadə etdiyi “əlhəmdülillah” ifadəsi Qurani-Kərimin əl-Fatiha: 2, əl-Ənam: 46, əl-Əraf: 43, Yunus: 10, ər-Rəd: 13, İbrahim: 39, Hicr: 98, ən-Nəhl: 75, əl-İsra: 44, 52, 111, əl-Kəhf: 1, Taha 130, əl-Muminun: 29, Furqan: 58, ən-Nəml: 15, 59, əl-Qəsəs: 70, əl-Ənkəbut: 63, ər-Rum: 18, Loğman: 25, Səcde: 15, Səbə: 1, Fatir: 34, əs-Saffat: 182, əz-Zumar: 29, 74, əl-Mumin: 7, 55, 65, əş-Şura: 5, əl-Casiyə: 36, Qaf: 40, ət-Tur: 8, ət-Təğabun: 1, ən-Nəsr: 3 surələrinin qeyd etdiyimiz müvafiq ayələrində bu və ya digər şəkildə eks edilmişdir:

الحمد لله الذي خلق السموات والارض وجعل الطمأنة والثور ثم الذين  
كفروا بربهم يغلوون

“Göyləri və yeri (yoxdan) xəlq edən, zülmətləri və nuru yaradan Allaha həmd (şükür və tərif) olsun! (Bu qüdrəti gördükdən) sonra kafir olanlar yenə (bütləri) öz Rəbbinə

tay tuturlar”.

(əl-Ənam: 1)

Yuxarıda qeyd etdiyimiz beytin 2-ci misrasında Nəsimi “mai-münin” ifadəsinə işlətmışdır. Bu ifadə Qurani-Kərimin Mülk və ya Təbərək adlanan surəsinin 30-cu ayəsindən götürülmüşdür:

قُلْ أَرَأَيْتُمْ أَنْ أَصْبِحَ مَاؤِكُمْ غَوْرًا فَمَنْ يَمَّعِنْ

“De: “Bir söyləyin görək, əgər suyunuz (yerin dibinə) batıb getsə, (Allahdan başqa) kim sizə axar su gətirə bilər?!”

Bu ifadə məşuqə xitabən işlənir, yəni sənin şənin “Əlhəmdülillah” nişası gəldi. Həll sənəti ilə verilən bu ifadə məşuqun yüksək məqamına işarədir.

Yuxarıdakı beytin ikinci misrasında yenə həll sənəti vasitəsilə dodaq, çeşmə ilə müqayisə edilmişdir.

Kim ki, tovhidi-mücərrəd oldu bu eşq yoluna,  
Lövhi-məhfuz oldu, könlü təhti-kursi göstərir.

(Nəsimi. İraq divanı, s.74)<sup>1</sup>

“Lövhi-məhfuz” oldu qaşın, kirpigin eşq əhlinə,  
Surətin lövhündə, ey can, həqq dedi Fürqan gəlir.

(Nəsimi. İraq divanı, s.76)<sup>2</sup>

“Aləmləri (insanları və cinləri Allahın əzabı ilə) qorxutmaq üçün (haqqı batıldən ayıran) Quranı Öz bəndəsinə (Məhəmmədə) nazıl edən Allah nə qədər (uca, nə qədər) uludur!”

<sup>1</sup> Mahirə Quliyeva. Quran və Azərbaycan ədəbiyyatı. (XIV-XVI əsrlər), Bakı, 2016, s.212.

<sup>2</sup> Yenə orada, s.212.

<sup>1</sup> Mahirə Quliyeva. Quran və Azərbaycan ədəbiyyatı. (XIV-XVI əsrlər), Bakı, 2016, s.214.

<sup>2</sup> Yenə orada.

**ثَبَارِكَ الَّذِي نَزَّلَ الْقُرْآنَ عَلَىٰ عَبْدِهِ لِيَكُونَ لِلْعَالَمِينَ نَذِيرًا**

(Ucalardan ucadır; əzəli və əbədidir, xeyir-bərəkəti bol və daimidir!)”  
(el-Furqan: 1)

**يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنْ تَتَّقُوا اللَّهَ يَجْعَلُ لَكُمْ فُرْقَاتٍ وَيَكْفُرُ عَنْكُمْ سَيِّئَاتُكُمْ**  
وَيُغَفِّرُ لَكُمْ لَكُمْ وَلِلَّهِ مِنَ الظَّالِمِينَ

“Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla-nahaqı ayırd edən (bir nur) verər (dünyada və axırtda çıxış yolu göstərər), günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyük lütf (mərhəmət) sahibidir!”

(el-Ənfal: 29)

“Lövhi-məhfuz” ifadəsinə Qurani-Kərimin bir çox ayələrində, o cümlədən Ənam: 59, Ənfal: 75, Təvbə: 36, Yunus: 61, Hud: 6, Rədd: 39, İsra: 58, Taha: 52, Ənbiya: 105, Həcc: 70, Muminun: 62, Nəml: 75, Əhəzab: 6, Səbə: 3, Fatir: 11, Yasin: 12, Zükruf: 4, Qaf: 5, Qəmər: 53, Vaqiq: 78, Hədidi: 22, Nəbə: 29 və s. eks olunmuşdur. Buruc surəsinin 22-ci ayəsində isə «lövhi-məhfuz» ifadəsi olduğu kimi işlədir:

فِي لَوْحٍ مَّهْفُوظٍ

“O, lövhi-məhfuzdadır! (Quran Allah dərgahında qorunur. Ona şeytan əli dəyə bilməz, o heç zaman təhrif olunmaz!)”  
(el-Buruc: 22)

Möcüzat əqli ki, yazılı ilə surətinə

“Lövhi-məhfuz” ilə Quran dedilər gerçəkmiş.

(Nəsimi. İraq divanı, s.120)<sup>1</sup>

<sup>1</sup> Mahirə Quliyeva. Quran və Azərbaycan ədəbiyyatı. (XIV-XVI əsrlər). Bakı, 2016, s.215.

“Lövh” “lövhə” sözü “səhifə” anımlarını verir. Bu məfhum Quran aysından götürülüb. Bütün həqiqətlər Haqqın yanında qorunan lövhəyə yazılıb. Həmin yazıya pozu yoxdur. Quranda bəyan olunan həqiqətlər həmin lövhədədir. İlahi sirlərə yaxın olan insanın qəlbini həmin lövhə kimidir.\*

Birinci beytdə: İlahi eşq yolunda tövhidə siğınanların könlü, qəlbini ilahi sirləri ifadə edən lövhi-məhfuzla müqayisə edilir və burada “həll” sənəti işlənib.

İkinci beytdə – Fürqan Quran mənasında işlənir və hürufi əqidəsinə uyğun məşəqun üzündəki işarələr haqqın ayəti, nişanası kimi lövhi-məhfuz ilə müqayisə edilir.

Üçüncü beytdə də – həmin etiqada uyğun məşəqun surəti (vəchi) “lövhi-məhfuz” təsvir edilib.

Şərafda, nüfuzda, elmda, əməldə, ismət və fəzilətdə müqayisəsi olmayan, Allah-Təala və Onun Rəsulunun (s) nuru ilə ziyalanan imamlara ədəbiyyatda xüsusi yer ayrılib. Onu da qeyd etmək istərdik ki, ədəbiyyatda ibadətin başında, nübüvvətin qapısında duran Hz.Peyğəmbərə (s.a.s) olan sevgi dolu yanaşma, imamətin qapısında duran Hz.Əlinin (ə) vəsfində də özünü eyni şəkildə göstərir.<sup>1</sup>

**Hər kimin kim, rəhbəridir sıdqı ixləsü səfa,  
Oldurur dar in içində bəndeyi-Fəzli-xuda.**

**Sadiqil-qövlül-əmini istərisən sən bu gün,  
Çün biləsən sadiqül-qövlül-əmini-Müstafa..**

**Cövrünə səbrü təhəmmül eyləgil müşriklərin,  
Necə kim, gördü Rəsulilə Əliyyül-Mürtəza.**

\* Bax.: N.Göyüşov. Təsəvvüf anımları və dərvishlik rəmzləri. Bakı, 2005, s.115.

<sup>1</sup> Mahirə Quliyeva. Quran və Azərbaycan ədəbiyyatı (XIV-XVI). Bakı, 2016, s.243.

Şərbəti-maü təhuri istər isən, qəm yemə,  
Dövr əlindən zəhr nuş et, çün Həsən xülqi-riza.

Gər bugün bunda susuzluqdan olursan sən şəhid,  
Yarın onda həşr olursan ba Hüseyni-Kərbəla.

Təətin fövt etmə, şeytan gərçə yüz nur göstərir,  
Qiblədən döndərmə üzün, necə kim, Zeynal-iba.

Şol Məhəmməd Baqırı gör şər'bazarında kim,  
Necə verdi hədyəni çün lütf ilə Allah ona.

Cə'fəri-Sadiq məratibin dilərsən, sadiq ol,  
Sıdqlı bə yolda qul ol, bulasan mənzil ə'la.

Müddətə'ninasəbret Museyi-Kazim kimi,  
Həq bilir kim, həqq iləvü necə oldu macəra.

Gəl Əli, Musa Riza kimi həqqin əmrini tut,  
Necə kim həqdən galır canü könüldən çun riza.

Həm Təqி kimi vücudun mülkünü viran qılıb,  
Bu fənadə fani ol kim, bulasan mütləqbəqa.

Sirri-əsmadən xəbər bilmək dilərsən çün Nəqi,  
Müttəqı ol, müttəqı ol, müttəqı ol, biriya.

Əsgəri kimi əgər nəfsin çərisin basasan,  
Bigüman sənsən yəqin kim, maliki-hər dü səra.

Şol Məhəmməd Mehdi kimi ədl edib, cəhd edəsən,  
Hiç gümansız məskən ola cənnətül-mə'va sana.

Ta ki, mən qıldıım nəsihət uşbu xəlqə hər sözün,  
Kim qəbul etdi bu və'zi, buldu həqdən çox əta.

Gecə-gündüz fikrū zikrim şahidü şəm'ü şərab,  
Hər zəmanü hər nəfəsdir karü barım ahü va.

Sol Məhəmməd Müstafanın üz suyu çün, ya ilah,  
Rəhmət etgil mən fəqirü asiyə ruzi-cəza.

Həm bu oni ki imamın hörməti-həqqi üçün  
Bu həvailə məni yandırma fin-narıl-zəla.

Ta səqihəm şərbətin içdi Nəsimi dər-əzəl,  
Həqqi kəş etdi rümuзи-sirri-əsmai-xuda.<sup>1</sup>

Nəsiminin ictimai-fəlsəfi şeirlərinə daxil edilən bu şeiri mövzu baxımdan maraqlıdır. Şair birinci beytini Quranın əm hörmətli surələrindən biri olan və Məhəmməd Peyğəmbərin rəvayət etdiyi mötəbər hadisə görə, Quranın dördde birinə bərabər tutulan "İxləs" surəsinə işarə ilə başlayır. "İxləs" kimin rəhbəridirsa onu "bəndəyi-Fəzli-xuda" adlandırmışla, yer üzündə nizam-intizam qurmaq üçün çalışmış, Allahın söylədiklərinin hamisini gerçəkləşdirmiş, Onun dinini üstün qılan Hz.Məhəmmədə işarə, edir və Mustafanı "sadiqü'l-qövlü'l-əmin", - deyə səciyyələndirir. Bununla da Xatəmül-Ənbibi, Rəsulullah ləqəbli nübüvvətdən əvvəl 40 il, nübüvvət və Məkkədə bütərəstliklə mübarizə və Məkkədən Mədinəyə hicrət, İslam qanunlarının tətbiqi, İslam dövlətinin bərqərar edilməsi və İslam dininin yayılmasına cəhd dövrünü (təxminən 10 il) yaşamış Hz. Məhəmmədin fəaliyyətinə tarixi baxımdan işarə etmiş

<sup>1</sup> İmadəddin Nəsimi. Seçilmiş əsərləri. Bakı, Azərnəşr, 1973, s.488-489.

olur.

Nəsiminin şeirində Quranda istifadə edilən termin və ifadələrə geniş yer verilir. Belə istilahlardan biri də “Fəz-lullah” (Allahın lütfü)dür.

Hacı Firudin Qurbansoy “İmadəddin Nəsimi” kitabında bu sözə öz münasibətini bildirərk, “Fəz'l ul-Allah” sözünün çox vaxt Nəimi mənasında deyil, Allahun fəzli, lütfü mənasında işləndiyini qeyd edir və Ən-Nisa surəsinin 32-ci ayəsinə nümunə götürür.

Nəsimi yaradıcılığına geniş sirayət edən bu ifadə “Fəzli-İlah” / Ey Nəsimi, cün sanılə yardım Fəzli-İlah... və ya ...Zəlalətdən xilas etdi Fəzli-İlah... / “Fəzli-Təala / ...Nəsimi, cün sığınmışdır belə Fəzli-Təalaya”, Fəzli-Həqqi-Təala / ...Nəzəki çon ba Nəsimi həst Fəzli-Həggə-Təalara / şəklində də öz əksini tapmışdır.<sup>2</sup> Bizim qeyd etdiyimiz şeirə isə “Fəzli-Xuda” “bəndəyi-Fəzli-Xuda” şəklində işlədilmişdir.

Növbəti bəndəşşəhərənək şair Rəsul adı ilə tanınan Peyğəmbərlə yanaşı, Əliyyül Mürtezəzən şeirinə gətirir. Yəqin ki, bu da Hz. Əlinin Feyzi nübüvvətə ən yaxın olması ilə bağlıdır. Həsrəti Peyğəmbər: “Mən elmin şəhəriyən, Əli də bu şəhərin qapısıdır”, – deyə buyurmuşdur.<sup>3</sup>

Bu fikir Nəsiminin “Pərdə altından kim, oldu şəmsi-dövrən aşikar” mətləti qəzəlində öz şairanə əksini təpib:

**Şəhr elminə Əlivü bəbiha dedi rəsul,  
Bəs Əli payındə xak olmaq gərəkdir, xaksar.<sup>4</sup>**

<sup>1</sup> Hacı Firudin Qurbansoy. İmadəddin Nəsimi. (Nəsimi-650). Bakı, “Elm”, 2019, s.37.

<sup>2</sup> Yenə orada, s.40-41.

<sup>3</sup> Xatamul-Ənbibiya. Həsrəti Məhəmməd və həyatı. Əli Himmət Bərki. Osman Kəşkioglu. Ankara, 1966, s.63.

<sup>4</sup> İmadəddin Nəsimi. İraq divanı. Bakı, 2018, s.61.

Nəsimi bu beytde Peyğəmbərlə yanaşı, Əliyyül Mürtezəzən müşriklərə səbrlə təhəmməl etdiyini qeyd edir və eyni zamanda bir daha həyatının təxminən 23 ilini Hz. Peyğəmbərlə keçirən, təxminən 25 il xilafətdən uzaq qalan, 4 il 9 ay müddətində xilafət dövrü yaşamış İmam Əli b. Talibin (Hz. Əlinin) keçdiyi həyat yolunu işıqlandırır, yaddaşlara həkk edir.

Sıra etibarilə İmam Həsən b. Əlini şeirinə gətirən şair, onu ...çun Həsən xülbəti Rizadır kimi dəyərləndirir.

Növbəti beyt 11 illik imamət dövrü yaşamış və tarixin ən əhəmiyyətli hadisəsi olan, tarixdə Kərbəla hadisəsi kimi həkk olunan İmam Hüseyn b. Əlinin Yezidə qarşı qiyamına işarədir.

Ardınca Nəsimi 35 il imamət dövrü yaşamış, Əməvi-lərin ən dəhşətli zülm və təzyiqləri dövründə və ən çətin şərtlər altında imamətlik vəzifəsini yerinə yetirmiş, maarif, əxlaq, siyaset, sosial məsələləri dua qəlibində ən gözəl şəkildə bəyan etmiş İmam Zeynalabidin (ə.s.) həsr edir. Şair onu “qiblədən üzünü döndərməyən” insan kimi səciyyələndirir.

\*\*\*

*Dini mənbələrda Qasim b. Övşün bir fikrini oxudum. O, belə deyir: İmam Zeynalabidin (ə.s.) mənə belə buyurdu: “Elm öyrənmək üçün qətiyən başqasının qapısına gətmə. Elm buradadır. Mənim ölümündən yeddi il sonra Allah Təala Fatimənin (ə.s.) övladlarından bir gənci seçəcək, elm və hikmət onun sinəsində yağışdan sonra bitən yaşlılıq kimi bitər”.*

*Qasim əlavə edir: “İmam Zeynalabidin (ə.s.) vəfat etdiyindən sonra, dediyi gün, həftə və ildən nə bir gün əskik,*

*nə də bir gün artıq olmadan, İmam Mühəmməd Baqır (ə.s.) elmi yaymağa başladı".<sup>1</sup>*

\*\*\*

**...Necə verdi hədəyəni çün lütf ilə Allah ona, – yazar Nəsimi on doqquz il, iki ay, on gün imamət dövrü yaşamış İmam Mühəmməd Baqirdən (ə.s.) söz açır. Bu dövrdə Umeyyoğulları ilə Abbasoğulları müharibə vəziyyətində olduqlarından, İmam Mühəmməd Baqır (ə.s.) üçün təbligat imkanları yaranmış və o bu imkandə istifadə edərək, bir çox tələbələr yetişdirmiş, şəhərin əsasını gücləndirmiş, elm və mədəniyyət sahəsində bir inqilab hayatı keçirmişdir.<sup>2</sup>**

Nəsimi, məhz Allahan lütfü ilə İmam Mühəmməd Baqırın elm və mədəniyyət sahəsindəki bu inqilab və xidmətinin Allahan ona lütfü kimi qiymətləndirir.

**Cəfəri-Sadiqin mərtəbəsi sadıqlıq, bu yol da sidq ilə qul olmaq namına əldə edilə bilər, – yazar Nəsimi, onun 34 illik imamət dövründə İslama xidmətinə işarə edir: "Bu dövr şəliyin yayıldığı bir dövrdür. İmam Cəfər Sadiq (ə.s.) fürsətdən istifadə edərək, 4 min tələbə yetişdirmiş, İslami zəlîm hakimlərin hicabları altından çıxarıb aşkar etmişdir. Beləliklə, ilahi elmi canlandırmaqla, İslama böyük töhfələr vermişdir".<sup>3</sup>**

İmam Musa Kazım (ə.s.) dövrünün tağutları ilə daim böyük bir mübarizə içinde olub. Bəsrə və Bağdadda bir çox zindanlarda ömrü sürmüş, əsla təslim olmamış və həyatını İslama qurban vermişdir.<sup>4</sup>

<sup>1</sup> Hz. Peyğəmbər və Əhli-Beytindən Məcüzələr, s.80.

<sup>2</sup> Yənə orada, s.88.

<sup>3</sup> Yənə orada, s.102.

<sup>4</sup> Yənə orada, s.116.

**"Müddəi təninə sabr et Museyi-Kazım kimi", – deyən Nəsimi onun bu acınacaqlı, lakin əsla baş əyməyən bir həyatına işarə edir.**

Növbəti beyt İmam Əli Rzaya həsr edilib. 20 illik imamət dövrünün 3 ili Xorasanda keçib. Xorasanda keçən bu dövr İmamın siyasi həyatında ən əsas dövrdür,<sup>1</sup> – yazar şair.

**"...Bu fənədə fani ol kim, bulasan mütləq bəqə", – deyən Nəsimi həyatın baqi tərəfini qazanmaq üçün vücu-dunun mülkünü viran qılmış və 17 il imamət dövrü yaşamış İmam Mühəmməd Tağıının həyat yoluna işarə etmiş olur.<sup>2</sup>**

İmam Əli Nəqi, Nəsimi şeirində "sirri-əşmanın bə-lədçisi" kimi nəzmləşdirilir. 33 il imamət dövrü yaşamış Nəqi Mütəvəkkildən əvvəlki, Mütəvəkkil və ondan sonrakı xəlifələrinin dörd illik xilafətlərindəki imamət dövrünü yaşamışdır.<sup>3</sup>

Şeirin mabədində İmam Həsən Əşğərinin (ə.s.) adı çəkilir. Mənbələrdə İmam Həsənin həyatı iki mərhələyə bölünür ki, bunlardan birincisi imamətdən əvvəlki dövr (22 il), ikincisi isə imamət dövrüdür (6 il). O, ömrünün çox hissəsini zindanda və hərbi bir bölgədə nəzarət altında keçirmiş və buna görə də "Əşğəri" ləqəbini almışdır.<sup>4</sup>

İmam Mehdiyi Nəsimi "əll edib cəhd edən, məskəni cənnətül-məvə olan", kimi şeirinə gətirib.

Qeybi-Suğra müddəti təxminən 70 il. Mənbələrə əsa-sən bu müddət ərzində insanlarla dörd xüsusi naibinin vasi-təciliyi ilə münasibət qurmuşdur.

Qeybi-Kubra dövrü. Bu dövr hicrətin 329-cu ilindən

<sup>1</sup> Hz. Peyğəmbər və Əhli-Beytindən Məcüzələr, s.133.

<sup>2</sup> Yənə orada, s.149.

<sup>3</sup> Yənə orada, s.159.

<sup>4</sup> Yənə orada, s.174.

başlamışdır. İmam (ə.s.) bu dövrde özü üçün xüsusi naib seçməmiş, ümumi təyin etmişdir. Bu qeyb, Allahın iradəsinə bağlı olub, onun istəyi ilə həyata keçmiş, onun istəyi ilə də başa çatacaqdır. Allah istədiyi zaman onu zühur etdirib, yer üzünü ədalətlə dolduracaqdır.<sup>1</sup>

Ta ki, mən qıldırm nəsihət uşbu xəlqə hər sözün,  
Kim qəbul etdi bu vəzi buldu həqdən çox əta

— yazan Nəsimi, mən hər sözümü xəlqə nəsihət etdim, kim qəbul etdi, haqdan əta buldu.

Beytlərin birində isə Nəsimi 12 imamın hörməti, haqqı üçün özünün zəlalət odunda yandırılmamasını diləyir, saqı olaraq şərbəti içdiyini və Xudanın adlarının sırrı rəmzlərini kəşf etdiyini qeyd etməklə, şeirinə nöqtə qoyur.

Nəsiminin bu qəzəli zikrdir.

Dəyişən zaman içərisində dəyişməyərək qalan, insanlığın başlangıç və sonuc nöqtələri arasındaki həyatına xidmət edən ədəbiyyatın qəliblənmış, ənənəvi mövzuları arasında zikrin önəmlı yeri var.

İslam Peyğəmbəri (ə.s.) "Əhli-zikr" ayəsinin batını mənəsi barədə buyurmuşdur: "Zikr mənəm, imamlar isə əhli-zikr (zikr əhli)dir".<sup>2</sup>

İmamətin klassik döñəm şairləri tərəfindən nəzmə çəkilmiş və müxtəlif təssürat doğuran saysız-hesabsız nümunələri var. Bir-birindən gözəl yanaşma, bir-birindən gözəl şairənə təqdimatlar!...

Araşdırmalara əsasən biz də ustadlarımız kimi, Nəsimi şeirinin Azərbaycan şeirinin inkişafında istər məzmun,

istərsə də sənətkarlıq yönümündən böyük təsiri olduğunu qeyd etmək istərdik. Xüsüsilə, Şah İsmayıll Xətai, Həbib, Füzuli və hətta Vaqif yaradıcılığı onun qüvvəti təsirindən qurtara bilməmişdir.

Xətainin ecazkar şəkildə qələmə aldığı şeirlərinə nəzər salsaq, bunu daha qabarılq görərik:

Könlüne gətirmə şəkk ilə güman,  
Seyid Nəsimiya de, ol oldu şan.  
Təm ilə minbir kəlam söyləşən,  
Əli Mədinədə, Musa Turdadır.

\*\*\*

Şəriət yolunu Məhəmməd açdı,  
Təriqət gülünü Şah Əli seçdi.  
Şu dünyadan neçə yüz min ər keçdi,  
Onlar ittifaqda, Mehdi yoldadır.<sup>1</sup>

Və ya:

Ənbiyalar bəxşinə yazdırın əla mərtəbə,  
Müstəfanı cümlədən müxtar edən pərvərdigar.

\*\*\*

On iki mə'sumi-naki piş edən ümmətlərə,<sup>2</sup>  
Mürtəzani heydəri-kərrar edən pərvərdigar.

\*\*\*

<sup>1</sup> Şah İsmayıll Xətai. Əsərləri, II c. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1976, s.11.

<sup>2</sup> Yenə orada, s.48.

Vilayət şəhrinin qədri Əlidir,  
Həqiqət bəhriin dürri Əlidir.<sup>1</sup>

Şah İsmayıł Xətainin tərcibəndi də bu maraqlı fikrimizi təsdiqləyər:

Ol – Əlif qəddinə münzəl gəldi xətti-üstiva,  
Be – Bulundu qamətin vəslı vüsali-müntəhə.

Te – təbarək söylədi hər kim ki, gördü hüsnini,  
Se – səyaqətlə yazılmış alnınızda Gafü ha.

Pe – paket nəfsi nita kim bulasan nurini,  
Çim – çək cürmini hər nə gəldi isə ver riza.

Ce – cəmalin mə'nisin hər kim sorar sabir nəfəs,  
Hə – həyat axar ləbindən, ya Məhəmməd Mustəfa.

Xe – xəbər ver gəl nə yüzdən oxunur ismin sənin?  
Dal – dəlili-övliyasən, ya Əliyül-Mürtəza.

Zal – zakirdir şular kim, daima zikrün edər,  
Re – rəqiblər zəhrin içmiş ol Həsən, xülvə-Rıza.

Ze – zəminin Kə'bəsin hər kim görərsə bir nəfəs,  
Sin – sənsən aləm içrə, ey Hüseyni-Kərbəla.

Şin – şəhid et canını Zeynəl-İbadın eşqinə,  
Sad – səfayı-Baqırə irmək dilərsən taliba.

Zad – zadin mə'nisin Cə'fər bulubdur biltamam,  
Te – təriqət içrə sənsən, ya imami-rəhnüma.

Zay – zalimdir şular kim, zalimə zülm etdilər,  
Eyn – inad edən dilər şunlara der ruzi-cəza.

Ğeyn – ğeyri biləməm mən, hər nə kim, görsəm bu gün,  
Fa – Fəzlüllah sənsən, ya Əli Musa Rıza.

Qaf – qiyamət məhşərində şah Təqiyü ba Nəqi,  
Kaf – kəramət mə'dənində ol Həsən Əskər liqa.

Lam – lə'lin cəm' edibdir ləşgəri-əşiqləri,  
Mim – Mehdi sancağıdır sancağı-sahibləva.

Nun – nüzuli-qasışlarına qılmayan candan sücud,  
Vav – vüsəlin firqətiddən ağlaram mən-dəmbədə.

He – həva dövrənlərin taətləri külliрия,  
Lam – əlif ladən göründü dərdinə çün kim, dəva.

Ya – yüzün nurin görəldən bu Xətai xəstədir,  
Xanədani-Müştəfanı mədh edər sübh.

İlk mahnımız, laylamız, ruhumuz, eşqimiz, canımız, bir-birimizlə əhdi-peymanımız, əcdadlarımızın bizi qoyub getdiyi mirasımız olan Azərbaycan dilində yaranan şeirin inkişafında öz xüsusiyyətləri ilə seçilən, Azərbaycan ədəbiyyatında doğma dilimizdə yazılın fəlsəfi şeirinə əsasını qoyan Nəsimi yaradıcılığının mövzu, süjet və motivləri də çox zəngindir. Bu zəngin mövzular içərisində Mənsur Həllac və Fəzlüllah Nəsimiyə ayrılan yer Azərbaycan ədəbiyyatı tarixini yazan müəlliflər tərəfindən xüsusi şəkildə vurgulanmışdır: "...Nəsiminin əsərlərinde Həllac Mənsur və Nəsiminin adı hörmət və ehtiramla çəkilir. Şair özündən

<sup>1</sup> Sah İsmayıł Xatai. Əsərləri, II c. Bakı, Azərbaycan Dövlət Naşriyyatı, 1976, s.173.

təxminən 400 il əvvəl yaşamış Həllac Mənsuru kamal və mərifat sahibi kimi necə sevdiyini aşağıdakı şəkildə şeirinə getirir:

Ey könül, Mənsur ənəlhəq söylədi,  
Həqq idи, həqqi dedi, həq söylədi.  
Mərifat sırrını mütləq söylədi,  
Arif amənna-vəsəddət söylədi.

Bir başqa tuyugunda Nəsimi Fəzlullah Nəimiyyə olan dərin rəğbatını, onunla əqidə, məslək birliyini belə mənalandırıb:

Bir əcaib şahə verdim könlümü,  
Bədr üzlü mahə verdim könlümü,  
Taki, Fəzlullaha verdim könlümü  
Uş həqiqi rahə verdim könlümü.<sup>1</sup>

Bunca zəngin mövzular içərisində Mənsur Həllaca həsr olunmuş şeirlər üzərində xüsusi dayanmağımız, bir tərəfdən Nəsimi yaradıcılığında geniş yer almış mövzu ilə əlaqadardırısa, digər tərəfdən **tibaq** adlı poetik forma üstündə yazılmasına bağlıdır. Belə ki, bədii söz sənətində **təsbehədən** sonra ən çox işlənən poetik kateqoriya – **təzaddır**. Ədəbiyyatımızda, xüsusilə klassik əsərlərdə qarşılaşdırılan **ədl** və **zülm**, **xarab** və **abad**, **qəm** və **şad**, **dost** və **düşmən**, **vüsal** və **hicran** kimi əks mənali sözlərdən çox istifadə edilib. Lakin **mutabaqa** (**tibaq**) və **müqabələ** sözlərindən çox az istifadə edilib. Zənnimə, **tibaq** (**mutabaqa**) istihaldən heç istifadə edilməyib. Halbuki, **təzad** və **müqabələ**

<sup>1</sup> Əlyar Səfərli, Xəlil Yusifli. Azərbaycan ədəbiyyatı tarixi. Bakı, "Ozan", 2008, s.334.

**mutabaqanın** növləridir və klassik ədəbiyyatda, o cümlədən Nəsimi yaradıcılığında öz yerini alıb:

Cün ənəlhəq darini Mənsur olandır istəyen,  
Olmayan Mənsur ənəlhəq "leysə fiddar" istəməz.<sup>1</sup>

Beytdəki dar, leysə fiddar və olan, olmayan sözləri şair tərəfindən təzadsız şəkildə müqabilləşdirilir.

Və ya:

Könlümün Mənsuri cün kim, zülfünü edəndir dar,  
Yəni ki, Mənsur olan zülfündə bər-dar istəməz.<sup>2</sup>

\*\*\*

Ədəbiyyatda xəlifə cəlladları qarşısında mərdanə da-yamıb rənginin saralmasını düşmən görməsin deyə, üzünü qanı ilə qizardan Babək, "Ənəlhəq" dediyi üçün X əsrda Bağdad şəhərində dara çəkilən Mənsur Həllac, kafir adlandırlaraq yandırılan Eynül-Güzzat, cəsədi at quyrığuna bağlanaraq sürüdürlən Fəzlullah Nəimi, "Mənəm Allah", – deyən Nəsimi ilə bağlı mövzu, süjet və istilahlar geniş intişarını tapmış, zamanın civarına siğışmayan mövzulara çevrilmişdir:

Hər "ənəl-həq" söyləyən aşiqə Mənsur demin,  
Aşıq oldur ki, onun başı səri-dardadır.<sup>3</sup>

<sup>1</sup> İmadəddin Nəsimi. Seçilmiş əsərləri. Bakı, Azərnəşr, 1973, s.58.

<sup>2</sup> Yenə orada, s.64.

<sup>3</sup> Seyid Əzim Şirvani. Qəzəllər, I c. Bakı, Azərnəşr, 1950, s.193.

\*\*\*

Onu da qeyd edək ki, araştırma nəticəsində belə qənaətə geldik ki, Mənsur Həllac mövzulu şeirlərin böyük əksəriyyəti şairanə düzənini “tibaq” sənəti üstündə tapmışdır.

\*\*\*

Mənbələrdə bu haqda verilən məlumatları olduğu kimi Nəsiminə nəzərinizə çatdırıaq:

**Matlakat:** بینار ندھ تضادو یا سائز بیر صورتله تقابل اولان بیر معنای  
بیر فقره و ياخود بير مصروع و يابر بینند و قطعده جمع ايمكدر

**Şəhəb:** صنعت طباق ضدی و ضدینک غیرلە اولدیغئه كوره مقابله و  
تضاد املى رله اساسا ايکى تو عذر  
**Mcqabiyat:** - ضدینک غیرلە اولان طباقدار  
أچادي غنجە لر باخ چهاندە  
نە لر اولدى آچلماز اولدى كركلم

\*\*\*

Qurani-Kərimin ilahi kəlam, bədii söz sənətinə xas olan özəllikləri özündə eks etdirən bəlağətli kitab, nitqin ən kamil və yetkin nümunəsi və söz sənətinin məyari kimi çıxış etməsinə nəzərə alsaq, Nəsimi sənətinin əvvəzsiz dəyərini aşağıdakı nümunə ilə qeyd edə bilərik. Bu, eyni zamanda, Nəsiminin söz sənətinin məna və üslubi baxımdan Qurani-Kərimlə nə qədər bağlı olduğunu, nə qədər ondan təsirləndiyini əyani şəkildə görmək üçün də yeterli olar:

Oxuram ismində “Bismillah ir-rəhman ir-rahim”,  
Ey sifatndır sifatının “Qul huwə Allahu əhəd”.  
“Əvvəlü axır” huwə həyy əlləzi sən layəmut,

“Zahirü batin” huwə əl-baqisən “Allahu səməd”.  
“Ləm yəlid” sənsən oxurlar ey “vələm yuləd” Səni,  
“Ləm yəkun” zatü sıfatının misli “kufvən əhəd”.

(Nəsimi, Əsərləri, I c.)

Nəsimi bu üç beytdə Qurani-Kərimin İxləs surəsini bütöv şəkildə, özü də ince sənətkarlıq və məhərətlə işlətmış, dörd ayənin hər birini ardıcıl şəkildə verərək, Allahu birliliyini və yeganəliyini təsdiqləyən, tövhid etiqadının məğzini açıqlayan Allah kəlamını poetik qəlibə salmışdır. Əslində, şair Qurandan sadəcə iqtibas və ya təzmin etmiş, əksinə, öz sözünü Quran ayəlerinin mənə və ahənginə uyğunlaşdıraraq, Allah kəlamının təsiri altında qalmışdır:

1. Önce Quranın açarı olan Allahu Rəhman və Rəhim adı verilir:

**Bismillah ir-rəhman ir-rəhim**

2. Burada diqqəti cəlb edən cəhətlərdən biri Quran ayəlerinin bir qisminin rədif kimi işlədilməsidir:

**Allahu əhəd, Allahu səməd və kufuvən əhəd.**

3. Həmin surədən olan ayələrin ayrı-ayrı parçaları da öz məzmununa uyğun şəkildə təqdim edilmişdir:

**Ləm yəlid, vələm yuləd, Ləm yəkun**

4. Bu şeir parçasında həmcinin əl-Hədid surəsinin 3-cü ayəsi işlənmişdir: “Əvvəl də, axır də, zahir də, batin də Odur”.

5. Sadalananların böyük qismi isə Allahın ad və sıfətləridir:

**Rəhman, Rəhim, Əhəd, Səməd, Əvvəl, Axır, Zahir, Batin və s.**

Bütün bu qeyd etdiklərimizi elə Nəsiminin öz misrası ilə dəyərləndirək:

**“Həqdən gələn kəlamın möcüzdüür, ey Nəsimi!!!”**

“Nəsimi və söz” kitabıñ yazılma səbəblərindən birinci Möhtəşəm Prezidentimiz İlham Əliyevin 11 yanvar 2019-cu il tarixli Sərəncamı ilə 2019-cu ilin “Nəsimi ili” kimi elan edilməsilə bağlıdır. İkinci səbəb müəllifin öz “...bu gün oldum kəlami-natiq”, – misrasına, üçüncü səbəb isə şairin klassik döñəm ədəbiyyatının ənənəvi, qəlib-lənmiş, stereotip kimi qəbul olunan mövzuların təkrarolunmaz şəkildə yazılımasında təqdim poetikasının fərdiliyinin ənəmliliyinə bağlıdır.

“Nəsimi və söz” kitabı iki fəsildə ibarətdir. Birinci fəsildə klassik döñəm şairlərinin söz və kəlama verdiyi dəyerlər, söz və kəlam arasındaki fərqlər öz təhlilini tapır. Nəsiminin “Söz” rədi fili qəzelinə əsasən söz-kəlaminin zəngin məna qatları açıqlanır.

“Nəsimi sözünün poetikası” adlanan ikinci fəsildə məna və ləfzi gözəlliklərə daxil edilən bir sıra bədii ifadə vasitələri – aks, təbdil, tədvir, məzduc, raddül-əcz aləs-sadr, təkrir, touzi, xıtab, istifham, tənasüb və ya muraatun-nəzir və s. təhlil obyektiñ çevirilir. Kitabın, xüsusilə də qeyd etdiyimiz fəslin, elmi yeniliyi, hər tədqiqatda olduğu kimi, tədqiqatçının əsərinin yazılımasına fərqli yanaşmasıdır. Əsas yenilik isə araşdırma zamanı Nəsimi sənətkarlığının özünəməxsusluğunuñ, yəni bir bədii ifadə vasitəsinin digər poetik forma üstündə nəzmləşdirilməsi ilə bağlıdır. Fəsildə, eyni zamanda, “mutabaka” sözü bir termin (müqabilləşdirmək) olaraq deyil, bədii ifadə vasitəsi kimi, nəzəri əsaslarla öz açıqlamasını tapır və Nəsimi şeiri ilə təsbitləşdirilir.

Növbəti yenilik “məzduc”un (qoşa işlənən sözlər) yeni bir növümüz, bu günə qədər ədəbiyyatda yer almamus nö-

vünün, nəzəri əsaslarla aşkarlanması, Nəsimi şeiri əsasında ədəbiyyatdakı yerinin müəyyənləşdirilməsidir.

Məlum olduğu kimi, zaman-zaman özünəməxsus şəkildə yaşamaqdə davam edən ənənəvi mövzuların yeni səslənmə və orijinal şəkildə yazılımasının başlıca səbəbləri yalnız fərqli yanaşma, fərdi düşüncə və təfakkür tərzi, üslub və həyata baxışla kifayətlənmir. Sözün, yerinə və məqamına uyğun şəkildə daha bəlağətli şəkildə çatdıracaq bədii ifadə vasitəsindən də asılıdır. Zənnimizcə, şair sözü və ya mətni ilə təqdim poetikası arasındakı vəhdət, hətta birinin daima digərini üstələməsi cəhdi, mövzunun yeni səslənməsini təmin edir və orijinallığını ecazkar səviyyəyə qaldırır. Elə bu səbəbdəndir ki, Nəsimi sözü şairin özü ilə intihəsizliq arasında dövr etməkdədir.

## MÜNDƏRİCAT

Böyük ideallar şairi .....	3
Giriş .....	20

### I FƏSİL

Söz və əxlaq .....	34
Nəsiminin "Söz" rədifi qəzəli .....	44

### II FƏSİL

Nəsimi sözünün poetikası .....	48
Ləff və nəşr .....	57
Təfriq .....	63
Tənasüb və muraatun-nəzir .....	74
İstifham .....	85
Touzi .....	92
Təkrir .....	94
Raddus-sadr aləl-əcz .....	95
Əks .....	99
Təbdil .....	100
1. Hərflərə mənə yükü verilərək arzuolunan mətləbin əldə edilməsi .....	104
1a. Əks istiqamətdə "yey"-“alif” üzrə söz-məna oyunu üstündə qurulan nümunələr.....	111
2. Şairin hərfləri birləşdirərək asanlıqla arzuolunan məqsədə nail olması .....	114
3. Şairin hərfləri sadalaması və incə eyhamla onları birləşdirərək arzuolunan mətləbi əldə etməsi .....	117
4. Ərəb dilinin səciyyəvi xüsusiyyətlərindən meydana gələn eyhamül-vəsl .....	117
Həll .....	124
İşarə .....	127

Həll və işarə .....	133
Həll və təşbeh .....	136
Zikr .....	146
Tibaq .....	150
Nasimi və İxləs .....	153
Notica .....	154

### **Çapdan çıxmış kitabların siyahısı:**

1. Klassik Şərq poetikası. Bakı: Yaziçı, 1991. 123 s.
2. Orta əsrin bədii təfəkkürü və klassik Azərbaycan Ədəbiyyatı (Füzuli yaradıcılığı əsasında). Bakı: Ozan, 1996. -160 s.
3. Klassik Şərq bəlağəti və Azərbaycan ədəbiyyatı. Bakı: Ozan, 1999. - 320 s.
4. Quran bəlağəti və Azərbaycan ədəbiyyatı. Bakı: Nafta-Press, 2008. -268 s.
5. Şərq poetikasının əsas kateqoriyaları. Bakı, 2010. - 400 s.(dərslik)
6. Введение в классическое арабо-мусульманское литературоведение. "Elm və təhsil", Bakı-2015.-242 s.
7. Aşıq yaradıcılığı və dastanlar Şərq poetikası və islami dəyərlər baxımından. "Elm və təhsil", Bakı-2016. -403 s. Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışaf fondunun dəstəyi ilə yazılmışdır.
8. Quran və Azərbaycan ədəbiyyatı (XIV-XVI əsrlər). "Elm və təhsil", Bakı-2016. -303 s.
9. Azərbaycan ədəbiyyatı ərəb-müsəlman nəzəriyyəsi kontekstində. "Elm və təhsil", Bakı 2017. 552s.
10. Molla Rənah Vaqif ırsı xalq yaradıcılığı ilə klassik poeziyanın qoşşığında. "Elm və təhsil", Bakı 2018, 216 s.
11. Введение в классическое арабо-мусульманское литературоведение. LAP LAMBERT Academic Publishing RU, 2018, 243 s. (Kitab Moldovadan gələn teklif əsasında təkrar nəşr edilmişdir.)
12. Yazdım ki, izim qalsın... (Mir Cəlal Paşayev haqqında "Ədəbiyyat" və «Мир литературы» qəzetlərində dərc edilmiş məqalələr), Bakı, 2018
13. Klassik ədəbiyyatda "Quran" motivləri və ideya-estetik tarbiya. Ədəbiyyat və incasənət: Milli kimlik və mənəvi zənginlik. 1 kitab, AMEA Folklor İnstitutu, Bakı, 2019, həm-müəllif

### **Təltif və mükafatlar:**

1. SSRİ Elmlər Akademiyasının gənc alimlərinin XVII konfransında "Əs-Səkkaki və onun "Miftahul-ulum" əsəri" adlı məruzəsi fəxri formanla təltif olunmuşdur.(Moskva 1998)
2. Misir Ərəb Respublikası tərəfindən Qahirə Universiteti Ərəb mədəniyyət bölməsinin Şəhadəti (2006)
3. "Mərhamət elçisi" Azərbaycan elminin inkişafında mühüm xidmətlərinə görə "Elm fədaisi" fəxri diplomu ilə təltif edilib. Bakı-2014
4. AMEA Nizami adına Ədəbiyyat İnstitutunun "Ədəbiyyatşunaslıq elminin inkişafında xidmətlərinə və 2015-ci ildəki elmi fəaliyyətinə görə "İlin alimi" adına layiq görülmüşdür.
5. 2015-ci ildə AMEA Humanitar elmlər bölümünün Azərbaycan Milli Akademiyasının 70 illik yubileyi münasibatla Nizami adına Ədəbiyyat İnstitutunda çoxillik məhsuldar elmi fəaliyyətini nəzərə alaraq "Fəxri Fərمان" ilə təltif olunmuşdur.
6. Azərbaycan klassik ədəbiyyatının tədqiqi sahəsində çoxillik səmərəli elmi fəaliyyətinə görə Xurşidbanu Natəvan mükafatına layiq görülmüşdür.
7. Azərbaycan kütüvəni informasiya vasitələri işçiləri Həmkarlar İttifaqı tərəfindən keçirilmiş rəy sorğusuna görə H.Əliyevin ideyalarının həyata keçməsindəki fəaliyyəti, vətənə və xalqa layiqli xidmətlərinə görə "İlin nüfuzlu ziyanlığı" ali media mükafatına layiq görülmüşdür. Bakı-2017..
8. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2018-ci ildə ədəbiyyatşunaslıq sahəsində uzunmüddəti səmərəli fəaliyyətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.

Nəşriyyat direktoru:  
**professor Nadir Məmmədli**

Texniki redaktor: **Anar Mədətov**

Korrektor: **Lala Ələkbərova**

Çapa imzalanıb: 03.07.2019

Formatı: 60x84  $\frac{1}{16}$

Çap vərəqi: 10. Tiraj: 300

---

Kitab "ELM VƏ TƏHSİL NƏŞRİYYAT VƏ POLİQRAFIYA" MMC  
tərəfindən çap olunur.

*E-mail: elm.ve.tehsil@mail.ru*

*Tel: 497-16-32; 050-311-41-89*

*Ünvan: Bakı, İçərişəhər, 3-cü Məqomayev döngəsi 8/4.*

Azf311071